

ARZU HACIYEVA

***ABDULLA ŞAIQİN ƏDƏBİ-TƏNQİDİ
GÖRÜŞLƏRİ***

BAKİ 2006

ARZU HACIYEVA

*ABDULLA ŞAIQİN ƏDƏBI-TƏNQİDİ
GÖRÜŞLƏRİ*

BAKİ 2006

02.05.2011 09.7303 86
15.11.14. ox 3090

445
H14

ARZU HACIYEVA ƏHMƏDAĞA qızı

240134

***ABDULLA ŞAIQİN ƏDƏBİ-TƏNQİDİ
GÖRÜŞLƏRİ***



BAKİ – 2006

ÖN SÖZ

Elmi redaktoru: akademik

Kamal Talibzadə

Rəyçilər: filologiya elmləri doktoru, professor
Kamran Əliyev

filologiya elmləri namizədi, dosent
Nikpur Cabbarlı

Arzu Hacıyeva. Abdulla Şaiqin ədəbi-tənqidü görüslleri. Bakı, «Ziya +», 2006, 118 səh.

Kitabda nasır, şair, dramaturq, pedaqoq A.Şaiqin yaradıcılığının yeni bir sahəsi – ədəbi-tənqidü fəaliyyəti tədqiqi edilmişdir. A.Şaiqin elmi irsinin tədqiqi və nəşri tarixi araşdırılmışdır. Həmçinin kitabda A.Şaiqin ədəbiyyat tarixi konsepsiyası öz əksini tapmışdır. A.Şaiq ayrıca ədəbiyyat tarixi yazuşından həmin konsepsiya onun Azərbaycan ədəbiyyatı tarixinin müxtəlif problemlərinə həsr olunmuş məqalələri, habelə çoxsaylı dərsliklərinə yazdığı öcherklər əsasında şərh olunmuşdur. A.Şaiqin həm də tənqidçi kimi fəaliyyəti onun romantizmin estetikasına söykənən mülahizələri əsasında tədqiq olunmuşdur.

Tənqid yaradıcılığında xüsusü çökisi olan «Cavidin «İblis» nam hailsi haqqında duyğularım» məqaləsi A.Şaiq romantizminin və tənqidinin ən bariz nümunəsi kimi ayrıca təhlil edilmişdir.

Kitab ali məktəb tələbələri, aspirantlar və filoloqlar üçün faydalı olabilir.

ISBN978-9972-8001-3-5

Abdulla Şaiqin bədii yaradıcılığı 100 ildən artıq bir dövrü əhatə edən təhqiqat mərhələsinə malikdir. Lakin ədibin ədəbi-tənqidü görüslleri buguna qədər tam halda müasir elmi-nəzəri tədqiqata cəlb olunmamışdır. Bu mövzuda müxtəlif vaxtlarda deyilən mülahizələri, nəşr olunmuş ayrı-ayrı məqalələri istisna etsək şərqsünaslığın son dərəcə mühüm, mübahisəli, problemlə bir sahəsinin əsaslı tədqiqatdan kənardə qaldığını təəssüfə qeyd etməliyik (son zamanlar f.e.d. Vəli Osmanlınin Şaiq əsərinin romantik tənqid mövqeyindən təhlilə çəkməsi, şübhəsiz, müasir şərqsünaslığa yeni ruh, yeni məzmun gətirmişdir).

Arzu Hacıyeva öz təhlil üslubu ilə romantik ədəbi tənqidin fəlsəfi konsepsiyasını yaratmışdır, hər hansı romantik yazıçıının açıqlanması, təhlil yolu göstərmişdir. Bu tədqiqat mənim hələ 30-40 il əvvəl dediyim bir fikri, gəldiyim bir qənaəti təsdiq edir: romantik yazıçı doğulanda da romantik kimi doğulur, realist də realist kimi.

Biz bu fikirdəyik ki, tədqiqatçının Şaiqin ədəbi-nəzəri görüsllərinə yanaşma konsepsiyası tamamilə doğrudur. Arzu Hacıyeva XX əsr Azərbaycan romantizm nəzəriyyəsini məhz romantizm konsepsiyası ilə təhlil edir və beləliklə, konkret, doğru estetik nəticələrə gəlir.

Ötən əsrə ədəbiyyatşunaslıq əsərlərində müxtəlif ədəbi terminlərin hansı mənalarda işlənməsini açıqlayan şərh və izahlar yenidir, tədqiqata yenilik gətirir. Bəzi mübahisəli elmi nəticələrinə baxmayaraq dissertasiya mövzunu açan elmi, nəzəri mülahizələrlə zəngindir, bunlar şübhəsiz, müasir Azərbaycan ədəbiyyatşunaslığının gələcək inkişafına təsir göstərə bilər.

Dövrünün böyük romantik sənətkarı olan Şaiq həm də dövrünün mühüm ədəbi-bədii yaradıcılıq metodu realizmi də yüksək dəyərləndirilmişdir. Müəllif doğru olaraq bunu Şaiqin ədəbi-nəzəri görüsllərinin ziddiyəti kimi yox, ədibin nəzəri görüsllərindən doğan nəticə kimi qəbul etməyi təklif edir.

Əsərdə Azərbaycan romantizminin böyük ideoloqu Əlibəy Hüseynzadə ilə Abdulla Şaiq arasındaki ədəbi mövqə yaxınlığı barədə söylənən mülahizələr milli-ədəbi fikri, dövrü doğru əks

etdirir. Bu mühüm məsələyə aydınlıq gətirmədən A.Şaiq estetik dünyagörüşünü şərh etmək qeyri mümkündür.

A.Şaiqin «Cavidin İblis» nam hailəsi haqqında duyğularım» məqaləsinin təhlili xüsusiəl qeyd olunmalıdır. Məqalə müəllif tərəfindən romantizm nəzəriyyəsinin tələbləri çərçivəsində, yüksək səviyyədə təhlil edilmişdir. Şaiq həm böyük romantik müasirini lazıminca qiymətləndirə bilməş, həm də romantik tənqidin müasir ən gözəl nümunəsini yaradmışdır.

Məqalənin təhlilində riyazi bir dəqiqlik və aydınlıq vardır. Təkcə bu təhlil imkan verir ki, əsərin romantik konsepsiyasını təsəvvür edəsən.

İşin ən yaxşı cəhatlərindən biri odur ki, müəllif qarşıya qoyduğu məqsədə nail olub. Mövzu əhatəli şəkildə təhlil olunub. Elmi əsərlərindən əlavə, «Xatirələrim» i də təhlilə cəlb etməsi müəllifə müsbət nəticələr əldə etməyə imkan verib.

Qeyd etmək lazımdır ki, əsərdə bir çox mürəkkəb problemlər dərindən araşdırılır. Milli yazılı ədəbiyyatımızın mənşəyi və dövrləşdirilməsi barədə dissertant geniş məlumat verir. Burada A.Şaiqin ədəbiyyat tarixi konsepsiyası ilə bağlı bəzi problematik məsələlərə ciddi yanaşılır və onlar dərindən işqalandırılır.

Müəllifin öz elmi səviyyəsi qaneedicidir, tədqiqatçılıq məharəti güclüdür. Əsərin dili son dərəcə orijinaldır. Bu, sadə, orijinal, emosional dil yalnız Arzuya məxsusdur.

Akademik Kamal Talibzadə

29 mart 2002-ci il

GİRİŞ

A.Şaiq XX əsrin əvvəllerindəki ədəbi prosesdə yaxından iştirak etmişdir. A.Şaiq alim olmaqla yanaşı, həm də fəal icti-maiyyətçi idi. Onun fəaliyyətinin bu iki sahəsi dövrün ədəbi-ictimai prosesinin mühüm bir qolunu təşkil edirdi. Elmi-ədəbi fəaliyyətinin qızıl dövrü adlandırılara bilən 1906-1934-cü illər A.Şaiq ədəbiyyatşunas, dilçi kimi özünün bütün potensialını xalqının tərəqqisinə, inkişafına həsr etmişdir. Əsrin əvvəllerində bu baxımdan A.Şaiq qədər səmərəli fəaliyyət göstərən ikinci bir adam tapmaq çətindir. O, qarşısına bir sıra mühüm ictimai vəzifələr qoymuşdu: məktəblərdə tədrisin ana dilində olması, anadilli dərsliklərin tərtib edilməsi, elm sahəsində milli kadrların yetişdirilməsi və s.

Nəzərə almaq lazımdır ki, bu illər məktəblərdə tədris, dərsliklər ərəb dilində idid. Şəriət dərsleri məcburi dərsler sırasında idisə, ana dili dərsi məcburi deyildi. Valideyn istədiyi vaxt müdürüyyətə əriza ilə müraciət edib, övladını ana dili dərindən azad etdirə bilerdi. Ana dili müəllimləri rəsmi müəllim hesab edilmir, onlara digər müəllimlərdən 3-4 dəfə az maaş verirdilər. Vətənpərvər alim dilinə qarşı bu təhqiramız münasibətə döza bilməsə də, həmin şərtlər altında öz səmərəli fəaliyyətini başlayır. O, şəriət dərslerinin yerinə dil və ədəbiyyat fənlərini keçir. Dəfələrlə yaranmış təhlükədən onu sevimli şagirdləri xilas etmişlər. A.Şaiq «Xatirələr»ində yazır ki, bir dəfə şəriət dərsində uşaqlar Sabirin yaradıcılığından danışırırmış. Bu zaman sinfə məktəbin mülliyyətçə rus olan direktoru daxil olur və uşaqlardan bu gün hansı dərsi keçdiklərini soruşur. Şagirdlərdən Həbib Talışinski cəld ayağa qalxır və müəllimin onlara «miras» məsələsini izah etdiyini deyir. Bununla müəllimini təhlükədən qurtarır.

A.Şaiqin elmi-ictimai fəaliyyəti bununla məhdudlaşdırılmış. O, uşaqların milli ruhda tərbiyə, təhsil alması məqsədilə tədrislə yanaşı, məktəbdə ictimai işlərin təşkilinə başlayır. Uşaqların zövqünü oxşayan bədii əsərlər yazır və onları məktəb şagirdlərinin iştirakı ilə səhnələşdirir. «Tülükü həccə gedir», «Yaxşı arxa», «Tİq-Tİq xanım», «Gözəl bahar» əsərləri bu

illərin məhsuludur. Bundan əlavə, işlədiyi realni məktəbdə kitabxana təşkil edilməsi də onun təşəbbüslerindən biridir. 1917-ci ildə verilən qərar A.Şaiqin çətin şərtlər altında həyata keçirdiyi işlərə rəsmi mahiyyət daşımaq imkanı verir. Bu qərar məktəblərin milliləşdirilməsi haqqında idi. Həmişə olduğu kimi, yenə də qüvvəli müqavimətlərə rast gələn A.Şaiq beş milli sinif yaratdı. Bununla da o, sonralar Şaiq adına nümnə məktəbi adını daşıyacaq tədris müəssisəsinin əsasını qoyur.

A.Şaiq yaxşı başa düşürdü ki, bir nəfərin gördüyü işlə yüksək məqsədlərə nail olmaq çətindir. Tək əldən səs çıxmaz. Buna görə də o, millətin tərəqqisində böyük rol oynaya biləcək milli kadrlar yaradılması zərurətini görürdü. Canını, qanını əsirgəməyən alim bütün varlığı ilə tələbələrinə onların doğma dilini, ədəgiyyatını, mədəniyyətini sevdirməyə çalışırı. Bir pedaqqoq kimi, onun ən yüksək amali bu idi. Böyük zəhmətin, yüksək peşəkarlığın, davamlı səyin nəticəsində A.Şaiq bu məqsədinə nail olmuşdur. Onun yetirmələri sonralar mədəniyyətimizin görkəmlı xadimlərinə əvərilmişlər. Onlar da müəllimlərinin işini davam etdirmişlər. A.Şaiqin iftخار hissi ilə yad etdiyi tələbələri arasında T.Ş.Simurq, R.Axundov, B.Talibli, Ə.Nazim, H.Əlizadə, S.Rüstəm və başqa tanınmış ziyahıların adını çəkmək olar. «Mən yazılılığımdan çox, müəllimliyimlə iftخار edirəm» - deyən A.Şaiqi öz yetirmələrinin nailiyyətləri göylərə qaldırırı.

A.Şaiqin ədəbi-ictimai prosesdə rolu bununla bitmir. Onun bu sahədə ən böyük xidmətlərindən biri dərsliklər tərtib etməsidir. Məlumdur ki, ona qədər ana dilində dərsliklər yox dərəcəsində idi. Gənc müəllimi doğma dilinə olan pis münasibət mütbəssir edirdi. Bu yolda o, bütün qüvvəsini sofrəbərliyə alaraq, dərsliklər üçün həm özü əsərlər yazır, həm də başqa müəlliflərin əsərlərini toplayırdı. Bu zərurət Şaiqin başqa bir sahənin də əsasını qoymasına səbəb oldu. A.Şaiq uşaq ədəbiyyatının banilərindən birinə əvərildi, uşaq ədəbiyyatının qızıl fonduna daxil olan əsərlər yaratdı. Neçə illər keçməsinə baxmayaraq, bu gün uşaqlar üçün yüzlərlə yeni-yeni əsərlər yaranmasına rəğmən, dərsliklərə A.Şaiqin yazdığı əsərlər mütləq daxil edilir. Onun uşaq ədəbiyyatının klassik nümunələrinə

çevrilmiş «Keçi», «Xoruz», «Tıq-tıq xanım». «Tülükü həccə gedir» kimi əsərləri bu gün öz artıq yaşılanmış lakin bir zaman həmin əsərləri öyrənmiş) böyüklərin, nə də kiçiklərin yaddaşından silinmir. XX əsrin əvvəllərində isə bu problem həll olunmamış qalırdı. Onu öz üzərinə götürən məhz A.Şaiq oldu.

Tənqidə inkişafın bir atributu kimi baxan müəllif dərsliklərini çap etdirməzdən əvvəl sağlam tənqidin, bu yolda təcrübəsi olan həmkarlarının ixtiyarına verirdi. Tiflisdə olan dostu H.Caviddən bu barədə yazmasını xahiş edən A.Şaiq onun 18 oktyabr 1910-cu il tarixli məktubunda oxuyur: «Təlifatınızdan «Uşaq gözlüyü»nü də ayrıca ziyarət etdim. Mühəssənatı, qüsurları haqqında fikrimi soruşmusunuz. O xüsusda bən söz söyləmək istəməm. Ancaq iki kəlmə ilə deyə bilirəm ki, Gəncədə mətbü birinci, ikinci kitab isə «Uşaq gözlüyü» Qafqaziyada birinciliyi qazanacaq nümunələrdəndir. Bəzi xüsusatda «Uşaq gözlüyü», bəzisində də əvvəlkilər gözəldir. Məqsəd, məalca birincilər ikinciya, nəfasətcə və pedaqqoji nöqtəyi-nəzərinə ikinci birincilərə tərcih edilsə gərək» (77, c.V, s.387).

A.Şaiq dərsliklərini Qoridə yaşayan Firudin bəy Köçərliyə göndərir, ondan bununla əlaqədar fikrini soruşurdu. Müəllif tez-tez F.Köçərliyə müraciət edərək, dərsliklərə hansı tərcümə əsərlərinin uyğun olduğunu yazmasını və ondan uşaq təlim-tədrisinə dair əsərlər göndərməsini xahiş edirdi. F.Köçərli göründüyü xeyirxah işdən dolayı A.Şaiqə təşəkkür edir, alqışlayırırdı. Dərsliklərdəki yaxşı xüsusiyyətləri və qüsurları göstərirdi.

Yazdığı məktublardan bəlli olur ki, F.Köçərliyi müəllifin dili qane etmirdi. O, A.Şaiqin dilinin osmanlı türkçəsinə uyğun olduğunu qeyd edirdi.

Dərsliklərin nəfis tərtibi, artıq yuxarı siniflərdə onların ədəbiyyat tarixi və ədəbiyyat müntəxəbatına ayrılması, hər bir dərsin sonunda keçirənlərə dair sualların verilməsi, dərsliklərdəki kontingentin və nümunələrin uşaqların yaş səviyyəsinə uyğun seçiləsi A.Şaiqin alim, yazıçı və pedaqqoq kimi peşəkarlığından xəbər verir.

1906-ci ilin avqustunda müəllimlərin Bakıda keçirilən birinci qurultayında dərsliklər hazırlanmasının başlanmasına sə-

rəncam verir. Qurultayda H.Zərdabi, S.S.Axundov, F.Köçərli, M.Mahmudbəyov və A.Şaiq və b. ibarət olan komissiya seçilir. Komisiyaya Azərbaycan dilindən program hazırlanması həvalə edilir.

Qurultaydan dərhal sonra A.Şaiq dərsliklərin tərtibinə başlayır. 1907-ci ildə onun M.Mahmudbəyzadə, S.Əbdürəhmanzadə, S.Axundzadə ilə birlikdə yazdığı «Uşaq çəşməyi»; 1908-ci ildə M.Mahmudbəyzadə, S.Əbdürəhmanzadə; S.Axundzadə ilə birlikdə yazdığı «İkinci il»; 1910-cu ildə həmin müəlliflərlə birlikdə yazdığı «Uşaq gözlüyü»; yənə həmin ildə «Gülşəni-ədəbiyyat»; 1912-ci ildə «Gülzar»; 1919-cu ildə «Türk çələngi», «Milli qiraət kitabı», H.Cavidlə birlikdə yazdığı «Ədəbiyyat dərsləri», M.Mahmudbəyovla birlikdə yazdığı «Ədəbiyyat müntəxəbatı»; 1920-ci ildə «Türk ədəbiyyatı»; 1924-cü ildə «Qiraət kitabı», «Türk dili-Uşaq gözlüyü», İ.Hikmətlə birlikdə yazdığı «Türkçə sərf-nəhv»; 1927-ci ildə Bunyadov, Şamilov və Veysovla birlikdə yazdığı «Dördüncü il»; 1928-ci ildə H.Zeynallı, İ.Hikmət, A.Musaxanlı ilə birlikdə yazdığı «Ədəbiyyat dərsləri», yənə H.Zeynallı, A.Musaxanlı, C.Əfəndizadə ilə birlikdə yazdığı «Ədəbiyyatdan iş kitabı» kimi dərslikləri çapdan çıxır.

Bütün bunlarla yanaşı A.Şaiq ədəbi məclislərdə iştirak edir, bu istiqamətdə də səmərəli fəaliyyət göstərir. O, 1916-ci ildə yaradılan «Ədəb yurdu» ədəbi məclisinin üzvü idi. A.Şaiq «Dan ulduzu» adlı jurnal çıxarmaq təşəbbüsünü göstərir. Lakin bu istəyinə nail ola bilmir.

İstər elmi fəaliyyətində, istər bədii yaradıcılığında, istərsə pedaqoji sahədə A.Şaiq öz əvəzsiz əməlləri ilə xalqının, millətinin tərəqqisi, maariflənməsi yolunda böyük addımlar atmış, Azərbaycan milli ədəbi-estetik fikir tarixinə özünün çoxşaxəli fəaliyyəti ilə böyük töhfələr vermişdir. Şaiq yaradıcılığında, Şaiq şəxsiyyətinə dərindən bələd olduqca, insan yalnız yaxşı işlər görmək, vətəninə, millətinə xidmət etmək, öz mənəviyyatını zənginləşdirmək, xeyirxahlıq etmək, məsləkində, əqidəsində dənməz olmaq, millət mənafeyini hər şeydən üstün tutmaq istəyir, Şaiq kimi!

I FƏSİL

A.ŞAIQİN ƏDƏBİ-TƏNQİDİ İRSİNİN TƏDQİQİ VƏ NƏŞRİ TARİXİNDƏN

Abdulla Şaiqin ədəbi-tənqidinin tədqiqinə dair

Fransız yazarı R.Rollanın fikrincə, tənqidçi talenti özündə həm də bədii yaradıcılıq qabiliyyətini birləşdirir (9,s.44). Bunun əksi də məntiqə uyğundur: yazarı, bədii yaradıcılıqla məşğul olan adam potensial tənqidçidir. Çünkü sənətkar, yazarı müasir ədəbi prosesdən, ədəbi hərəkatdan kənarda qalmır, daha doğrusu, qala bilmir. Millətin hər bir problemi, istər bu, içtimai, siyasi, istərsə elmi olsun, ilk növbədə ziyanını düşündür.

Azərbaycan romantizminin görkəmli nümayəndəsi A.Şaiq də zamanının, dövrünün fövqündə duran istedadlı alim, böyük yazarı, nəcib insan, bir sözlə, əsl ziyanı idi. Onun zəngin yaradıcılığı tədqiqatçıları daim özüne cəlb etmişdir. Mübaliğəsiz demək olar ki, A.Şaiq ən çox öyrənilən, tədqiq edilən sənətkarlardan biridir. Fəaliyyətinin rəngarəngliyindən, çoxşaxəliyindəndir ki, ədəbiyyatşunas alımlar romantik Şaiqdən, realist Şaiqdən, nasir Şaiqdən, şair Şaiqdən, tərcüməçi Şaiqdən, uşaq ədəbiyyatının banisi Şaiqdən, pedaqqoq Şaiqdən söhbat açmışlar. Ədibin zəngin irsi hələ sağlığından bu günə qədər tədqiqat mövzusu olmaqdə davam edir. A.Şaiqin bədii yaradıcılığına geniş ədəbi təhlillər verilmiş, onun romantizminin və realizminin səciyyəvi xüsusiyyətləri, ideya-estetik mahiyyəti şərh olunmuşdur. Bu istiqamətdə akademik M.İbrahimovun, prof. C.Xəndanın, akad. M.Cəfərin, prof. Mir Cəlalin, prof. Ə.Sultanlıının, Azərbaycan EA-nın müxbir üzvü Ə.Mirəhmədovun, prof. A.Zamanovun, f.e.n. Y.İsmayılovun, f.e.d. V.Osmanlinin, f.e.d. Ə.Məmmədovun, f.e.d. N.Xudiyevin, p.e.n. D.Mustafayevanın, prof. Z.Xəlilovun, f.e.n. Ə.Əzizovun, f.e.n. E.Eminaliyevin və başqalarının tədqiqatları mövcuddur. Lakin bu tədqiqatlarda ədibin elmi yaradıcılığı, ədəbi-tənqidinin görüşləri ya tədqiq

olunmamış, ya da onlara səthi toxunulmuşdur. Halbuki A.Şaiq dövrünün qabaqcıl fikirli şəxsiyyəti kimi ədəbi proseslə yaxından bağlı olmuş, elmi yaradıcılığında müxtəlif polemik məsələlərə aydınlıq gətirmişdir. Onun bir ədəbi şəxsiyyət kimi dərk olunması üçün də yaradıcılığının bu sahəsinin öyrənilməsi zəruridir.

Bunula belə, qeyd etmək lazımdır ki, ədibin ədəbi-nəzəri, elmi-tənqidî görüşlərinin, sənətə baxışının mahiyyəti bəzi tədqiqat əsərlərində şərh olunmuşdur ki, bunların sırasında akad. M.Cəfərin «Azərbaycan ədəbiyyatında romantizm», akad. K.Talibzadənin «Realist və romantik tənqid», akad. H.Araslinin «Böyük Azərbaycan şairi Füzuli», akad. B.Nəbiyevin «Söz ürkədən gələndə», prof. K.Əliyevin «XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri», f.e.d.Ə.Məmmədovun «A.Şaiq», M.Ağamirovun «A.Şaiqin dünyagörüşü», f.e.d.N.Babayevin «Ədəbi mübahisələr», N.Məmmədovun «A.Şaiqin M.F.Axundov haqqında mülahizələri», f.e.n. B.Maqsudovanın «A.Şaiqin bədii nəşri», f.e.n. E.Eminahyevin «A.Şaiqin «Xatirələrim» əsəri kamil memuar nümunəsi kimi» tədqiqatlarının adını çəkmək olar. Bu tədqiqatlarda A.Şaiqin ədəbi-tənqidî, elmi fikirləri hərtərəfli, sistemli şəkildə təhlil olunmasa da, onun ayrı-ayrı sənətkarlarla verdiyi qiymət, ədəbiyyatın müasir problemləri barədə fikirləri, yaradıcılığına təsir göstərən ədəbi-bədii, nəzəri mənbələr, klassik ırsə və folklorla münasibəti və s. məsələlər tədqiqatçı süzgəcindən keçirilmişdir.

Qeyd etmək lazımdır ki, A.Şaiqin elmi yaradıcılığından söhbət açan tədqiqatçılar ilk növbədə onun M.Ə.Sabirə münasibəti məsələsində dayanırlar. Adlarını çəkdiyimiz bütün əsərlərdə bu istiqamətdə fikirlər mövcuddur və tədqiqatçılar, demək olar ki, yekdilliklə romantik A.Şaiq və o cümlədən A.Səhhət yaradıcılığındaki realizmi Sabir təsirilə izah edirlər. Onların daha çox nəzmdə realizmə meyl etmələri və Sabirə yazdığı nəzirələr də tədqiqatçıların bu fikrini təsdiqləyir.

Akad. M.Cəfər A.Şaiqin realistlər arasında Sabirə verdiyi yüksək qiymətdən danışır: «A.Şaiq 1912-ci ildə yazdığı «Sabirə» şeirində inqilabçı şairi böyük hörmətlə xatırlayır,

Sabiri ədəbiyyatda «yeni ciğir açan», onun yollarına «bənövşələr saçan», «sənət aləminə işq saçan günəş» adlandırır, Sabirdən ən böyük bir müəllim, ustad kimi bəhs edirdi» (13, c.II,s.29).

Akad. H.Arash «Böyük Azərbaycan şairi Füzuli» monoqrafiyasında Füzuli ırsinin öyrənilməsi tarixini tədqiq edərkən, A.Şaiqin də, Füzuli tədqiqatçısı kimi, görüşlərinə yer verir. O, A.Şaiqin dərsliklərində Füzulinin ədəbi fəaliyyəti haqqında yazılara istinad edir, onları Füzuli ırsinin tədqiqi tarixində yeni görüşlü təhlillər adlandırır. Akad. H.Arash A.Şaiqin Füzuli qəsidiələrinə və qəsidiəçi kimi şairə münasibəti açıqlayır: «Orta məktəb dərs kitablarının müəllifi olan qocaman ədib və şair Abdulla Şaiq yazdığı dərsliklərdə Füzulinin ədəbi fəaliyyətini yeni görüşlə təhlil etməyə çalışmışdır.

Füzulinin qəsidiələrini şairin bədii ırsında səciyyəvi yetutan əsərlər kimi izah edən tədqiqatçılardan fərqli olaraq, Şaiq böyük sənətkarın saray əleyhinə yazdığı şeirləri misal getirib Füzulinin qəsidiəçilik üçün yaranmadığını göstərmişdir. O, Füzuli yaradıcılığının saray şairliyinə zidd olan mahiyyətini aşağıdakı sətirlərlə izah edir» (3, s.17).

Akad. K.Talibzadənin tədqiqatında da A.Şaiq yaradıcılığına dahi Sabirin nəcib təsirində danışılır. Onun fikrincə, bütün yaradıcılığı boyu realizmi təbliğ edən A.Şaiq Sabir ırsına yüksək qiymət verir və onu «realistlər silsiləsinin ən nəhəng siması» adlandırırı. Yeri gəlmışkən qeyd edək ki, akad. K.Talibzadə tərəfindən A.Şaiqin toplanıb tərtib edilmiş elmi əsərlərinə verdiyi şərh və qeydlər də sənətkarın ədəbi-nəzəri görüşlərinin öyrənilməsi, yeni məlumatların əldə edilməsi baxımından əhəmiyyətlidir (84, c. II, s.114).

Akademik B.Nəbiyev isə A.Şaiqin M.Ə.Sabir haqqındaki məqaləsinin elmi dəyərindən söhbət açaraq yazar: «Böyük Sabirin vaxtı öz əli ilə yazüb Şaiqə göndərdiyi faktlar əsasında elmi ardıcılıq və dəqiqliklə işlənmiş «Mirzə Ələkbər Sabirin tərcüməyi-hal» məqaləsini inqlabdan əvvəlki sabirşünaslıqda ancaq A.Səhhətin məşhur məqalələri ilə müqayisə etmək olar. Şaiqin təvazökarlıqla tərcüməyi-hal adlandırdığı bu məqalə əslində Sabirin həyat və yaradıcılıq yoluńı əks

etdirən qiymətli elmi oçerkdir» (55, s.247).

Müəllif, bununla bərabər, A.Şaiqin digər məqalələrinin də adını çəkir və onları sonrakı «tədqiqatçıların istinad etdiyi ən mötəbər mənbələr» adlandıır. A.Şaiqi, haqlı olaraq, A.Səhhət, M.Hadi kimi sənətkarların bioqrafi hesab edən alim onun sənətkarı xalqın tarixi ilə, ictimai-siyasi inkişafın ayrı-ayrı mərhələləri ilə vəhdətdə götürməsini müsbət hal kimi qiymətləndirir.

A.Şaiq və M.Ə.Sabir yaradıcılığı arasındaki əlaqədən söhbət açan prof. K.Əliyevin qənaatina görə A.Şaiq və A.Səhhət yaradıcılığına Sabirin təsirinin bir sıra səbəbləri var ki, bunlardan biri Sabir yaradıcılığında daha çox Şərq motivinin işlənməsi, Şərq gerçəkliliyinin geniş əksi ilə bağlı idi. Belə ki, romantiklər üçün də Şərq mövzusu doğma idi və onların yaradıcılığında ən ümdə məsələlərdən biri Şərq geriliyi, despotizmi idi. Digər səbəbi alim «sənətkar və cəmiyyət» problemi ilə bağlayır. Romantizmin estetikasında cəmiyyətin sənətkarə verdiyi qiymət, sənətkarın cəmiyyətdə rolu xüsusi yer tuturdu və bu məsələdə onlar inkarçı mövqedə dayanırdılar, sənətkarı cəmiyyətə qarşı qoyurdular. Bu baxımdan Sabirin acınacaqlı, məşəqqətli hayatı, müəllifə görə, onlar üçün bir mənbə idi, cəmiyyətə, quruluşa qarşı çıxməq üçün bir növ «bəhənə» idi.

Qeyd etmək lazımdır ki, romantiklərin, o cümlədən A.Şaiqin ədəbi-nəzəri görüşlərinin ən geniş ideya-estetik şəhri öz əksini prof. Kamran Əliyevin tədqiqatında tapmışdır. Əsərdə müəllif ayrı-ayrı nəzəri məsələləri problem kimi qoyur və bu məsələlərə romantiklərin münasibətini bildirir. Alim romantiklərin ədəbi-estetik görüşlərinin formallaşmasında ictimai-siyasi, elmi-nəzəri, ədəbi-bədii mənbələri göstərir. Müəllif romantiklərin elmi əsərlərini janr və tematika baxımından fərqləndirir, bu bölgüdə haqqında danışdığımız sənətkarın - A.Şaiqin də mövqeyini çox düzgün təyin edir.

A.Şaiq və M.Ə.Sabir yaradıcılığı arasındaki əlaqəni başqa bir amillə - fərdi, səmimi, qarşılıqlı dostluq münasibətləri ilə bağlamaq olar. Akad. Əziz Mirəhmidov heç də təsadüfi yazar: «Şamaxı və Bakıda dəfələrlə görüşüb ədəbi söhbətlər etmək yolu ilə bu iki dost (A.Şaiq və M.Ə.Sabir - A.H.)

ümumi dil tapıb bir neçə il çox möhkəm qarşılıqlı əlaqə saxlamışdı. Onların dostluq dairəsinə çox vaxt Hadi və Səhhətin də daxil olması Azərbaycan ədəbiyyatı üçün çox səmərəli, faydalı olmuşdu» (52, s.337).

Akad. Əziz Mirəhmidov A.Şaiqin mullanəsrəddinçilərlə və füyuzatçılara əlaqəsindən danışır. Ədibin yaradıcılığını ideya istiqaməti etibarilə mullanəsrəddinçilərlə bağlayan alim Şaiq ırsisinin bədii metod, dil baxımından füyuzatçılara yaxınlığından söhbət açır. Tədqiqatın əsas məqsədi A.Şaiq və «Molla Nəsrəddin» ədəbi cərəyanı arasındaki uyğun və əks cəhətlərin araşdırılması olduğundan müəllif ədibin Sabir və Mirzə Cəlil kimi mullanəsrəddinçilərlə əlaqəsi üzərində xüsusi dayanır.

A.Şaiqin elmi yaradıcılığını, onun ideya-estetik mahiyyətini araşdırın əksər tədqiqatçıların diqqətini sənətkarın «H.Cavidin «İblis» nam hailəsi haqqında duygularım» məqaləsi cəlb edib. Doğrudan da yüksək professionallıqla yazılmış bu məqalədə dərin ədəbi analiz, qüvvətli tənqidçi təfakkürü hiss olunmaqdadır. Bəlkə A.Şaiqin başqa elmi əsərlərini yazıçı tənqidü hesab etmək olar, «İblis» haqqında məqaləsini isə sərf tənqidçi, alim qələminin məhsulu adlandırmaq olar. Ədib burada həm Cavidin İblisi, həm də geniş mənada insan qəlbini, insan xislətini uçuruma yuvarladan iblis haqqında danışır, orta əsrlər Qərb fəlsəfi fikrinin əsas xüsusiyyətlərindən söhbət açır və «İblis»dəki hadisələri həmin fəlsəfi-sosial mühitlə müqayisə edir.

Məqaləni A.Şaiq yaradıcılığının mühüm məqamlarından hesab edən prof. K.Əliyev A.Şaiqin İblis obrazı barədə fikirlərinə yüksək qiymət verir, onun bir tənqidçi kimi əsəri, obrazı real həyatla, ictimai mühitlə əlaqələndirmək bacarığının olduğunu xüsusi vurgulayır. O yazar: «Məqalədəki başqa bir diqqətli cəhət İblis obrazı ilə əlaqədar irəli sürülmüş mülahizələdir. Müəllif İblisi sadəcə olaraq zahiri keyfiyyətlərinə görə təhlil etmir. Onun daxili çırıntılarının, gizli hissələrinin mənasını açır, təhriklərinin real həyatda olan köklərini axtarır» (23, s.55).

Alim, eyni zamanda, A.Şaiqin mövzuya, tədqiqat obyek-

tinə yanaşma üsulunun düzgününü, o cümlədən H.Cavidin «İblis» əsərinə məhz faciənin tələbləri, prinsipləri baxımından yanaşmasının düzgününü qeyd edir. K.Əliyev A.Şaiqin «Cavidin bütün əsərləri içində «İblis» qədər həyatı və realist bir əser yoxdur zənn edirəm» fikrinə diqqəti yönəltməklə, buradakı «realist» sözünü «həyatı» sözünün sinonimi kimi izah edir.

F.e.d. Ə.Məmmədovun A.Şaiqin bütün ədəbi fəaliyyətinidən bəhs edən tədqiqatında ədibin elmi yaradıcılığına da yiğcam şəkildə yer verilir. Burada sənətkarın ədəbi-estetik görüşlərinin şəhər icmal xarakterli olub, onun elmi yardımıcılığı barədə oxuculara müxtəsər məlumat verir. Müəllif A.Şaiqin klassiklərə münasibətindən danişərkən H.Cavidə, xüsusiylə də onun «İblis» faciəsinə münasibətini ayrıca qeyd edir və «İblis» nam hailəsi haqqında duyğularım» məqaləsini əsrin əvvəllerində H.Cavidə qarşı qeyri-obyektiv, aqressiv münasibətin mövcud olduğu dövrədə A.Şaiqin tamamilə obyektiv, səmimi münasibətini ifadə edən əsər kimi yüksək qiymətləndirir.

Prof. M.Ağamirovun «Abdulla Şaiqin dünyagörüşü» monoqrafiyası A.Şaiqin ictimai-siyasi, etik-əxlaqi, fəlsəfi-estetik baxışlarının öyrənilməsi baxımından maraqlıdır. Lakin bu tədqiqat bütünlükla vulqar sosiologizmin məhdudiyyətləri çərçivəsindədir. Müəllif A.Şaiqin hər bir tezisini, hər bir fikrini realizma gətirib çıxarıır, onun yaradıcılığında realist və romantik yaradıcılıq metodlarının çulğuşmasını A.Şaiqin dünyagörüşündəki ziddiyət kimi qiymətləndirir. O yazar: «Öz ədəbi-estetik baxışlarında realizmi təbliğ edən A.Şaiq bədii ədəbiyyatın belə bir yolla getməli olduğunu tələb edirdi. Realizm metodunu, həyat həqiqətinə sadıq qalmağı bu və ya digər bədii ədəbiyyat nümunəsi üçün yüksək məziyyət sayan A.Şaiq Azərbaycan xalqının klassik şairi Füzulinin də yaradıcılığından bəhs edərkən onun məziyyətini yaşadığı dövrədə həyatı, mühiti düzgün təsvir etməsində görərək yazar...» (2, s.205).

Doğrudur, A.Şaiq həyatılıyi, obyektivliyi, səmimiyyəti yüksək qiymətləndirib. Bu tendensiya onun bütün yaradıcılığına hakimdir. Burada Kamal Talibzadənin sözləri yada

düşür: «İnsan doğulanda onun alına yazılır, o, romantikdir, yoxsa realist». A.Şaiq təbiətən romantik idi. Romantizmle realizm arasında isə, akad. Məmməd Cəfərin dediyi kimi, «Çin səddi olmamışdır». Romantiklər də realistlər kimi yaradıcılıqlarında həyatı əks etdirirdilər. Yalnız həyatı necə əks etdirmək məsələsində onlar arasında fərq nəzərə çarpıldı.

Əsərin A.Şaiqin ədəbi və estetik görüşlərindən söhbət açan son fəslində, əvvəlki fəsillərdə olduğu kimi həddindən çox sitat verilmişdir. 44 səhifədən ibarət son fəsildə A.Şaiqdən 97 sitat gətirilmişdir. Ədəbiyyatşunas-alim V.Kubilyusun belə bir fikri var: «Məntiqi anlayışlar sisteminə bədii obrazların dilini gətirmək olmaz. Məqalə əsərin surəti yox, analizidir» (9, s.39). Bu tədqiqat əsərin məhz dublikatı təsirini bağışlayır. Ümumiyyətlə, əsərin hər bir hissəsi müəllifin köhnə sovet ideologiyasının sərhədlərindən kənara çıxmadığını, bunun da sonunda qoyulmuş məsələnin həllində yanlış nəticəyə gəlməsinə səbəb olur.

A.Şaiqin portret məqalələri sırasında M.F.Axundov haqqında üç məqaləsi məlumdur. Şaiqşunaslar bu məqalələrin də elmi dəyərini dəfələrlə qeyd etmişlər. Ədibin 110 illiyinə həsr olunmuş məqaləsində ədəbiyyatşunas-alim N.Məmmədov da onun M.F.Axundovun ədəbiyyat tariximizdə mövqeyini düzgün müəyyən etdiyini, Axundov yaradıcılığını Şərq və Avropa kontekstində təhlil etdiyini vurgulayır. Müəllif M.F.Axundovun «Aldanmış kəvəkib» əsərinə A.Şaiq tərəfindən verilmiş ilk ədəbi təhlili cəsarəti addım kimi qiymətləndirir və böyük dramaturqun yaradıcılığının əsas mahiyyətini izah edərkən həyatda real insanlardan tip yaratmaq qabiliyyətini sezməsini A.Şaiqin bir tənqidçi olaraq dərin müşahidə qabiliyyəti kimi izah edir (50).

Prof. K.Əliyev də A.Şaiqin M.F.Axundov haqqındaki üç məqaləsini «onun realizmin tədqiqi ilə əlaqədar ən sanballı məqalələri» hesab edir və sənətkarın hər iki yaradıcılıq metodu barədə görüşlərinin aydınlığını qeyd edir (23, s.56).

Bu yaxınlarda «A.Şaiqin «Xatirələrim» əsəri kamil memuar nümunəsi kimi» namızədlik dissertasiyasını müdafiə etmiş Eyvaz Eminaliyevin də tədqiqatında A.Şaiqin ədəbi-

tənqidin görüşlərinə yer verilmiş, disertasiyanın bir fəslisi «Xatirələrim» kontekstində ədəbin ədəbi-nəzəri görüşlərinə həsr olunmuşdur. Məlum olur ki, «Xatirələrim» əsəri A.Şaiqin ədəbi-tənqidin görüşlərinin öyrənilməsində, bu istiqamətdə bir sıra faktların dəqiqləşdirilməsində etibarlı mənbələrdən biridir. Alim A.Şaiqi folklor tədqiqatçısı kimi təqdim edir, dilimizə və klassiklərimizə münasibətinin aydınlaşdırır. Onun hələ «Xatirələrim»dən çox əvvəl «Gülzar» dərsliyinə M.Füzuli, M.P.Vaqif, A.Səhhət və başqları ilə yanaşı, ilk dəfə olaraq, Ə.Hüseynzadənin də tərcüməyi-halını daxil etməsini müsbət qiymətləndirir. İndiyə qədər A.Şaiq yaradıcılığına Spenserin, Novalisin, T.Fikrətin təsirindən danışılıb. Bu disertasiyada isə yeni bir xətt – A.Şaiq və Ə.Hüseynzadə arasındaki münasibət işıqlandırılır və ədəbin ədəbi-tənqidin görüşlərində Ə.Hüseynzadə, «Füyuzat» və füyuzatçılıq ideyalarının mühüm yer tutduğu vurgulanır.

Bizə məlumdur ki, A.Şaiqin C.Əfəndizadə, A.Musaxanlı, H.Zeynallı ilə birlikdə yazdığı «Ədəbiyyatdan iş kitabı»nda ədəbiyyat tarixi konsepsiyası öz eksini tapıb. Bu məsələyə heç bir tədqiqatda toxunulmamışdır. Yalnız f.e.d. N.Babayevin «Ədəbi mübahisələr» əsərində həmin ədəbiyyat tarixi konsepsiyası öz eksini tapıb. Müəllifə görə qənaətbəxş haldır ki, kitabın müəllifləri ədəbiyyatın tarixində ictimai faktoru həm tarixi-xronoloji inkişafda, həm də bədii-poetik təkamüldə nəzərdən keçirirlər. Müəllif ədəbiyyat tarixinin iki fəslini yanan A.Şaiqin «klassiklərin yaradıcılığını müvafiq cərəyan daxilində verməsini müsbət hal sayır. O yazar: «Bu manada A.Şaiqin orta əsrlər Azərbaycan ədəbiyyatında sufizm ədəbi hərəkatına xüsusi yer ayırması, ədəbiyyatımızın tarixində klassizm mərhələsinin müəyyənləşdirilməsi təqdirdə layiq təşəbbüs idi. Xüsusilə ikinci məsələ ədəbiyyatımızın tarixində tamamilə yeni baxış idi və bizə elə gəlir ki, həmin münasibət bu gün də öz elmi perspektivlərini itirməmişdir» (8,s.75).

Qeyd etmək lazımdır ki, burada müəllifin diqqət yönəltdiyi ikinci məsələ, yəni klassizm mərhələsi heç də Avropa ədəbiyyatındaki kimi ədəbi mərhələ, dövr demək deyil. A.Şaiqin görüşlərində bu, yalnız klassik ədəbiyyat

anlamını ifadə edir.

A.Şaiqin elmi-tənqidin, ədəbi-nəzəri əsərləri içərisində bəzi mühüm əsərləri tamamilə tədqiqatdan kənarda qalıb. Əsrin əvvəllərində ilk poetika kitablarından biri olan «Ədəbiyyat dərsləri» bu qəbildəndir. A.Şaiqin 1919-cu ildə H.Cavidlə birlikdə yazdığı bu kitabın nəinki elmi izahı verilməyib, hətta adı belə çəkiləyib. Bu da təbii haldır. Çünkü ədəbin elmi-tənqidin görüşləri ayrıca bir problem kimi, hərtərəfli şəkildə öyrənilməyib, bu kimi hallar labüddür. Elmi izahı ilə yanaşı, yeni əlibaya çevrilib çap olunsayıdı, yaqın ki, dil-ədəbiyyat mütəxassislərinin istifadə edə biləcəkləri qiymətli əsərlər sırasında olardı. Bədii əsərlərin üslub və ifadə xüsusiyyətləri, bədii təsvir və ifadə vasitələri, vəzn, janr, qafiyə kimi sənət məsələlərinin eks olunduğu həmin əsər Şərq nəzəri mənbələrinə əsaslanması, Şərq ədəbi-nəzəri fikrinə yaxınlığı baxımından da orijinaldır.

Göründüyü kimi, A.Şaiqin elmi, ədəbi-tənqidin irsi indiyə qədər küll halında sistemli şəkildə xüsusi tədqiqat hədəfi olmamışdır. Şaiq elmi irsi müxtəlif münasibətlərə təhlilə cəlb edilmiş, lakin ona tam halda, bütün nəzəri problemləri ilə birlikdə yanaşılmamışdır. Halbuki sənətkarın zəngin elmi yaradıcılığının hərtərəfli araşdırılması A.Şaiqin çoxcəhətli fəaliyyətinin tam mənzərasını yaratmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbi-nəzəri fikrinin tarixinin öyrənilməsi baxımından da zəruridir.

Abdulla Şaiqin elmi əsərlərinin nəşri tarixi

Ədəbiyyat tarixindən göründüyü kimi, ictimai-siyasi çətinliklərin mövcud olduğu dövrlərdə ilk dərsliklərin müəllifi elə yaxıcı pedaqqoqlar özləri olmuşlar. S.Ə.Şirvani, R.Əfəndiyev, F.Köçərli kimi A.Şaiq də təkcə pedaqqoq kimi yox, həm də bir psixoloq kimi uşaq aləminə, uşaq dünyasına varır, onların yaş və maraq dairəsinə uyğun dərsliklər yaradırdılar.

A.Şaiqin elmi yaradıcılığını pedaqqoji fəaliyyətdən ayırmaz olmaz. Yaradıcılığının bu iki sahəsi bir-biri ilə qırılmaz surətdə bağlıdır. Fikrimizə, onun ədəbi-tənqidin görüşlərinin,

elmi ırsının öyrənilməsinə ədibin məhz dərsliklərindən başla-
maq lazımdır. Hazırladığı on beşə yaxın dərslik müəllifin bədii
zövqünü, estetik-falsəfi dünyagörüşünü Azərbaycan ədəbiyyatı
klassiklərinə münasibətini, Şərq, Rus və Avropa ədiblərinə
verdiyi qiyməti və bu kimi başqa sənət məsələlərinə müna-
sibətini öyrənmək üçün əsas mənbələrdən biridir.

Dərsliklərdəki məqalə və ocerklər əslinə nə dərəcədə
uyğundur? Bu problemi qaldırmağımızın səbəbi odur ki, rast
gəldiyimiz bəzi fikirlərin A.Şaiqə aid olmasına inanmaq qeyri-
mümkündür. Bunu həm elementar məntiq, həm də faktlar
təsdiq edir. Dərsliklərlə əlyazması və mətbuat məqalərinin tu-
tuşdurulması həmin nəticəyə gəlməyimizə əsas verir. Məsələn,
1928-ci ildə H.Zeynallı, A.Şaiq, A.Musaxanlı, C.Əfəndizadə
tərəfindən tərtib edilmiş «Ədəbiyyatdan iş kitabı»nda A.Şaiq
tərəfindən yazılmış «M.P.Vaqif» məqaləsi ilə 1926-ci ildə çap
olunmuş «Ədəbi parçalar» məcmuəsindəki «M.P.Vaqif»
məqaləsi arasında, həm də hər ikisinin eyni müəllifə mənsub
olmasına rəğmən, kəskin fərqlənən fikir müxtəlifliyi müşahidə
edilir: «Ədəbi parçalar»da A.Şaiqin yazdığı: «Vaqif
azərbaycanlıların yabançı təsirdən qurtulan, öz mühitini canlı
və səmimi duygularla tərənnüm edən şairidir. Xalqlılığı və
gözəlliyi özünəməxsus tərz və səsəl ifadəyə çalışmışdır. Mən-
zumələrində hər şey sadə, hər şey adı olmaqla bərabər gözəl,
canlı və dağ çıçəkləri qədər təbii və səmimidir. O, rəng, qoxu
və hərarətini yalnız öz mühitindən və Qarabağın təbiətindən
alır. Bu vaxta qədər ən dəyəri saz aşıqlarının onu təbliğ
etməsi, oxucularda buraxdığı təsirin qüvvəsi bundan doğur»
(74, s.54-55) hissəsi «Ədəbiyyatdan iş kitabı»nda redaktə
əməliyyatının nəticəsində bu şəklə düşür: «O xalq ruhunu
tamamilə manimsəməmiş, onun ehtiyac və məskurusunu canlı
olaraq tərənnüm etməmiş və xalqlılığı tam mənasi ilə ədə-
biyyatımıza gətirmişə də, tamamilə xalqdan uzaqlaşma-
mışdır. Tərənnüm etdiyi mövzuları özünəməxsus bir tərzlə, bir
səsəl ifadəyə çalışmışdır. Mənzumələrində hər şey sadə, hər şey
adi olmaqla bərabər, gözəldir, canlı, cazibəli və təbiidir.
Klassik saray üslubunun təsirlərindən tamamilə
qurtulmamaqla bərabər, o, əsərlərinin qoxusunu öz

mühitindən, yaşadığı təbiətdən alır. Oxucularda buraxıldığı
canlı təsirin füsunu da bundan irəli galır» (70, c.I, s.202).

Əvvələ, məqalənin A.Şaiqin arxivindəki əlyazması «Ədə-
biyyatdan iş kitabı»ndakı yox, «Ədəbi parçalar»dakı
məqalənin əslinə uyğun olduğunu göstərir. Bu barədə
«Ədəbiyyatdan iş kitabı»nın redaktoru H.Zeynallının
mövqeyini bilmək də maraqlı olardı. Marksist
metodologiyanın böyük tərəfdarı H.Zeynallının bir redaktor
kimi müdaxiləsini güman etməyə əsas verən bir faktı nəzərdən
keçirək. C.Əfəndizadənin «İnqilab və mədəniyyət» jurnalının
1930-cu il 4-cü nömrəsində dərc edilmiş «Aprel və ədəbiyyat»
məqaləsinə həmin jurnalın sonrakı nömrəsində 6-ci
nömrəsində H.Zeynallının «Ədəbi tənqidimizdəki yanlışlıqlar
haqqında» başlığı altında cavabı dərc olunub. 20-30-cu illər
Azərbaycan yazıçıları və onların yaradıcılığı barədə məlumat
verən C.Əfəndizadə A.Şaiqin ədəbi fəaliyyətinə belə qiymət
verir: «Şura dövrünün qiymətli yazıçılarından biri də
A.Şaiqdir. Bu dövr içinde şeir, hekaya, ədəbi tənqid, məktəb
kitabı sahələrində və müəllimlikdə böyük fəaliyyətdə bulunan
A.Şaiq bədii yaradıcılığında sentimentalist, ədəbi
tədqiqlərində idealistdir. Azərbaycan ədəbiyyatının dil və
ifadə cəhətdən ən düzgün, ən səmimi, ən gözəl yanan
xidmətdarlarından biridir».

C.Əfəndizadənin məqaləsində adları çəkilən yazıçıları
sənətkarlıq baxımından yox, sosioloji mövqedən nəzərdən
keçirən H.Zeynallı onun A.Şaiq barəsində yazdığını parçanı
sitat götürir və ardınca yazar: «Əgər belə isə, nə üçün siz
«marksist» münəqqid onu (A.Şaiqi - A.Hacıyeva) qiymətli
hesab edirsınız?».

Göründüyü kimi, məqalədə redaktorun həm bir alim kimi
məvqeyi, həm də məsləkdaşlarına münasibəti özünü göstərir.
Bu fakt bizə H.Zeynallının bir redaktor kimi həmin məqaləyə
əl gəzdirdiyini yalnız güman etməyə əsas verir.

A.Şaiq fəal bir alim eyni zamanda fəal bir ictimaiyyətçi
olmuşdur. 1906-1958-ci illər dövri mətbuatında A.Şaiq imza-
sına tez-tez rast gəlmək olur. «Həyat», «İqbal», «Açıq söz»,
«Maarif və mədəniyyət», «Maarif işçisi», «İnqilab və mədə-

niyyət» kimi onlarla mətbuat orqanlarında alimin elmi-tənqid, publisistik məqalələrinin böyük əksoriyyəti dərc olunmuşdur.

A.Şaiqin sağlığında onun ədəbi-tənqid məqalələri heç bir külliyatına salınmayıb. Əsərləri toplu halında beş dəfə nəşr olunsa da (1936, 1948, 1955, 1957-1960, 1966-1978), yalnız sonuncu - beşinci nəşrinə elmi ırsının bir çox nümunələri daxil edilib.

Ədibin əsərlərinin yalnız birinci nəşrindən başqa qalan bütün nəşrlər akademik K.Talibzadənin adı ilə bağlıdır. Bütün əsərlərinin toplanıb, tərtib və redakta olunması Kamal müəllimin uzun süren zəhmətlərinin nəticəsidir.

A.Şaiqin əsərlərinin 5 cilddən ibarət olan sonuncu nəşri əvvəlki nəşrlərdən daha mükəmməl, daha mütəşəkkildir. Həm tərtib prinsipləri, həm də ədibin yaradıcılığını əhatə dairəsi baxımından daha üstündür. Cildlərin janrlar üzrə tərtibi, hər cildin sonunda verilən izah və qeydlər, müxtəlif variantlar arasındakı nüsxə fərqlərinin verilməsi, xüsusişlə, bu külliyyata, ilk dəfə olaraq, elmi-publisistik məqalələri, məruzələri, xatirələri, çıxışları və məktublarının daxil edilməsi, bütün cildlərin, o cümlədən ədibin elmi-tənqidini görüşlərini əhatə edən IV cilddəki əsərlərin xronoloji ardıcılıqla verilməsi və bunun da nəticəsində onun dünyagörüşünün, fikri inkişafının təkamüllünü öyrənmək və bu kimi başqa xüsusiyyətlər beşcildiyin məziyyətlərindədir.

Mükəmməliyinə baxmayaraq, bu nəşr də nöqsanlardan xali deyil. Məsələn, dördüncü cilde A.Şaiqin «Dil və ədəbiyyatımızı öyrənmək yolunda nə kimi işlər görülür» məqaləsinin daxil edilməməsi, «Ədəbiyyatdan iş kitabı», «Ədəbiyyatımız və dilimiz», «1905-ci il inqilabından sonra yetişmiş ədəbiyyatımıza səthi bir nəzər» kimi məqalələrin bəzi dəyişikliklərlə, ixtisarlarla verilməsi də bir faktdır. Məsələn, «1905-ci il inqilabından sonra yetişmiş ədəbiyyatımıza səthi bir nəzər» məqaləsinin mətbuatda getmiş variantı ilə dördüncü cilddəki variantını müqayisə etdikdə, bir çox dəyişikliklər edildiyini gördük. Məqalədə Ə.Hüseynzadə ilə bağlı hissələr böyük ixtisarla verilib: «Əli bəy alim, şair olmaqla bərabər mahir bir

rəssam, gözəl bir müsiqisünas və kamil də insan idi. Bu qədər müfəssal və kamalı kəndində toplamış olan Əli bəy, azəri türklərinin ona böyük ehtiyac hiss etdiyi zamanda yetişmişdi. Sənələrdən bəri Əbdülhəmid istibdadından susmağa məhkum olan bu hürriyyətpərvər insanın çalışma bilməsinə geniş və müsəidə bir sahə açılmışdır. Əvvəlləri «Kaspiya» qəzetində rusca kəskin məqalələr yazan Əli bəy 1905-də «Həyat» qəzetəsini nəşr etdi, qəzetdə bir tərəfdən ictimai-siyasi, iqtisadi, milli və mədəni məqalələrilə zamanın yeni ehtiyac və tələblərini anlatmağa çalışır; digər tərəfdən Azəri ədəbiyyatını əcəm və rus təsirindən qurtarmaq, ona yeni ruh, yeni cərəyan vermək fikrini təqib edirdi» (75, №2, s.57). Yaxud başqa bir hissəni IV cilddə görmürük: «Şeir və sənat nə olduğunu gəncliyə haqqıyla anlatdı. Bu gün Azəri türk ədəbiyyatında isimləri hörmət və iftixarla zikr edilməkdə olan: M.Hadi, Sabir, Səhhət, hətta Cavid və Cavad kibi qiymətli şairləri Əli bəy yetişdirdi. Əli bəy Osmanlı ədəbiyyatının altı əsrən bəri böyük inqilablara uğramaq tədrici surətdə təkamül edərək getgedə sadəliyə doğru iləriləməkdə olan ədəbi lisanını gətirmiş və ədəbiyyatımızın bozuq və cansız lisanına yeni qüvvət, yeni hərəkət vermişdi» (75, №2, s.57).

Burada, eləcə də, əsərlərin üslub və dil xüsusiyyətləri üzərində redaktə əməliyyatları da aparılmışdır. Lakin buna akademik B.Nəbiyev demişkən, tarixilik prinsipi ilə yanaşsaq, dövrün mətbuat üzərində qoyulan senzura rejiminin, ideoloji nəzarətin funksiyalarını yadımıza salsaq, hər şey aydın olar.

A.Şaiqin 1985-ci ildə f.e.n. M.M.Həsənova və N.M.Teymurova tərəfindən tərtib edilmiş bibliografiyası nəşr olunub. Bibliografiyanın yalnız «Ədəbi-tənqid və publisistik məqalələri» bölməsindən istifadə etdiyimizdən bu hissə barədə bir neçə qeydi nəzərə çatdırmağı lazımdı. Əvvələ onu qeyd edək ki, bibliografiyanın bu hissəsinə bir neçə məqalə daxil edilib ki, araşdırma nəticəsində onların A.Şaiqə məxsus olmadığını şahidi olduq. Məsələn, «İnqilab və mədəniyyət» jurnalının 1928-ci il 1-ci nömrəsində çap edilmiş «Bu günün şeiri» adlı məqalə A.Şaiqin yox, Əziz Şərifindir. Yaxud bibliografiyada A.Şaiqin məqaləsi kimi təqdim edilən «Azə-

baycan şura yazarları haqqında» məqaləsi ona məxsus deyil. «İnqilab və mədəniyyət» jurnalının 1930-cu il, 6-ci nömrəsində dərc olunan bu məqalə Abdulla Şərifindir. Hər iki məqalə ərəb qrafikası ilə yazıldıqından tərtibilərdə çəşinqılıq yaranan səbəbin hərfələr olduğunu düşünmək olardı. Baş kırıl qrafikası ilə yazılmış, 1944-cü il, 21 noyabr tarixli «Ədəbiyyat qəzeti»ndə dərc olunmuş «Krivot və əsrimiz» məqaləsini hansı səbəbdən A.Şaiq imzası altında vermək olar? Məqalənin sonunda müəllifin M.Arif olduğu açıq-aydın göstərilib. Qəzətin bu nömrəsində Krivotun təmsillərinin tərcüməsi müsabiqənin nəticələri elan olunub. Aydın olur ki, müsabiqənin birinci mükafatının yeganə qalibi və üçüncü mükafatın qaliblərindən biri A.Şaiqdir. A.Şaiqə dair qəzətdə verilən yeganə məlumat budur.

Bundan başqa, bibliografiyada 1916-cı il 13 oktyabr tarixli «Açıq söz» qəzetində A.Şaiqin bir məqaləsinin dərc olunduğu göstərilib. Qəribədir ki, adı verilməyən bu məqaləni nə qəzətin həmin nömrəsində tapdıq, nə də onun haqqında başqa bir məlumat əldə edə bildik.

Yenə «Açıq söz» qəzətinin 1917-ci il 28 sentyabr tarixli nömrəsində başqa bir adsız məqalə olduğu göstərilib. Qəzətin bu nömrəsini əldə edə bilmədiyimizdən bu barədə bir söz deyə bilməyəcəyik.

A.Şaiqin «Şərq qadını» jurnalının 1923-cü il, 2-ci nömrəsində «Səni içtimai inqilab qurtaracaq» məqaləsi dərc olunub. Bibliografiyada həmin məqalə «Səni ibtidai inqilab qurtaracaq» adı altında verilib.

«Kommunist» qəzətinin 1930-cu il 5 mart tarixli nömrəsində A.Şaiqin «Dil və ədəbiyyatımızı öyrənmək yolunda nə kimi işlər görülür» məqaləsi bibliografiyada «Dil və ədəbiyyatımızı təratmək yolunda nə kimi işlər görülür» adı ilə təqdim olunub.

Bu səhvlerin iri və xirdalığından aslı olmayaraq, ömrünün əlli ilindən çoxunu millətinin maariflənməsinə, elmi tərəqqisinə həsr etmiş bir sənətkarın ədəbi irlinə qarşı buraxılmış böyük bir səhvdir. Bizim belə səhvələr buraxmağa mənəvi haqqımız yoxdur.

A.Şaiqin elmi əsərlərinin müəyyən bir hissəsi nəşr olunmayıb, əlyazması şəklindədir. Onlardan bir qismi A.Şaiqin mənzil muzeyində, bir qismi mərkəzi dövlət arxivində, bir qismi isə ev arxivində saxlanılır.

Çap olunmamış, əlyazması şəklində olan əsərləri içərisində A.Şaiqin dilçiliyi dair əsərlərinin də əlyazmaları var. Onların bəzisindən dilçiliyi dair dərsliklərdə istifadə olunub, ayrıca kitab şəklində isə çap olunmayıb. Onlar aşağıdakılardır:

- 1 Türk dilinin qrameri
- 2 Türk dilinin nəhvi
- 3 Sintaksis
- 4 Ədat
- 5 Zərflər

Göründüyü kimi, A.Şaiqin elmi irlisi xalqımıza küll halında, orijinal şəkildə çatdırılmayıb. Əldə olan əlyazmaları ilə dərc olunmuş məqalələrin müqayisəli tutuşdurulması göstərdi ki, həmin məqalələr obyektiv və subyektiv səbəblər üzündən orijinala uyğun gəlmir. Redaktorların, tərtibələrin məcburiyyət qarşısında, bəzən də könüllü şəkildə müdaxiləsi təkcə A.Şaiq irlinə yox, xalqımızın tarixindən, mədəniyyətindən yetmiş il oğurlamış sovet imperiyası dövrünə təsadüf edən yüzlərlə sənətkarların yaradıcılığına vurulmuş zərbədir. Və nə yaxşı ki, bu gün səhvlerimizi aradan qaldırmağa yeni imkanlarımız var!

II FƏSİL

A.ŞAIQİN ƏDƏBİYYAT TARİXİ KONSEPSİYASI

Azərbaycan yazılı ədəbiyyatının mənşəyi və dövrləşdirilməsi haqqında

XX əsrin əvvəllərində yeni yaranmaqdə olan tənqidin tədqiqatçının qarşısına qoyduğu mühüm vəzifələri tənqidçi və ədəbiyyatşunas alim Abdulla Şaiq də yerinə yetirməli oldu. Bu dövrün tənqidçi tədqiqatçıdan həm ədəbiyyat tarixçisi, həm də tənqidçi olmağı tələb edirdi. Müasir ədəbiyyatı təhlil etmək üçün onun xələfi olan klassik ədəbiyyatla əlaqəsini müəyyənləşdirmək lazımlıydı. Bu da xalqımızın bütün ədəbiyyat tarixini tərtib etməyi zəruri edirdi. Ədəbiyyat tarixini sistemli şəkildə tərtib etmək üçün onun haradan başlandığını, hansı dövrlərdən keçib gəldiyini müəyyən etmək lazımdır. Qarşıya çıxan suallara cavab verməyə çalışan ədəbiyyatşunas alımlar bu və ya digər məsələyə öz prizmasından yanaşaraq, müxtəlif versiyalar irəli sürürdülər. Bu versiyalar üç məsələ ətrafında cəmlənirdi: yazılı ədəbiyyatın mənşəyi; ədəbiyyat tarixinin dövrləşdirilməsi; klassik irsə münasibət. Ədəbi-fikir tariximinin təşəkküldən bu günə qədərki tam mənzərəsini yaratmış prof. N.Şəmsizadənin «Azərbaycan ədəbiyyatşunaslığı» adlı tədqiqat əsərində həmin problemlər öz geniş həllini tapmışdır.

Qeyd etdiyimiz məsələ ilə əlaqədar A.Şaiqin mövqeyini öyrənməyə çalışdıq. Özündə XX əsrin ümumi ədəbi-elmi atmosferini əks etdirən də, alimin ədəbiyyat tarixi konsepsiyası orijinal, özünəməxsus xüsusiyyətləri ilə də səciyyələnir.

A.Şaiq ədəbiyyat tarixinin dövrləşdirilməsində xronoloji ardıcılığa əsaslanır, tarixilik prinsipinə riayət edir. Bölgü prinsipi kimi ədəbiyyatın məzmunu, səviyyəsi; ictimai-sosial amillər və onların ədəbiyyatda əksinə istinad edilir.

A.Şaiqə görə, hər bir ədəbiyyat özünün inkişaf mərhələsində üç dövr keçirməlidir. Burada söhbət yazılı ədəbiyyatdan yox, ümumiyyətlə ədəbiyyatdan gedir:

I. Xalq ədəbiyyatı dövrüdür. A.Şaiqin fikrinə, bu dövr

ədəbiyyatı hər cürə təsirlərdən, yad müdaxilələrdən xalıdır. Bu, hər bir xalqın «ruhundan və hissiyatından doğan ədəbiyyatdır». Müəllifə görə, bu dövr ədəbiyyatı üç əsas xüsusiyyəti ilə səciyyələnir: təbii, səmimi və indi (özünəməxsus-A.H.) olması ilə. O, fikrini belə əsaslandırır: «Təbiidir, çünki xalqın öz ruhundan, öz hissiyatından qopmuşdur. Səmimidir, çünki xalqın keçirmiş olduğu hayatını, sevinc və matəmlərini anladır. İnidir, çünki bunda təqlid, iqtibas izləri görünmür» (77, c.IV, s.134-135). A.Şaiq dövrün sosial-ictimai əsasına toxunaraq, göstərir ki, bu dövrdə insanlar arasında ictimai-siyasi bərabərlik hökm sürdüyü, ictimai iş bölümü müəyyən olduğu üçün bu mədəniyyət fərdi deyil, ümumi, müştərək idi. Əslində bu dövrdə fərd elə ümumi deməkdir, çünki «bu cəmiyyətin bir fərdini görmək başqalarını tanımaq üçün kafidir».

A.Şaiqin ədəbiyyat tarixini təsnif edərkən, ilk mərhələ kimi, xalq ədəbiyyatını götürməsi onun şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat arasında bağlılığı təsdiq etdiyini göstərir. Alimin yazılı ədəbiyyatımızın mənbəyi kimi şifahi xalq ədəbiyyatını göstərməsi müsbət hal idi. Halbuki əsrin əvvəllərində belə bir fikir təbliğ edilirdi ki, Azərbaycan xalqı milli mədəniyyətə malik deyil, onun folkloru, kökü yoxdur. Azərbaycan xalqını zəngin mədəni keçmişindən, xalq ədəbiyyatından ayırmak istəyənlər olduğu kimi, bu mədəniyyəti təbliğ edən, toplayıb çap etdirən, onu xalqın ixtiyarına verən alımlar də var idi. Təsadüfi deil ki, şifahi xalq ədəbiyyatını yazılı ədəbiyyatın bazisi, təməli hesab edənlər məhz bu alımlor idi. H.Zeynalli, S.Mümtaz, B.Çobanzadə, Ə.Abid kimi A.Şaiq də həmin mövqədə idi. Folklorun yazılı ədəbiyyatın yaranması və təkmilləşməsində əhəmiyyətli rolunu qiymətləndirən müəllifin bu böyük mədəniyyətin varislərindən biri olması ilə fəxr etdiyi aşağıdakı sətirlərdən aydın görünür: «Millətimizin birər aynası olan Hədsiz-hesabsız bayati və şikəstələrimiz, məsəllərimiz, tapmacalarımız, ürəkləri ən dərindən çırpındıran, ruhları səmadakı şəfəqlərə qədər yüksəldən mahnilarımız, nəğmələrimiz qıtbə ediləcək səadətlərdir, deyilmi?

Hələ əsrlərdən bəri ağızdan-ağıza keçmiş aşıqlarımızın oxuduğu yanıqlı şeirlər, mahnilar, hekayələr, nağıllar heç bir

millətdə görünməmiş qiymətli bir xəzina olduğunu iddia edərək, xata deyil, zənn edirəm. Bu isə haqq-taala həzrətlərinin bizi bəxş etdiyi qiymətsiz, ən böyük bir nemətdir. Belə bir lisan ulu və böyük bir qövmə veriləcəyində şübhəm yox» (77, c.IV, s.119).

A.Şaiq xalq ədəbiyyatının zaman etibarilə başlanğıcını haradan götürdüyüünü qeyri-müayyən hesab edir. Onun fikrincə şeir «tarixin bizə aydın göstərmədiyi qaranlıq və dumanlı dövrlərdə yaranmış və getdikcə dəyişərək, təkamül naticasında bu gənə gəlib çatmışdır. Maraqlıdır ki, Şərqiñ ulu mədəniyyətindən iftiخارla danışan «Ölgün Şərq! Səndən doğan günəşin nuru sönmüş»-deməklə, bu gün ətalətdə olan Şərqiñ bir vaxtlar mədəniyyətin beşiyi olduğunu vurğulayan müəllif başqa bir məqaləsində həmin fikri təzkib edir: «Digər sənatlar kimi şeir də hər millətdən ziyadə yunanlılardan inkişafa başlamış, digər millətlərə model və örnək ola biləcək sinif ədəbiyyati nami ilə məşhur, qüvvətli, sağlam yetişmiş olan millətlər onun təsirindən qurtulmayıaraq, uzun zaman onu təqlidə başlamışlardır» (77, c.IV, s.160).

A.Şaiq islamda qədər yaranmış ədəbiyyatı birinci ədəbi dövrün məhsulu hesab edir.

II ədəbi dövr islam dininin qəbul edilməsindən M.F.Axundov yaradıcılığına qədərki mərhələni əhatə edir. Bu dövrü A.Şaiq ixtilat dövrü adlandırır. Yəni qaynayıb-qarışma dövrü. Bu, tarixin elə bir dövrünə təsadüf edir ki, islam dini vəsítəsilə bir çox xalqlar bir-biri ilə qaynayıb-qarışır, yaxınlaşır. Onlar bir-birlərinin həyat tərzini, adət-ənənələrini mənimşəyir. Ədəbiyyat bu ictimai-siyasi hadisənin təsiri altında dəyişikliyə məruz qalır: heca vəzni yerinə əruz vəzni; türk, uyğur əlifbası yerinə ərəb əlifbası keçir; ərəb-fars kəlmə və tərkibləri dilimizdə daha six-six işlənməyə başlayır. Alim bu dövrü, «təkamülə doğru ilk addım», təkamül məktəbinin «birinci sınıfı» adlandırır. Belə ki, həm də ictimai həyat yaşamağa başlayırlar. Eləcə də ictimai iş bölümü yüksəldiyi, insanların dünyabaxışı, zövqləri dəyişdiyi üçün sənatdə də sənatkar şəxsiyyətlər meydana çıxır. Digər tərəfdən, A.Şaiqin fikrincə, bu dövrdə irəliyə atılan addımlar çox cansız və mütərəddiddir. İctimai

hayat öz sabitliyini qoruya bilmir. Müəllifə görə, yaradılmış bu mədəniyyət belə sünidir, saxtadır, «şüursuz bir mədəniyyətdir». Çünkü bu mədəniyyəti sənətkar öz ruhuna, qəlbini, düşüncələrinə əsasən yaratmamışdır. A.Şaiq ümumislam mədəniyyətinə müsbət yanaşır. O, ədəbiyyatda millilik, orijinallıq, özünəməxsusluq axtarır. A.Şaiq belə qənaətə gəlir ki, orta əsrlər Azərbaycan ədəbiyyatının ətalətdə olmasının əsas səbəbi onun ərəb-fars mədəniyyətinin təsiri altında olması idi. «İslam mədəniyyəti müxtəlif islam millətlərinin əməyi ilə ərəb dilində vücudə gəlmiş bir mədəniyyətdir. Bu mədəniyyətə ərəblərin haqqı olduğu kimi, başqa millətlərin də, xüsusən, türkdilli xalqların və farsların da böyük bir hissəsi və haqqı vardır» (77, c.IV, s.258) - deyən müəllif, eyni zamanda, bu mədəniyyətin türk dilinin, türk mədəniyyətinin canlanması, tərəqqisinə əngəller törətməsi ilə yanaşı, türk ideologiyası və psixologiyası üzərində silinməz izlər buraxdığını da qeyd edir. Deyilənlərdə müəyyən həqiqət var. Amma bu heç də biza səkkiz əsrlik bir mədəniyyətin üzərindən xətt çəkməyə haqq vermir. Hər şəyə, o cümlədən bu mədəniyyətə də tarixilik prinsipi ilə yanaşmahiyyəq. Bu günün gözü ilə tarixin həmin mərhələsinə nəzər salsaq, görərik ki, özünün bütün qüsurlarına, məhdudiyyətlərinə rəğmən, ərəblərin, farsların, türkdilli xalqların müştərək yaratmış olduğu ümumislam mədəniyyəti, digər xalqlar kimi, Azərbaycan xalqının da mədəniyyəti, ədəbiyyatı tarixinin təkamülündə müəyyən bir pillə olub. Bu mədəniyyətin məhdud cəhətləri olsa da, mütarəqqi cəhətlərini də inkar etmək olmaz. Bir çoxları tərəfindən yüksək qiymətləndirilən XVIII-XX əsrlər ədəbiyyatı, elmi isə həmin təkamülün tarixi nəticəsidir.

A.Şaiqin Azərbaycan yazılı ədəbiyat tarixinin mənşəyi məsələsinə dair fikirləri də maraqlıdır. Alim bu məsələnin həllində dil faktorusuna əsaslanır. O, ümumi olaraq, yazılı ədəbiyyatımızın mənşəyini İ.Hikmət, M.F.Köprülüzadə, F.Köçərli, Y.Çəmənzəmənilı kimi anadillili poeziya ilə bağlayır. Konkret olaraq, əvvəller Vəqif, sonra isə Həbibî yaradıcılığını milli ədəbiyyatın başlangıcı hesab edir. Qəribədir ki, ədəbiyyat tarixinin dövrləşdirilməsində, ayrı-ayrı sənətkarların qiymət-

ləndirilməsində, yürüdüyü müxtəlif elmi mülahizələrdə daha çox ümumtürk kontekstində asaslanan alim ədəbiyyatımızın mənşəyi məsələsində ortaq türk abidələrinə istinad etmir. 20-30-cu illərdə milli ədəbiyyatın mənşəyi probleminin həllində bu meyl də mövcud idi. Ədəbiyyatşunas-alımların bəzisi, o cümlədən A.Sur, B.Çobanzadə və b. ədəbiyyatın mənşəyini ümumtürk fonunda izah edirdilər. Türk sənətkarlarının yaradıcılığını dərinlənə bilən, Azərbaycan ədəbiyyatı tarixinə Y.İmrə, Nəfi yaradıcılığını daxil edən A.Şaiqin də bu istiqaməti müdafiə edəcəyi gözlənilə bilərdi. Amma faktlar bu fikri təzkib etdi.

Vaqif yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində müəyyən dönüş nöqtəsi idi. Öz zəngin ədəbi irsi ilə o, ədəbiyyatımıza yeni çalar, yeni rəng gətirmişdi. Müəyyən qisim alımların yazılı ədəbiyyat tariximizin başlanğıcı hesab etdiyi Vaqif poeziyası başqalarının fikrinə görə, realist şeirin təməlini qoymuşdur. Vaqif poeziyasının Azərbaycan ədəbiyyatı və realizmi tarixində nə kimi rol oynaması, hansı mövqə tutması ədəbiyyatşunaslıqda polemikaya səbəb olmuşdur. Bu mübahisələr Vaqif yaradıcılığının bədii metodunun müəyyən edilməsi ətrafında gedir. Tədqiqatçıların bə'zisi realist bədii yaradıcılıq metodunun meydana gəlməsini Vaqiflə bağlayırlar. Bu qisim alımlar realizmi Vaqif yaradıcılığında təməyül, çalar kimi deyil, məhz bədii yaradıcılıq metodu kimi səciyyələndirirlər. Bu fikrin əksini sübut edən alımlar isə Vaqif yaradıcılığını hələ yeni-yeni yaranmaqdə olan realist meyllərin mənbəyi hesab edirlər. Onların fikrinə, şairin poeziyasında realizm ibtidai şəkildə, rüşeym halındadır. A.Dadaşzadənin mülahizələrinə nəzər salaq.

Prof. A.Dadaşzadə Vaqif poeziyasının bədii metodunu müəyyən etməyə çalışır və belə qənaətə gəlir ki, şairin yaradıcılığı realizm bədii metodunun estetik prinsiplərinə müvafiqdir. O, yazır: «Vaqif poeziyasının bədii metodu klassik poeziyanın bədii metodundan keyfiyyətlə fərqlənir. Bəli, Vaqif ədəbiyyat tariximzdə realist ədəbi metoda yiyələnmiş ilk sənətkardır. Düzdür, XVI-XVIII əsrlərdə yaranan aşiq və xalq şairlərinin əsərlərində realist dünya

qavrayışının bəzi prinsipial ünsürlərinə təsadüf edirik. Lakin bu şairlərin heç biri Vaqif kamiliyində realizm ruhunu ədəbiyyatda təsdiqləyə bilməmişdir» (18, s.156).

A.Dadaşzadə Vaqif realizminin səciyyəsini verir. O, yazır ki, Vaqif ilk növbədə həyat hadisələrinə yanaşmaqdə realistdir, o, həyat hadisələrini təbii şəkildə qəbul edir və onlara real münasibət bəsləyir. Vaqif əsl səadət və rifahın məhz həyatda olduğunu göstərməklə, realizmi müdafiə edir. Vaqif qədərki şeirdə haqqında danışılan gözəl qeyri-real, qeyri-konkret idisə, şairin gözəlləri yeri, ünvani, əlamətləri göz qabağında olan canlı, təbii insanlardır. Eləcə də Vaqif realizminin digər xüsusiyyətləri kimi, bu metoda xas olan nikbinlik, xalq ədəbiyyatına yaxınlıq səciyyəvidir. Bütün bunları nəzərə alaraq, Vaqif poeziyasını realist poeziya adlandıran A.Dadaşzadə onun realizminin «məhdud», «qeyri-fəal» olduğunu da inkar etmir. Bu realizmin təqidi mahiyyət danışmadığını, dövrün ictimai-siyasi atmosferini tam şəkildə əhatə edə bilmədiyini, müxtəlif qadın obrazları yaratdığı halda, ana, bacı, zəhmətkeş qadın surətləri yaratmadığını da diqqətə çatdırmağı lazımlı bilir. Müəllif qarşıya qoymuş məsələnin həllini də özü verir. O, hesab edir ki, bizim XVIII əsr şairindən, həm də ilk realist şairdən bunları tələb etməyə haqqımız yoxdur.

Prof. A.Dadaşzadədən fərqli olaraq, prof. Y.Qarayev realizmin bədii yaradıcılıq metodu və ədəbi cərəyan kimi M.F.Axundov yaradıcılığında təşəkkül tapdıgi fikrindədir. Prof. Y.Qarayev Azərbaycan realizminin üç mərhələdən keçdiyini qeyd edir: I. Maarifçi realizm, II. XX əsrin təqidi realizmi, III. Sosialist realizmi. Və əgər söhbət təkmilləşmiş, kamil bir bədii metoddan gedirsə, deməli onun ibtidai forması, keşməkeşli təkamül yolu, yetkin bir metod növü kimi meydana çıxmışında xidmətləri olan sənətkarlar olmalıdır. Müəllif diqqəti bu məsələyə yönəldir. Onun rəyincə, Vaqif irsi realizmin inkişaf tarixində məhz bu mərhələyə təsadüf edir. O, Vaqif poeziyasını «predrealizm», «erkən realizm» kimi səciyyələndirir: «Vaqif şeiri bu mənada Zakirlə birlikdə Axundov realizminin həndəvərini, astanasını təşkil edir. Azərbaycan realizminin tarixindən və mərhələlərindən

danişarkən bu ənənəni pozsaq-Vaqif dövrünün üstündən keçək, Axundov realizmi ilə klassik poeziyası arasında maraqlı tarixi bir rabitə qırılmış olardı. Bu realizm məhz Vaqifin hələ XVIII əsrə qəti olaraq müəyyən etdiyi bir istiqamətin gətirib çıxardığı mənzil idi. Bu «müəyyənlaşma»nın müəllifi Vaqif idi! Odur ki, biz Vaqif poeziyasını realizmə hazırlıq dövrü kimi «predrealizm», «ərkən realizm», «ilkin realizm» kimi, təsnifatda saxlamağı mümkün hesab edirik» (38, s.30).

Alim Vaqifin xidmətini onda görür ki, şair bu missiyani poeziyada yerinə yetirmişdi. Çünkü XV əsrden başlayaraq, Vaqif dövrünə-XVIII əsrə qədər nəinki Azərbaycan, bütövlükdə Şərq şeirinin başçısı, mənəvi hegemonu Füzuli idi. Vaqifə qədər onun tilsimini yarib keçən olmamışdı.

Prof. Y.Qarayev Vaqif realizminin bədii metod səviyyəsində yox, yalnız təməyül şəklində olması fikrini aşağıdakılardan əsasında irəli sürür. Onun fikrincə, Vaqifdəki mədh və tərənnüm ruhunun üstünlüyü kamil bir realizmdən xəber vermir. Vaqif poeziyasında dövrün ziddiyətləri, ictimai-siyasi, eləcə də milli problemləri eks olunmur. Onun realizminin ideologiya əsasları qeyri-müəyyəndir. Bu və digər səbəblərdən müəllif: «Bütün bunlara görə də bir metod və cərəyan kimi realizm ədəbi sisteminin Axundova qədərki böyük banisi bizdə Vaqif ola bilmir»- deyir.

Akad. K.Talibzadə isə problemin daha dərinliklərinə varır və məsələni bir qədər başqa cür qoyur, ona daha geniş prizmadan yanaşır. O, realizmin başlangıcını haradan götürdüyü məsələsində iki müxtəlif konsepsiyanın olduğunu qeyd edir. Birinci konsepsiya realizmi konkret bir tarixi şəraitin, konkret bir şəxsiyyətin məhsulu hesab etmir. Onlar realizmi ədəbi inkişafın bütün dövrlərinə aid edir, onu həyat həqiqətinə uyğunluq, həyat həqiqətini eks etdirmək kimi başa düşürər. Bunların timsalında akad. K.Talibzadə akad. M.İbrahimovun sözlərinə istinad edir: realizm «... ibtidai formalardan kamiliyə doğru inkişaf edən», «...insan bədii təfəkkürü tarixində heç bir zaman qırılıb kəsilməyən» bir metoddur.

İkinci konsepsiya isə realizmi bir metod kimi konkret bir

tarixi şərait və tarixi şəxsiyyətlə bağlayır. Bu konsepsiyanın tərəfdarları realizmin banisini gah Vaqif, gah da Axundov hesab edirlər. Məlum olur ki, akad. K.Talibzadə ikinci konsepsiyanı dəstəkləyir. O da realizmi konkret bir ədəbi dövrün hadisəsi hesab edir. Eyni zamanda yazır: «Lakin Azərbaycan realizmini, bəzi mütəxəssislərin təklif etdikləri kimi birbaşa bu ədəbi məktəbin banisi M.F.Axundovdan başlayıb, ona qədərki realist meylleri qiymətləndirməmək də milli realizmin mərhələlərini kasıblaşdırır, tarixi inkişafın, ədəbi həyatın həqiqi mənzərəsini yaratmağa imkan vermir. Hər hansı bədii metod müəyyən konkret tarixi dövrdə hakim olur. Lakin Azərbaycan ədabiyyatı tarixində gətirilən faktlar məsələnin bir cəhətini də aydınlaşdırır ki, hər hansı bir yaradıcılıq metodu hakim olduğu dövrdən başqa ayrı-ayrı vaxtlarda müxtalif formalarda, ayrı-ayrı meyllər şəklində, həmin metodun geləcəkdə formallaşmasını təmin edən mənbə, ilk mərhələ kimi təzahür edir» (84, c.II, s.161).

Akademik, eyni zamanda, alımlarə realizmi realistik xüsusiyyətlərdən ayırmayı tövsiyə edir. O, həmin fikrini davam etdirərək qeyd edir ki, romantizmə romantikanı fərqləndiririksə, bunu realizmə də tətbiq edə bilərik.

İşıqlandırılan məsələnin həllində akad. K.Talibzadənin, prof. Y.Qarayevin qənaətlərini daha ağlabatan hesab etsək də, əlbəttə ki, bizə A.Şaiqin mövqeyi xüsusilə maraqlıdır. Qeyd etmək lazımdır ki, Vaqif yaradıcılığının bədii metodu A.Şaiqin ədəbi-tənqidi irləndə problem səviyyəsində qaldırılmamışdır. Ümumiyyətlə, əsrin əvvəllerinin ədəbiyyatşunashığında orta əsrlər ədəbiyyatında metod problemi nəzərə çarpır. Bu da təbiidir. Ədəbiyyat tarixini hələ yaratmaq, bərpa etməklə məşğul olanlar üçün bu, ikinci dərəcəli məsələlərdən idi. Məqalə və dərsliklərdəki pərakəndə fikirlərdən belə nəticə hasil olunur ki, bu, A.Şaiqin özü üçün də aydın olmayınsıdır. Yəni müəllif Vaqif irlisinin canlı, təbii, xəlqi xüsusiyyətlər kasb etməsini yüksək qiymətləndirir və bunu şairin realist olması ilə əlaqələndirir. Lakin həmin realizmin metod və ya ünsür şəklində olması A.Şaiq üçün qaranlıq olduğu kimi, bizə də alimin hansı mövqeda olduğunu müəyyən etmək çətindir.

Diger tərəfdən, aşağıdakı sitat bu fikrin, yeni yazılı ədəbiyyatı Vaqifdən başlamaq fikrinin ədəbiyyatşunaslıqda geniş yayılmış ümumi rəyə əsaslandığına bənzayır: «Biz indiyə qədər ədəbiyyatımızı Vaqifdən başladığımız halda, bundan sonra Füzulidən daha əvvəl yaşamış Həbibidən başlayacağıq. Ədəbiyyatımızın tərəqqi və təalisi uğrunda çalışan və Həbibi kimi dəyərlə bir şairimizi aləmi-ədəbiyyata təqdim edən dəyərlə şairimiz Salman Mümtaza təşəkkür və alqışlar» (77, c.IV, s.135-136).

Doğrudan da, bir sıra ədəbi faktların aşkar çıxarılmasında, bir çox müəlliflərin bioqrafiyasının tartibində, yeni ədəbi-nəzəri mənbələrin tapılmasında S.Mümtazın əvəzsiz xidmətləri var. Konkret bu fakta göldikdə, A.Şaiqlə bir qədər razılaşmaq olmur. Doğrudur ki, Həbibi adlı şair haqqında məlumat verən S.Mümtaz olmuşdur. Lakin S.Mümtazın özünün yazılı ədəbiyyatımızın Həbibi yaradıcılığı ilə başlaması fikrinə rast gəlmirik. S.Mümtazın yazılı ədəbiyyatın mənşəyi haqqında fikirlərində müxtəliflik olduğunu qeyd edən prof. N.Şəmsizadə yazır: « İki müəllif Ə.Abid və S.Mümtaz belə nəticəyə gəlirlər ki, Həsənoğluandan əvvəl də Azərbaycan türkçəsi ilə şeirlər yaradılmışdır. Əgər Ə.Abid, artıq qeyd etdiyimiz kimi, Veys oğlu Əhməd və Şəms Təbrizinin ancaq adlarını çəkirsə, S.Mümtaz da məhz 1929-cu ildə hicri VII əsrin sonu-VIII əsrin əvvəllerində yaşamış Ənbəroğluandan türkçə bir qəzəl də nümunə verib, həmin qəzəli 1919-cu ildə Şəkinin Gəncəli məhəlləsində uculmuş Şeyx məscidindən tapdığını qeyd edirdi. S.Mümtaz Ənbəroğlunu «Azərbaycan ədəbiyyatının görkəmli müməssillərindən biri» hesab edir. Misal verilən qəzəl göstərir ki, o, Həsənoğlunun «Apardı könülü bir xoş qəmər yüz can fəza dilbər» misrası ilə başlayan qəzəllə eyni mətlədədir... S.Mümtaz yazır ki, bunların hansının hansına nəzirə olduğunu söyləmək çətindir» (78, s.148-149).

Bələ bir fakt da maraqlıdır ki, 1922-ci ildə «Biz indiyə qədər ədəbiyyatımızı Vaqifdən başladığımız halda, bundan sonra Füzulidən daha əvvəl yaşamış Həbibidən başlayacağıq» - deyən A.Şaiq sonralar yenidən əvvəlki fikrinə qayıdır. «Yazi-

çılarıımızın və dilçilərimizin şərəf işi» adlı məqaləsində o, yazır: «Vidadi, Vaqif və Zakirlə başlayan mənzum ədəbiyyatımız sağlam və həqiqi bir istiqamət aldı. Ancaq sonra gələn bəzi şairlər yenə də ərəb və fars dilləri təsiri altında olan köhnə ədəbi cərəyanı irəli sürərək, ədəbi dili canlı xalq dilindən ayırmağa çalışıdilar. Halbuki hər bir dövrün ədəbiyyatı və ədəbi dili əsasən doğma xalq dili və zəngin xalq ədəbiyyatı üzərində qurulmalıdır» (77, c.IV, s.356).

Qeyd etdik ki, A.Şaiqə görə, Vaqif poeziyası milli ədəbiyyatımızın başlangıcıdır. Bu tendensiya bütün elmi fəaliyyəti boyu onu müşayiət etmişdir. Bəzi istisna halları çıxmak şərti ilə. Aşağıda verəcəyimiz sitat bizə müəllifin Vaqif dövründən də qabaqkı klassik ədəbiyyatdan, A.Şaiqin təbirinə desək, sinif ədəbiyyatından danışdığını düşünməyə imkan verir. Bu, bir tərəfdən yazılı ədəbiyyatımızın daha qədimlərə gedib çıxmazı fikrini iqrar edirsa, digər tərəfdən Vaqif dövründəki anadilli ədəbiyyatın orta əsrlər farsdilli Azərbaycan ədəbiyyatı ilə əlaqəsinin olduğu fikrini vurgulayır: «O halda bu dövrdə (XVIII əsr - A.H.) yaşamış olan ədəbiyyatımız təassürünü qismən əski sinif ədəbiyyatından almış olsa da, tam mənası ilə sinif ədəbiyyatı sayılmaz; zira ki, onu sinif ədəbiyyatından ayıran, onun başqa bir çöhrəyə, başqa bir ruha malik olduğunu açıq və aydın göstərən bir çox xüsusiyyət var» (77, c.IV, s.223).

Burada söhbət ümumi bir ədəbiyyatdan gedir. Müəllif bu dövr ədəbiyyatını daha əvvəlki dövrlər ədəbiyyatı ilə müqayisə edərkən, onları farsdilli və anadilli ədəbiyyat deyə ayırmır. Yalnız XVIII əsr sinif ədəbiyyatı ilə əvvəlki dövrlərin sinif ədəbiyyatını müqayisə edir ki, bu da alimin həmin ədəbiyyatlar arasında bağlılığı gördüğünü göstərir. Müəllif ümumi bir xətt üzrə inkişaf edən ədəbiyyatın mərhələlərini fərqləndirir. İlk baxışda adı görünən məntiqi vurgulamağımızın səbəbi var. Bize məumdur ki, A.Şaiq dil faktoruna istinad edərək, Azərbaycanda orta əsrlərdə yaranmış ədəbiyyatı Azərbaycan ədəbiyyatı nümunələri hesab etmir. Bu ədəbiyyatı İran ədəbiyyatı, bələ şairləri İran şairləri adlandırır. Həmin məsələ ilə əlaqədar müəllifin görüşlərində müəyyən liberallaşma sevindirici hal idi.

1928-ci ildə çapdan çıxmış «Ədəbiyyatdan iş kitabı» dərsliyinin yaranması dörd müəllisin - H.Zeynallı, A.Musaxanlı, C.Əfəndizadə və A.Şaiqin adı ilə bağlıdır. Dərsliyin XIV-XIX əsrlər hissəsinin müəllifi A.Şaiqdir. A.Şaiq XIV-XIX əsrlər Azərbaycan ədəbiyyatını dərsliyin ümumi prinsiplərinə müvafiq olaraq, ədəbi mərhələlərə ayırır. Bölğündə xronoloji ardıcılıq gözlənilsə də, onun pozulması halları da müşahidə edilir. Onu da demək lazımlıdır ki, təsnifatın əsasında ədəbi qruplaşmalar, ədəbi zümrələr durur. Diqqəti çəkən bir də odur ki, digər müəlliflərdən fərqli olaraq, A.Şaiq Azərbaycandan kənar türkdilli şairlərdən də söhbət açır. Bəlkə bu təsnifatda A.Şaiqin dəst-xəttini göstərən yeganə ştrix budur. Həmin təsnifati olduğu kimi təqdim edirik:

1. XIV-XIX əsrlər ədəbiyyatı feodalizmin kamal dövründə təsəvvüf zümrəsinin ədəbi üslubu (Y.İmrə, Nəsimi, Ş.İ.Xətai).
2. Feodalizmin kamal dövründə türk saray aristokratiyasının ədəbi üslubu (Füzuli, Nəfi, S.Ə.Şirvani).
3. Kapitalizmdən əvvəlki ticarət dövründə məhəlli feodal zadəganlığının ədəbi üslubu (Vaqif, Vidadi, Zakir).
4. Azərbaycanda ticarət kapitalizminin inkişafı dövründə ədəbiyyat (M.F.Axundov, Ə.Haqverdiyev).

Bizca, bölgülərin A.Şaiqin üslubuna, leksikonuna tamamilə yad sözlərlə adlandırılması, ümmumiyyətlə bölgünün özü dərsliyin ümumi ahənginin tamamlanmasına xidmət edirdi. Digər həmmüəlliflərin hissələrinə nəzər saldıqda buna bənzər manzərələrin şahidi oluruq. Dövrün senzurasi yazıları müəyyən qəlibə, formaya salmağı tələb edirdi. Bu məqsədlə marksist metodologiyani təbliğ edən senzura onun tələblərinə zidd olan əsərləri redakta əməliyyatına maruz qoyurdu. Nümunə üçün A.Şaiqin «M.P.Vaqif» məqaləsi ilə «Ədəbiyyatdan iş kitabı»ndakı M.P.Vaqif hissəsinin müqayisə edək. Məqalədə yazılır: «Odur ki, bu dövrə (XVIII əsr - A.H) yetişmiş olan Azərbaycan ədəbiyyatını müstəqil bir dövrə ayırmamıza və ona xalq şeiri adı verməmizə səbəb onun zövqü oxşaması, büsbütin yeni bir sima daşımıası və bu cür cərəyanın uzun bir müddət başqa şairlər tərəfindən təqlid edilərək ədəbi bir məktəb olmasına» (77, c.IV, s.224).

«Ədəbiyyatdan iş kitabı»nda isə həmin ədəbi-tarixi dövrə səciyyələndirilir: «Bu söylədiklərimiz məhəlli klassik ədəbiyyatın zühruna səbəb olan başlıca amillərdir. Həmin bu surətlə Azərbaycanda kapitalizm əraflasındakı ticarət dövründə məhəlli feodal zadəganlığın yaratmış olduğu ədəbi üslub bildiyimiz klassik saray üslubunun məhəlli xüsusiyyət və rənglərə bürünmək şərti ilə məhəlliləşmiş bir şəklindən başqa bir şey deyildir» (77, c.IV, s.310).

Göründüyü kimi, Azərbaycan ədəbiyyatının Vaqif dövrü XVIII əsr eyni müəllifin iki əsərində müxtəlif şəkildə qiymətləndirilir. Məqalədə yeni ədəbi cərəyan, ədəbi məktəb yetişdirən XVIII əsr ədəbiyyatı dərslikdə feodal zadəganlığının yaratdığı klassik saray üslubunun məhəlliləşmiş formasından başqa bir şey deyil. Sanki bir məşhumun kakofemik və evfemik çalarlarından danışılır. Birində ədəbiyyat cərəyan səviyyəsinə qaldırılır, digərində məhəlli ədəbiyyat kimi səciyyələndirilir. Birində xalqın zövqünü oxşayan, onun istəklərini əks etdirən və buna görə də xalq şeiri adı alan XVIII əsr ədəbiyyatı, digərində-dərslikdə feodal zadəganlığı tərəfindən yaradılan klassik saray üslubunun məhəlli kolorit və xüsusiyyətlərə ifadə olunmuş bir forması kimi səciyyələndirilir.

Azərbaycan ədəbiyyatı tarixinin III ədəbi dövrünü A.Şaiq təqlid və iqtibas dövrü adlandırır. Müəllifə görə, bu dövr şəxsiyyətin yüksəlməsi, içtimai iş bölümünün ən yüksək dərəcəyə çatması ilə səciyyələnir. Tarixi təkamülün daha yüksək pilləsi olmaq etibarilə bu dövr mütərəqqi xüsusiyyətləri ilə seçilir. Xalqın milli şurru oyanır, millilik incəsənətdə və ədəbiyyatda özünü göstərir, sənətkarlar Azərbaycan məşhumunu ön plana çəkirler. Lakin, çox təəssüf ki, bu işlər arzuların, ideyaların həyata keçməsində dövrün nümayəndləri təqlidən yaxalarını qurtara bilmirlər. Azərbaycanlı yazıçılar öz ideyalarını bədii şəkildə təbliğ etmək üçün başqa millətlərin ədəbi nümunələrinə istinad edirlər, müəllifin təbirincə desək, təqlid edirlər. Azərbaycan həyatı Avropa ədəbi qəliblərinə siğmir. Həyat həqiqəti ilə bədii forma arasında əzələşmə pozulur. A.Şaiq əks təsiri ilə bərabər, bu dövrün ədəbiyyatımız üçün vacib olduğunu da inkar etmir. Müəllif bu dövrə təqlidin iki

istiqamətdə olduğunu qeyd edir: birincisi-rus məktəblərində təhsil almış, rus ədəbiyyatının təsiri altına düşmüş ziyanlılar idi ki, bunların tımsalında M.F.Axundov, N.Nərimanov, N.Vəzirov, S.M.Qənizadə, Ə.Haqqverdiyev və b. adını çəkmək olar. İkinci istiqamətin nümayəndələri osmanlı ədəbiyyatını təqlid edirdilər. Onların sırasında Ə.Hüseynzadə, M.Hadi və b. var. Mirzə Fətəli yaradıcılığından Sabir yaradıcılığına qədərki dövr, A.Şaiq görə, III ədəbi dövrü əhatə edir. Sabir yaradıcılığını isə o, ayrıca, bütöv bir ədəbi mərhələ hesab edir.

A.Şaiqin ədəbiyyat tarixi konsepsiyası dövrünün ədəbi-elmi yekunlarını ehtiva edir. Bu konsepsiya özünün bütün ziddiyətli və mütərəqqi cəhətləri ilə bərabər, Azərbaycan ədəbiyyatı tarixinin sistemli və tam şəkildə araşdırılması, öyrənilməsi sahəsində müüm bir addim idi. Konsepsiyanın mütərəqqi cəhətlərindən biri odur ki, burada ictimai amil nəzərə alınır. Müəllif sənətkarı yetirən ədəbi-tarixi mühiti, ictimai-sosial sferani mühüm faktor kimi qiymətləndirir. Bundan başqa sənətin milli səciyyə daşımاسının, onun özünəməxsusluğunuñ ön plana çəkilması də müsbət haldır. Bu konsepsiyada, həm də, sənətin milliliyi prinsipi ifrat dərəcəyə qalxır, ədəbiyyatı, sənəti kənar təsirlərdən qorumaq meyli yaranır. Alim Azərbaycan mədəniyyətini ümumislam mədəniyyətindən təcrid etməyə çalışır. Ədəbiyyat tarixinin dövrləşdirilməsində ədəbi dövrlər zaman baxımından qeyri-mütənasib bölünüb. İkinci ədəbi dövr, IX-XIX əsrləri əhatə edirsə, üçüncü ədəbi dövr XIX-XX əsrin əvvəlləri, yəni M.F.Axundov yaradıcılığından M.Ə.Sabir yaradıcılığına qədərki dövrü əhatə edir. Halbuki ikinci ədəbi dövr özü hər biri bir ədəbi epoxa sayila biləcək dövrlərdən ibarətdir. «Ədəbiyyatdan iş kitabı»ndakı təsnifata gəldikdə, əvvəldə qeyd olunduğu kimi, biz bu təsnifatın A.Şaiqə aid olması fikri ilə razi deyilik. Nöqsanlı cəhətlərdən biri də bəzi ədəbi-tarixi faktların yanlış dəyərləndirilməsidir. Müəllif fars ədəbiyyatı adı altında Nizami, Xaqani, Nəvai, Dəhləvi, Firdovsi və b.; Azərbaycan ədəbiyyatı adı altında Füzuli, İmrə, Nəfi, Xətai kimi şairlərdən söhbət açır. A.Şaiq də İ.Hikmət, Y.Çəmənzəminli kimi milliyyət faktorunu nəzərə almır.

Klassik ırsə münasibət

A.Şaiqin ədəbiyyat tarixi konsepsiyası, başlıca olaraq, əsasən yuxarı siniflər üçün yazılmış dərsliklərində öz əksini tapır. Onun elmi və pedoqoji fəaliyyəti bir-birini tamamlayır. Bəlkə A.Şaiq müəllim olmasayı, Azərbaycan ədəbiyyatı tarixini yaratmadı. Bəlkə elmi araşdırırmalar aparmasayı, belə mükəmməl dərsliklərin müəllifi olmazdı. A.Şaiqin fəaliyyətində elmin bu iki sahəsində hansının digərini şərtləndirdiyi qeyri-müayyəndir. Ancaq tarix etibarilə, o pedoqoji fəaliyyətə daha erkən başlamışdı. Alimin tədqiq və tərtib etdiyi Azərbaycan ədəbiyyatı tarixi, onun ayrı-ayrı klassiklərinə verdiyi qiymət, özü də həqiqi qiymət, bizcə A.Şaiqin pedoqoji fəaliyyətinin məntiqi nticasi idi. «Gülzar», «Qiraət», «Türk çələngi», «Türk ədəbiyyatı» «Ədəbiyyat dərsleri», «Ədəbiyyatdan iş kitabı» kimi dərsliklərində onun Azərbaycan yazılı ədəbiyyat tarixinin başlangıcı, ədəbi dövrlər, ayrı-ayrı klassiklərin həmin ədəbi dövrə tutduğu mövqe, ümumiyyətlə, sənətkarın ədəbiyyat tarixində yeri və xidmətləri kimi məsələlər öz əksini tapır. Doğrudur, burada təqdim olunan məsələlər dərslik səviyyəsində işqlandırılır. Sənətkar barəsində müxtəsər, lakin sagirdə kifayət olacaq qədər məlumat verilir. Məsələn, bir əsərin ədəbi-bədii təhlili yox, həmin əsərin yaranma tarixi, nədən bəhs etdiyi, sənətkarın həyat və yaradıcılığı haqqında qısa məlumat, ədəbi irsi, yaradıcılığından bir və ya bir neçə nümunə təqdim olunur. Bu, heç də A.Şaiqin bir alim və pedaqoq kimi fəaliyyətini kiçiltmir. Əksinə, uşaq ədəbiyyatının qızıl fonduna daxil olan əsərlər yaradan, uşaq psixologiyasına dərindən bələd olan A.Şaiq uşaqlara yanaşma metodunu yaxşı bilirdi. O, uşaqların yaş və maraq dairəsini nəzərə alaraq, müxtəlif siniflər üçün ayrı-ayrı dərsliklər tərtib etdi. A.Şaiq, eləcə də, peşəkar tənqidin süzgəcindən keçirilmiş elmi məqalələrin müəllifidir. O, bədii əsərdən və yazıçıdan nə tələb etdiyini yaxşı bilir. Bir tədqiqatçı alim kimi, onun əsərlərinə tez-tez müraciət edilir. Hər hansı bir sənətkarın yaradıcılığının tədqiqi barəsində yanan müəlliflərdən H.Zeynalı, S.Mümtaz, M.Cəfər, M.Arif

və b. peşəkar tənqidçilər arasında A.Şaiqin də əsərlərinə etibarlı mənbə kimi istinad edilir. Onun «1905-ci il inqilabından sonra yetişmiş ədəbiyyatımıza səthi bir nəzər», «Mirzə Fətəli Axundov haqqında mülahizələrim», Cavidin «İblis»nam hailəsi haqqında duyğularım», M.F.Axundovun «Aldanmış kəvəkib» haqqında mülahizələrim və s. kimi yüksək peşəkarlaqla yazılmış məqalələri var.

Biz A.Şaiqin ədəbi təhlildə daim obyektiv mövqe tutduğunu dəfələrlə qeyd etmişik. O, subyektiv, birtərəfli mülahizələrə yer vermir. Əgər bu günlə səsləşməyən, qəbul edə bilmədiyimiz bir fikrə rast gəliriksə, A.Şaiq onu elə faktlarla sübuta yetirir, oxucunu elə ustalıqla inandırır ki, bunun məhz müəllifin individual qənaəti olduğuna əmin oluruq. Həm də müəllifin belə mülahizələrinə tarixilik baxımından yanaşmali oluruq. Bəzən isə onun tendensiyasına müxalif olan, əvvəldə dediklərinə tamamilə ziddiyyət təşkil edən bir fikrə rast gəlirik ki, bu, müəllifin irəli sürdüyü mülahizə ilə təzad təşkil edir. Onun ümumi qənaətinin fonunda belə mülahizələr yamaq kimi görünür və onların müəllifə aid olmadığını yaradıcılığına az-çox bələd olan açıqca hiss edə bilər. A.Şaiqin Füzuli, Vaqif, Ə.Hüseynzadə yaradıcılığı ilə bağlı yazılarında belə kənar müdaxilələrə təsadüf etmişik.

Milli klassik irsə münasibətdə A.Şaiq yaradıcılığı 20-ci illər ədəbiyyatşunaslığına, demək olar ki, müxalifət təşkil edir. Qəribədir ki, marksist tənqidçinin redaktəsindən çıxan, sosioloji tənqidin kuliminasiya dövrünə təsadüf edən 1928-ci ildə çapdan çıxmış, «Ədəbiyyatdan iş kitabı»nın mündəricatında «Talibzadə Abdulla Şaiq» imzası altında Füzuli, Nəfi, İmrə, Vaqif adlarını görürük. Əvvəldə qeyd etdiyimiz yamaq fikirləri, şərti adları, saxta terminləri nəzərə almasaq, burada Füzuli yaradıcılığı yenə də poeziyanın zirvəsini təşkil edir, Vaqif xalq üslubunda yanan səmimi, lirik şairdir. Yaxud, «Gülzar» dərsliyinə ədəbi cəmiyyət tərəfindən birtərəfli qəbul edilən Ə.Hüseynzadənin, M.P.Vaqisin, «Türk çələngi»na yenə də Ə.Hüseynzadənin, H.Cavidin və b. bioqrafiyası və əsərləri daxil edilib. Bununla yanaşı, təəssüf doğuran bir cəhət də var ki, bunun haqqında biz artıq danışmışıq. Kitabda Nizami,

Xaqani yaradıcılığı öz əksini tapmayıb.

A.Şaiq Xaqanının həyat yolunu maraqlı faktlarla işıqlandırır. Xaqani yaradıcılığı haqqında alim həssashığı ilə ən səciyyəvi, ən xarakterik momentləri göstərir. Xaqanını ən çox yazmış şairlərdən biri adlandırır. Dilində və üslubunda müşahidə edilən dəbdəbə və təmtəraq baxımından onu Viktor Hüqo ilə müqayisə edir. Bu, A.Şaiqin bir alim kimi özünəməxsus xüsusiyyətlərindən biridir. Malik olduğu zəngin bilik, intellektual səviyyə Şərq və Qərb elm və ədəbiyyatının bilicisi A.Şaiqə belə geniş miqyaslı müqayisələr aparmağa imkan verir. Belə müqayisələrə onun əsərlərində tez-tez rast gəlirik. O, Xaqanını Hüqo ilə, S.Təbrizini Sokratla, Ö.Xəyyamı Lukresi və Volterlə, Füzulini Nəfi ilə, eləcə də Cavidi Sabirlə, M.F.Axundovla müqayisə edir. Müqayisə öz elmi səmərəsini verir. Sənətkarlar arasında oxşar və fərqli cəhətlər meydana çıxır. Bu isə sənətkarların və onların yaradıcılığında qabardılan müəyyən cəhətlərin daha yaxşı yadda qalmasına səbəb olur.

A.Şaiqin sənətkara, onun ırsinə yanaşma üsulu çox doğdur. Sonrakı illərin elmi araşdırmları göstərir ki, A.Şaiq hər bir sənətkara onun layiqli qiymətini vermişdir. O, gör-mədiyi klassiklərin əsərlərindən çıxış edərək, dolğun psixoloji portretlərini yaradır. Onların yaradıcılığında ən səciyyəvi, ən xarakterik cizgiləri göstərir. Füzulidən danışan müəllif: «Namı çəkildimi, haman xatirə qəzəl gəlir», «Nizami-məsnəvi ədəbi şöbəsinin mucidi sayılan ustadlardandır», «Xaqani qəsidi yazımaqla iştihar etmişdir» - deyərək, Füzulinin qəzəl, Nizaminin məsnəvi, Xaqanının qəsidi ustadı olduğunu təsdiqləyir. Bu gün bu mülahizələr bizi adı görünə də, ədəbiyyat tarixinin hələ yeni-yeni yaranmaqdə olduğu bir dövrdə isə bu, alim tərəfindən verilən həqiqi qiymət idi.

A.Şaiq Xaqani yaradıcılığından danışaraq, qəsidələrinin məzmun, ruh baxımından müxtəlif olduğunu göstərir: «Əşarı düyümlü isə də, zəmanəyə qarşı hayqırığı vaxt qəlbəri tit-rədəcək qədər səsi xəşin və şədiddir. Şeirlərində bəzən də fərd riqqətlə ağlar..... yazdıqlarının bir çoxundan bir nüsxə hüzn və ələm keçdiyi görünür» (77, c.IV, s.208) O, şairin bəzən

pessimist olmasını oğlunun vaxtsız vəfati ilə əlaqələndirir.

A.Şaiqin elmi əsərlərində ədəbi hadisələrin tarixi bəzən müasir ədəbiyyatşunaslığın nəticələri ilə uyğun galmır. Alim Nizaminin doğum tarixini 1141-ci il, ölüm tarixini 1203-cü il göstərir. Prof A.Rüstəmova Nizaminin təvəllüdü və dünyadan köçmə tarixini belə müyyənəşdirir: «Şairin 1947-ci ildə üzə çıxarılan məzar daşı üzərində onun vəfat tarixi kimi «dörd ramazan altı yüz beş hicri ili» (12 mart 1209-cu il) söz rəqəmləri həkk olunmuşdur. Nizamişünaslıq bu tarixi qəbul edir. Lakin, onu bir qədər qabağa çəkmək və 608-609-cu hicri ili (1211-1212-ci illər) üzərində dayanmaq lazımdır.... Məzar daşı üzərindəki sonuncu kəlmə-rəqəm «səkkiz» yaxud «doqquz»un (ərəb yazılısı ilə) əsrlərin dövrümüzə qədər gətirib çıxardığı və bu gün «beş» kimi oxunan deformasiya olunmuş şəkli ola bilər. Beləliklə, əgər 1211-12-ci illəri (608-609 h.i.) vəfat tarixi kimi götürüb, şairin 63-64 il yaşadığını qəbul etsək, onun təxminən bu günədək ehtimal edildiyi kimi 1141-ci ildə deyil, 1148-1149-cu illərdə (545-546 h.i.) anadan olduğu qənaətinə gələ bilərik» (59, s.6-7).

Prof A.Rüstəmova şairin öz dili ilə dediyi sözlərdən bu qənaətə gəlir. O, Nizaminin «İqbalnamə»də dediyi aşağıdakı misraya istinad edir:

*Yaşım altmışa yetişdi,
Əhvalim (yaxşıdır), ölçüdən çıxmamışdır.*

A.Şaiq Nizaminin «şeirin qədrü qiymətini hər şeydən yüksək tutan bir şair olduğunu» inanır. Lakin zamanı ilə ayaqlaşaraq sultanlara, atabaylara əsərlər həsr etməli olduğuna təssüflənir. O, yazar: «Məxzənül-əsrar»ı Eldənizə, «Xosrov və Şirin»i onun oğlanları Məhəmməd və Qızıl Arslana, «Leyli və Məcnun»u Şirvan valisi, xaqani-kəbir Mənuçöhrə, «İsgəndərnəmə»ni Mosul Atabayı İzzəddin Məsuda və Azərbaycan atabaylarından Nüsrətəddin Əbu Bakrə, «Həftə peykəri» də Nüsrətəddinə ithaf etmişdir (77, c.IV, s.209-210). Bu faktların dəqiqləşdirməyə ehtiyacı var. Poemaların istiqamətləndirildiyi ünvanlar kimi yazılmış tarixi

də müasir nizamişünaslığın qəbul etdiyi rəqəmlərlə uyğun gəlmir. A.Şaiqin yazdığını görə, Nizami «Məxzənül-əsrar»ı 1165-ci ildə, «Xosrov və Şirin»i 1175-ci ildə, «Leyli və Məcnun»u 1188-1189-cu illərdə, «İsgəndərnəmə»ni 1191-ci ildə, «Həftə peykəri» 1198-ci ildə yazılmışdır. Müasir nizamişünaslar bu rəqəmləri belə göstərirler: «Məxzənül-əsrar» 1174-75-ci illərdə, «Xosrov və Şirin» 1180-81-ci illərdə, «Leyli və Məcnun» 1188-ci ildə, «Həftə peykəri» 1197-ci ildə, «İsgəndərnəmə» yazılmışdır.

A.Şaiq Nizaminin valideynləri haqqında məlumat verir. Atası Yusif ibn Zəki Məhəmmədi Nizaminin hələ kiçik ikən itirdiyini yazar. Qəribədir ki, o, Nizaminin anasını kürd kimi təqdim edir. Təssüf ki, istinad etdiyi mənbəni göstərmir. Müasir nizamişünaslıqda bu, mübahisəli məsələlərdən biridir. Əlbəttə ki, Azərbaycan tədqiqatçılarının böyük qismi şairin anasının da, atasının da türk olduğunu təsdiqləyirlər. Nizaminin anasının kürd olduğunu iddia edənlər nəyə əsaslanırlar? Prof Ə.Səfərli həmin məsələyə aydınlıq gətirir: «Dahi şairin anasının kürd hesab olunması onun «Leyli və Məcnun» poemasında anasının ölümü münasibətilə gətirdiyi bir beytin yanlış başa düşülməsi, birtərəfli izah olunması ilə bağlıdır. Nizaminin anası barəsində yazdığı beyt belədir:

*Gər madərə-mən rəiseye-qord,
Madər sefətane pişə-mən mord.*

(Əgər mənim anam igid Rəisə bir ana kimi qarşında ödüsə.....)

Bu beytdə «qord» sözü orta əsrlərin yazı şivəsi və üslubuna uyğun olaraq, «kord» şəklində yazılmışdır. Tərcüməçi və tərtibçilərin bu sözü səhv oxuması, tarixi yazı orfoqrafiyasını, şeirin bədii məntiqini, məna və məzmununu nəzərə almaması belə bir ciddi dəlaşıqlıqla gətirib çıxarmışdır. Əlyazmalarda bu sözün «kord» kimi deyil, «qord» şəklində oxunması daha çox ağlabatan və tarixi - elmi həqiqətə tam uyğundur. XII əsrə də, hətta sonrakı əsrlərdə də fars dilində «gaf» ilə yazılışı sözlər «kaf» ilə yazılırdı, arif oxucunun özü sözün mənasını

dərk edərək, düzgün nəticə çıxarırdı» (63, s.5).

Özünün ədəbiyyat tarixində XIVəsr böyük Azərbaycan şairi İmadəddin Nəsimiye də xüsusi yer ayıran A.Şaiq oxuculara onu hürufi şair kimi təqdim edir, yaradıcılığında hürufi məzhəbini təbliğ etdiyini qeyd edir. Alime görə, bu məsələnin tərənnümü Nəsimi poeziyasında sadəcə bədiiliyə, forma gözəlliyyinə xidmət etmir, bu, əslində həmin poeziyanın əsas mahiyyətini, ideolji özülünü təşkil edir. Şair ilhamını məhz məsləkindən alaraq, yazar. Alimi sevindirən odur ki, Nəsimi poeziyasında təsəvvüf tərənnüm edən, yalnız təbliğat mahiyyəti daşıyan soyuq, cansız əsərlər olduğu kimi, canlı, real həyatdan götürülmüş dünyəvi şeirlərə də rast gəlmək olur. Sənətdə, ədəbiyyatda millilik, özünəməxsusluq axtaran A.Şaiqin fikrinə, Nəsimi yaradıcılığında dəyərli cəhətlərdən biri onun Azərbaycan dilində də əsərlər yaratmasıdır: «Durğun köklər kimi sakit görünən qəlbə bəzən coşqun dənizlər kimi çalxalanır, bu gün təqlidə yaramayan və bizim üçün yalnız tarixi bir əhəmiyyəti olan bu şair öz zamanına görə qüvvətli və mətin bir lisan sahibidir. Sənətin hələ yenicə ədəbi bir lisan şəklində girmək istəyən Azərbaycan dili təməlləri üzərində qurulmuş və müvəffəq də olmuşdur» (70, c.I, s.150).

Daha sonra müəllif Nəsimi yaradıcılığını yüksək qiymətləndirən M.F.Köprülüzadənin «Azəri ədəbiyyatına dair tədqiqlər» əsərindən sitat gətirir və Nəsiminin «Məst» və «Sığ-mazam» rədifi qəzəllərini nümunə verir.

A.Şaiq Ş.İ.Xətaiyə də özünəməxsus tərzdə yanaşır. Digər sənətkarlar kimi, Xətai barəsindəki mülahizələrində də alim qeyri-obyektivliyə, qeyri-səmimiliyə yol vermir. Yəni vulqar sosiologianın birtərəfli yanaşlığı, bəzən adını çəkməyi belə lazımlıydı sənətkarların ırsına A.Şaiqin məqalələrində yeni münasibət hiss olunur. A.Şaiq Xətaini həm dövlət başçısı, həm şair, həm ideoloq kimi təqdim edir. Xətainin həm fars, həm də türk dilində yazmış olduğu əsərlərinin adını çəkir. Müəllif Xətaini sufi şair kimi tanıdır. «Onun şeirlərində sənət qayəsindən ziyadə məzhəbi təlqin qayəsi gözətilmiş, yəni əski türk sufisişinin Xacə Əhməd Yəsəvidən bəri təqib etdikləri ənənəyə tabe olmuşdur»-deyən A.Şaiq, başqa sözlə, onun sufi-

panteist ideologiyasını təbliğ etdiyini təsdiqləyir, onu həm də hürufiliyin tərəfdarı və Nəsiminin müqəllidi hesab edir. Ali-min bu fikrinə müasir ədəbiyyatşünaslıqda ikitərəfli münasibət var. Bəzi tədqiqatçıların dediyi A.Şaiqin sözləri ilə üst-üstə düşür. Bəziləri isə həmin fikirlə razılaşmırlar. Prof. Ə Səfərli Xətai poeziyasında sufi toliminin əks olunduğu fikrini təsdiqləyir. Xətaidən bir misra nümunə gətirən alim yazar:

«Ənəlhəq sirri uş könlümdə gizli,
Ki həqqi-mütləqəm, həq söylərəm mən.

Bu beyt də göstərir ki, Xətai dünyagörüşü baxımından panteist olmuşdur. Nəsimiyə böyük hörmət bəsləyən, Həllac Mənsuru məhəbbətlə xatırlayan, sufi şeyxi kimi tanınan Xətainin panteist olması onun poeziyasına da güclü təsir etmiş, ona cəsarətli ruh vermişdir» (64, s.217). Lakin Şaiqdən bir qədər liberal mövqə tutan Ə.Səfərli belə hesab edir ki, həmin cəhət Xətai ırsını sərf təriqət poeziyasına çevirməyib.

Müasir xətaisünashıqda bu mülahizənin tamamilə əksini təsdiqləyən tədqiqatçılar da var. Ədəbiyyatşunas alim Ə.Məmmədovun

«Ş.İ.Xətai» adlı tədqiqat əsərində tədqiqat bu istiqamətdə aparılır. Şairin poeziyasında daha çox real, dünyəvi meyllər axtaran alim yazar: «Nəsiminin

Sən sənə gər yar isən, var, ey könül, yar istəmə,
Yarı-dildər ol sənə, sən yarı-dildər istəmə,-

beyti ilə başlayan qəzəlinə Xətainin yazdığı:

Yarə yar olmaq dilərsən, qeyri sən yar istəmə,
Canı dildən keçməmiş, sən yeni dildər istəmə,-

seiri bu cəhətdən çox səciyyəvidir. Nəsiminin qəzəli sufi-panteist ruhda yazılmışdır. Yaşadığı mühitin vəfəsizligindən şikayətlənən şair «sən sənə gər yar isən» deməklə özündən başqa kimsəni özünə həmdəm görməyir, Xətai isə, tamamilə

əksinə, «yarə yar olmaq dilərsən, qeyri sən yar istəmə» deməklə insani duyğuları, həyat eşqini, sədaqətlə sevməyi ifadə etmişdir» (47, s.48).

Füzulinin XX əsr tədqiqatçıları arasında A.Şaiq xüsusi yer tutur. A.Şaiq ədəbiyyatşunas alim, ədəbiyyat tarixçisi kimi, dərsliklərində, məqalələrində Məhəmməd Füzulinin yaradıcılığını özünəməxsus tərzdə işqlandırmışdır. Saiqin görüşlərində Füzuli öz layiqli yerini tutur. «O, həyatın acı həqiqətlərindən, hissin rəqiq şəfəqlərindən yüksəlmış elə canlı bir abidədir ki, dörd əsrən bəri yaşayır və yaşayacaq. Onu yaşadan mühitini həqiqi və doğru olaraq göstərə biləmisi və ümumi həyatı hisslerlə mütəhəssis ola bilməsidir» (70, c.I, s.171).

Bu, 1928-ci ildə çapdan çıxmış «Ədəbiyyatdan iş kitabı» dərsliyində A.Şaiqin Füzuli haqqında yazdığı hissədən gotirilmiş sitatdır. Bu, həmin dövr idi ki, yazıçıya onun ədəbi-poetik potensialına, sənətkarlıq qabiliyyətinə görə yox, milli mənsubiyətinə, sosial mənşəyinə görə qiymət verilirdi. Vulqar sosiologizm, proletkultuluq ideyaları ədəbi prosesdə özünə elə yer eləmişdi ki, onun iddialarını əksini düşünmək heç kəsin ağlına belə gəlməzdi. Bu, bir həqiqətdir ki, yalnız sarayda yaşıdığına görə Vaqifin, hər kəsə məlum olan həqiqətlərisdən Gəssəv SC "Tələniniz özünün gördüyü kimi qəleme alburjua romantiki" Cavidin, sufi şair olduğu üçün şair sayılmayan Füzulinin inkar edildiyi dövrdə A.Şaiq təqibə məruz qalan sənətkarlar, o cümlədən Cavid, Füzuli haqqında obyektiv, əsaslı, elmi fikirlər söyləmişdir.

Özünün ədəbiyyat tarixində Füzuliya xüsusi yer ayıran müəllif onun lirizminin psixoloji köklərini, psixoloji mahiyyətiనi ön plana çəkir, təhlil etdiyi beytləri daha çox şairin daxili-mənəvi aləminin müəyyən hali, vəziyyəti ilə əlaqələndirməyə çalışır. Bəzən bu təhlillər alim tədqiqatından çox, həssas bir şair-psixoloq təssüratlarını xatırladır: «Dustəm, aləm sənin-çün gər ola düşmən mana, Qəm deyil, zira yetərsən dust ancaq sən mana-deyə, ta kiçiklikdən bəri onu ağırlıqları altında əzən şəraitdən qurtulmaq və bir qurd kimi qəlbini gəmirən kədərlərini unutmaq üçün eşqin sərməstedici qanadları altına

sığındı» (70, c.I, s.176-177). Yaxud Füzulinin «Məni candan usandırırdı, cəfadan yar usanmazmı?» misrası ilə başlayan qəzəlini nümunə götürən A.Şaiq yazır: «...esqindən aldığı iztirab və həyəcanlarla qasırğalı dəniz kimi nə dərindən çalxalanır! Budur Füzuli lirizmi! Füzuli şeirlərini düşünərək deyil, hiss edərək söyləmişdir. Onun lisani, qəlbə bütün bir şeydir. Şeirlərindəki səmimiyyət və təbiiliyyət də bundan irəli gəlir» (70, c.I, s.176-177). Sanki bir şair duyumu başqa bir şairin xəyalından keçənləri oxuyur. Sanki Füzuli şeirinin bədii-poetik semantikasını A.Şaiq obrazlı nəşr dilinecə «çevirir».

A.Şaiqin ədəbiyyat tarixində ədəbi fikir dövrün ictimai-siyasi atmosferi, ideologiyası zəminində öyrənilir. Müəllif üçün ictimai faktor həlliadicidir. O, yaziçinin dünyagörüşünün, həyata baxışının formallaşmasında ictimai-sosial mühiti əhəmiyyətli amil hesab edir. Nəsimidən danişarkən XIII-XIV əsrlərdə Azərbacanda ictimai-siyasi mühit, ərəb əsəratının Azərbaycan xalqının mədəniyyətinə göstərdiyi mənfi təsir, bu dövr ədəbiyyatında ideologiya səviyyəsinə yüksələn vəhdəti-vücdud təlimi, Füzulidən danişarkən XV-XVI əsrlərdə baş verən əsas tarixi hadisələr, həmin əsrlərdə bədii ədəbiyyatı müşayiət edən üslub, Vaqifdən danişarkən xanlıqlar dövrü, xüsusən Qarabağ xanlığı haqqında müfəssəl məlumat verir.

A.Şaiq XV-XVI əsrlər ədəbiyyatını saray aristokratiyasının ədəbiyyatı, ilham mənbəyi xanların, saray əyanlarının arzularından qaynaqlanan qəsidiçilik ədəbiyyatı adlandırır. Müəllif Füzulini də bu ədəbiyyatın qüvvətli nümayəndələrindən hesab edir. A.Şaiq şərti olaraq, türk saray aristokratiyasının ədəbiyyatı adlandırdığı bu dövrdə iki tip şair olduğunu qeyd edir: sinif şairi və saray şairi. Əsərində götirdiyi sitat bu bölgünün İsmayıllı Hikmətin bölgüsünə əsaslandığını göstərir (70, c.I, s.162). Nəfini saray şairi adlandıran müəllif Füzulini sinif şairi hesab edir. Onları janr və tematika baxımından fərqləndirərək qeyd edir ki, saray şairleri saray əyanlarının sıfarişi ilə yazılan təbiilikdən uzaq qəsidişələr yazımaqla məşqul idilər: «Odur ki, klassik şairlər sultanların, şahların və saray əhlinin fəth və zəfərlərini qəsidişələrində mübaliqli olaraq mədh və sənə etdikləri kimi, qəzəllərində dəxi məcəzi eşqi,

gözəlliyi, səfahət və əyyaşlıq və bunlardan aldıqları təessür və həyacanları tərənnüm edir, gurultulu və istilahlı kəlmə və tərkiblər, soyuq və süni məcazlar arxasında yüyürdülər» (70, c.I, s.165).

Füzuli ilə Nəfi yaradıcılığında oxşar və fərqli cəhətləri müəyyənləşdirən A.Şaiq Füzulinin qəzəl, Nəfini isə qəsida ustadı sayır. O, Fuzuli irlində qəzəlin yerini çox dəqiq səciyyələndirir: «...namı çəkildimi, haman xatirə qəzəl gəlir; zira ki, Füzuli qəzəlgü şairlərin ustadı və rəhbəridir» (77, c.IV, s.163). Yaradıcılığında kəmiyyət və keyfiyyətcə qəzəlin üstünlük təşkil etməsini A.Şaiq onun əsl aşiq olması ilə bağlayır. Çünkü qəzəl eşqin, məhəbbətin tərcümənidir. Nəfi ilə müqayisədə Füzulinin daha həssas və səmimi hesab edən alim onu bədbin şair adlandırır. Bədbinliyini isə zamanında təqdir olunmaması, sufizmin kök saldığı Bağdadda yaşaması ilə əlaqələndirir.

A.Şaiqin məqalələrində tez-tez «sinif şairi» ifadəsinə rast gəlinir. Əgər, bayaq qeyd etdiyimiz kimi, «sinif ədəbiyyatı» «saray ədəbiyyatı»na müxalifət təşkil edir, onda «sinif şairi» «sinif ədəbiyyatı»nın nümayəndəsi olmalıdır. Burada, eyni zamanda, sinif şairi ifadəsilə eyni mövqedə işlənən, bir-birini yerinə görə əvəz edə bilən «klassik şair» ifadəsinə də tez-tez tasadiuf etmək olar. Belə güman etmək olar ki, A.Şaiq «klassik» sözünü bizim bu gün bildiyimiz mənada, yəni keçmişin, yaxud müasir dövrün ən dəyərli, qiymətli nümunəsi anlamında işlətməmişdir. Belə olsa idi, onda müəllif «ağır, gurultulu mədhiyyələr» yazan, «soyuq və süni məcazlar» işlədən klassik şairləri bu qədər tənqid etməzdi. Və əgər söhbət bizim başa düşdürümüz mənada «klassik şair»dən gedir, onda müəyyən bir dövrə yaşıyan bütün şairləri klassik şair adlandırmaq olmaz. Halbuki, A.Şaiq məhz bu dövrə - türk saray aristokratiyasının ədəbi üslubu adlandırdığı dövrə aid olan ədibləri klassik, yaxud sinif şairləri adlandırmışdır. Konteksta görə «klassik» sözünün «sinif» mənasını ifadə edən «klass» sözündən götürüldüyü məlum olur ki, bu da müəyyən təbəqənin, sinfin ədəbiyyatı anlamını verir. Bəzən isə Şaiqin dilində «klassik» sözü «əski», «qədim» sözlerinin sinonimi olur (77, c.IV, s.313).

Digər tərəfdən, bu sözlə bağlı başqa bir məsələ meydana çıxır. «Feodalizmin kamal dövründə türk saray aristokratiyasının ədəbi üslubu» adlanan mərhələnin bir bölməsinin «Klassisizmin əsasları» adlanması və həmin bölmənin sonunda qərb klassik şairləri ilə şərq klassik şairlərinin müqayisə edilməsi müəyyən çəşqinqılıq yaradır. Qərb klassik şairləri ilə şərq klassik şairlərinin müqayisəsinin hansı aspektindən aparıldığını müəyyən etmək üçün yenə də «klassik» sözünün hansı anlamda işləndiyini aydınlaşdırmaq lazımlı gəlir.

«Qərb klassik şairləri mənzumələrində vəhdəti - mövzuya riayət etdikləri halda, Şərq klassik şairləri vəhdəti - mövzuya riayət etməyərək bir qəzəlin hər beysi, ya misrası bir mövzudan bəhs edər. Qərb klassik şairləri ədəbiyyatın dram tərzindən istifadə edərək komediya, faciə və hailələr yazıdları halda, Şərq şairləri əksəriyyətə dastan və tarixi hekayəyə, poemaya əhəmiyyət vermiş və bu yolda qüvvətli əsərlər yaratmışdır. Füzulinin «Leyli və Məcnun»u bu tərzdə yazılmış şah əsərlərdəndir» (70, c.I, s.166). Əgər burada üç vəhdət prinsipi əks olunubsa, deməli söhbət klassisizm bədii yaradıcılıq üslubundan gedir. «Üç vəhdət prinsipi» adlanan zaman, məkan və hərəkət vəhdəti klassisizm poetikasının əsas tələblərindəndir. Lakin, XVII-XVIII əsrlər Qərbi Avropa ədəbiyyatını müşaiyət edən klassisizm bədii yaradıcılıq metodu ilə Şərq ədəbiyyatında ümumiyyətlə mövcud olmayan bu metodu necə müqayisə etmək olar?

Orta əsrlər Azərbaycan ədəbiyyatında hansı bədii metodun işlənməsi mübahisəlidir. Bizi məlumdur ki, orta əsrlər Azərbaycan ədəbiyyatı özünün romantik ruhu ilə seçilir. Tədqiqatçıların əksəriyyətinin fikrincə, orta əsrlər Azərbaycan ədəbiyyatını romantizm ədəbi üslubu müşaiyət etmişdir. Bu, XX əsr romantizmindən fərqli, ibtidai, primitiv romantizmdir. Prof. A.Rüstəmovanın fikrincə, bütün orta əsrlər ədəbiyyatı, o cümlədən Füzuli yaradıcılığı üçün romantizmə xas olan gözəllik, məhəbbət və ideal vəhdəti, kədər və pessimist ruh, insan və cəmiyyət qarşısundan, idealla həyat həqiqətinin uyuşmaması səciyyəvidir. O yazar: «Beləliklə, Füzuli poeziyası romantizm estetikasını və poetikasının bir çox təcrübə-nəzəri

məqamlarını özündə əks edir. Füzuli Azərbaycan ədəbiyyatında orta əsrlər romantizmi kimi qəbul olunmuş yaradıcılıq tipi və üslubunu ədəbi-bədii fəaliyyətində dahiyanə surətdə tətbiq edən istedad sahibidir» (61, s.21).

Analoji mülahizəyə M.Quluzadənin «Füzulinin lirkası» adlı tədqiqatında da rast gəlirik: «Yaxın Şərq ədəbiyyatının, həmçinin Azərbaycan şeirinin orta əsrlərdəki inkişafı diqqətlə nəzərdən keçirilərsə, aydın görmək olar ki, romantizm bir ədəbi-tarixi cərəyan kimi deyil, həyatı dərk etmək və obraz yaratmaq üsulu kimi onun başlıca bədii yaradıcılıq metodudur. Azərbaycan ədəbiyyatında Nizamidən başlayaraq, Qövsi Təbriziyə, Məsihinin «Vərqa və Gülşa» poemasına qədər romantizm Azərbaycan şeirinin əsas mərhələlərində özünəməxsus bir şəkildə davam və inkişaf etdirilmişdir. Beləliklə, orta əsrlər Azərbaycan tarixi-ədəbi inkişafının özüna xas olan başlıca keyfiyyətlərindən biri də onun romantik poeziya olmasıdır» (42, s.303).

Bu, əlbəttə ki, Azərbaycan ədəbiyyatşünaslığının XX əsrin sonlarında gəldiyi nəticə idi. Əsrin əvvəllərində isə bu, işıqlanılmamış, öz həllini gözləyən məsələlərdən biri idi. Digər tərəfdən, mümkündür ki, müəllifin dövründə bu söz indiki mənasından fərqli anlamda işlənmişdir. Görünür, müəllifin özündə də çəşqinliq yaranan, həmin «klassik» sözü olmuşdur.

Bütün dünya füzulişünaslığını düşündürən, həlli etibarilə mübahisələrə səbəb olan məsələlərdən biri Füzulidəki eşqin fəlsəfəsidir. Müasir dövrə qədər tədqiqatçılar Füzulidəki eşqin ya bəşəri dünyəvi, lirik qəhrəmanın sevgilisinin fiziki-biooji insan olduğunu, ya da bu eşqin sufi-panteist mahiyətdə, Allaha olduğunu iddia edirlər. Tədqiqatçılarından M.F.Köprülüzadə, İ.Hikmət, A.Qaraxan və b. fikrincə, Füzuli yaradıcılığında təsəvvüf öz əksini tapıb. F.Çobanzadə, M.Quluzadə, M.C.Paşayev, H.Arashı və b. Füzulidəki eşqi real dünyəvi eşq adlandırmış, onun vəhdəti-vücud təlimindən uzaq olduğunu iddia etmişlər. Ancaq Füzulini sufizmdən təcrid edərək tədqiq edənlər də bilavasitə öz dediklərini təzkib etmişlər. Məsələn, hər vasitə ilə sufizmin Füzuli yaradıcılığına zidd olduğunu sübut etməyə çalışan M.Quluzadə yazır: «Bütün bunlarla bə-

rabər, onun yaradıcılığında və dünyagörüşündə sufizmin müyyəyen təsirləri çox aydın nəzərə çarpir. Ancaq Füzuli yaradıcılığında təsəvvüf meylləri və motivləri sufi şairlərin əsərlərindəki qatı, mistik ruhdan, asketizm ruhundan çox fərqlənir. Füzulinin şeirlərində də bəzən asketizm ruhunun ifadələrinə rast gəlirik. Lakin, bu asketizm dünya əlaqələrini tərk edib ömrünü riyazətə verən xəlvətnişin, guşənişin sufılardəki asketizmdən çox uzaqdır» (42, s.235).

Son illər füzulişünaslıq bu məsələdə başqa bir istiqamət alıb. Tədqiqatçılardan akad. M.Cəfər, prof. A.Rüstəmovə, prof. Q.Qarayev və b. qənaətinə görə Füzuli yaradıcılığında təsəvvüf ola bilməzdi. Çünkü, Füzuli vəhdəti-vücud təliminin ədəbiyyatda kök saldığı orta əsrlərdə yaşamışdır. Onun poeziyası bu təlimdən yan keçə bilməzdi. Füzuli yaradıcılığında təsəvvüf Nəsimi yaradıcılığında olduğu kimi ideoloziya səviyyəsinə qalxmamışdır. Füzuli yalnız sufi simvolikasından geniş istifadə etmişdir ki, bu da ədəbi-tarixi ənənə ilə bağlı idi. Digər tərəfdən, orta əsrlər vətəndaşı kimi Füzuli də dindar olub. Sufizm bir çox məsələlərdə islama müxalifət təşkil etsə də, onun özündən yaranmışdır. Bu baxımdan Füzulidə islam olduğu kimi, təsəvvüf elementləri də olmalı idi. «Faktik material və araşdırımlar Füzulinin nə sufi ideoloqu, eə də sufi şair olduğunu təsdiq edir. Amma Füzuli təsəvvüfdən six-six barınmışdır. Onun əsərlərində yerinə görə sufi simvolikasının hər iki xəttini müşahidə etmək olar» (62, s.42).

Bu problemlə bağlı A.Şaiqin də mövqeyi maraqlıdır. Qeyd etmək lazımdır ki, Azadə xanımın yuxarıda göstərdiyimiz, akad. M.Cəfərin «Yoxsa belə güman etmək olmaz ki, şairimiz guya sufi ideyalara tamamilə laqeyd olmuş və zəmanəsinin çox yayılmış bu görüşləri ilə toqquşmadan, ondan təsirlənmədən dünya baxışında anadangəlmə yeni bir yol tutmuşdur» (13, c.II, s.77), prof. Y.Qarayevin «Xəlqi ifadələr, detallar, təsbehlər, obrazlar kimi, sufi mativlər və ideyalar da bu şeirə birbaşa elmi, dini, fəlsəfi mənbədən yox, bədii kontekstdən-özünəqədərki ədəbi ənənədən və folklorдан gəlir» (40, s.8) fikrinə analoji mülahizəyə A.Şaiqdə də rast gəlirik: «Bütün bu şikayətləri, bütün bu təsəvvüfamız misraları sırf

aşiqanə və yaxud mütəsəvvüfanə saymağa haqqımız yoxdur. Təsəvvüf varsa, burada yalnız bir rəngdir, əsl həqiqət isə içtiami mühitdə cərəyan edən əhvaldır ki....» (70, c.I, s.173).

Göründüyü kimi, A.Şaiq də Füzulinin yaradıcılığında təsəvvüfdən bəhrələndiyini inkar etmir. Bununla belə müəllifə görə, təsəvvüf Füzuli poeziyasında yalnız bədiiliyin, obrazlılığın ifadəsinə xidmət edir, başqa sözlə təsəvvüf burada yalnız bədi vəsitalərdən biridir.

Akad. K.Talibzadə də A.Şaiqin Füzulidə təsəvvüf məsələsinə münasibətini belə izah edir: «Şaiq «Şərqiň böyük həssas şairi», «əsrinin yeganəsi» adlandırdığı Füzulinin təsəvvüfə, sufizmə can atmasını onun bu dini, fəlsəfi cərəyanı, təriqətə etimad başlaməsi kimi yox, həyatın, dövrün tələblərindən doğan ehtiyaclarının raf etməsi kimi izah edir.»

Füzulinin qəsidələrindən söhbət açan A.Şaiq onun qəsida şairi olmadığını vurğulayır. Müəllifə görə, «ərin və maddi ehtiyacın» üzündən o da sultanlara, şahlara qəsidələr yazmaq məcburiyyətində olmuşdur. Lakin, bu əsərlər şair qəlbinin, ilhamının məhsulu olmadığı üçün təbii təsir bağışlamır:

*«Ey Füzuli, odlara yansın büsati-səltənət»,
Yegdir ondan, həq bilir, bir guşeyi-gülxan bana-*

deyən Füzuli saraya girmək, saray şairi olaraq o həyatı yaşamaq arzusunda olmamışdır. Odur ki, qəsidələri təbiilik və səmmiyyətdən uzaqdır» (70, c.I, s.172).

Tədqiqatçılar Füzulinin bütün əsərləri kimi qəsidələrinin də yüksək sənətkarlıqla yazıldığını dəfələrlə qeyd etmişlər. Onun qəsidələri istər məzmun, məna baxımından, istərsə forma, işlənmə texnikası baxımından orijinal sənət nümunələri sayılır. Bu barədə V.Feyzullayeva yazır: «Qəsidələrində kim-lərisə mədh etməsinə baxmayaraq, onlarda ictimai məzmun, yeri gəldikcə vəsflə yanaşı təqnid də olmuşdur» (27, s.116-117).

Şairin qəsidələri barədə H.Araslinin da qənaəti maraqlıdır: «Onun Şah İsmayııl Xətaiyə, Türkiyə sultanına və Bağdadın hakimiyyətinə ithaf edilmiş qəsidələri saray

şairlərinin qəsidələrindən əsaslı surətdə fərqlənir. Bu qəsidələrdə mənasız təriflər azdır. Burada əsas yeri təbiət təsviri və elmi biliklərin təbliği tutur. Qalib gəlmış hökmədarları şair çox zaman ədalət, mərhəmət tələblərilə qarşılıyor, ölkənin tarixində danişir, qədim hökmədarları idealizə edərək, müasirlərinə qarşı qoyur. Odur ki, Füzuli qəsidələrini orta əsr elmi-fəlsəfi görüşlərinin bədii ifadəsi adlandırmaq olar» (3, s.143).

Göründümüz kimi, A.Şaiqin görüşlərində Füzuli yenə də zirvədədir. Onun Füzuli ırsına verdiyi qiymət müasir füzulişünaslığın gəldiyi nəticələrlə səsleşir. Bəzi xırda yanlışlıqlara, qeyri-düzgün nəticələrə isə tarixilik baxımından yanaşsaq, görərik ki, dövrün, ideologiyanın tabuları yüzlərlə sənətkarlar kimi, A.Şaiqi də buna vadar edirdi. Bəzən A.Şaiqin dilində onun leksikonuna, üslubuna yad olan sözlərə, ifadələrə rast gəlirik ki, adama bunların senzura tərəfindən diktə edildiyini düşünməkdən başqa heç nə qalmır. Lakin, A.Şaiqin Füzuli yaradıcılığına, eləcədə bütövlükdə Azərbaycan ədəbi-estetik fikir tarixinə verdiyi qiymət bütün zəif cəhətlərinə rəğmən, öz elmi-obyektivliyini qoruyub saxlaya bilmədir.

Vaqif poeziyası, A.Şaiqin nəzərincə, Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ, Vaqif isə yeni cərəyan və məktəb yaratmış bir sənətkardır. O, Vaqif yaradıcılığının ədəbi səciyyəsini və ədəbi qiymətini vermək üçün şairi yetişdirən dövrün, mühitin siyasi, iqtisadi, ictimai köklərini araşdırmağı lazımlı bilir. A.Şaiq sənətkarın ədəbi-estetik dünyagörüşünün, həyata baxışının formallaşmasında ictimai-siyasi zəminin həlliədici amil bilir və bu məqsədə XVIII əsr-xanlıqlar dövrü, bu dövrə baş verən əsas ictimai-siyasi, ədəbi-tarixi hədisələr barəsində müfəssəl məlumat verir.

M.P.Vaqifin doğum tarixi və yeri bütün elmi-ədəbi mənbələrdə birmənali qəbul edilmişdir: 1717-ci il, Qazax mahalının Salahlı kəndi. «Gülzar» və «Türk çələngi»ndə A.Şaiq Vaqifin doğum tarixini göstərmir, doğulduğu yerin isə Ağstafa yaxınlığında Həsənsu adlı kənd olduğunu qeyd edir (66, s.174; 68, s.348).

Əgər A.Şaiqin ölçü şkalasında Sabir yaradıcılığı zirvə

təşkil edirsa, Vaqif poeziyası ondan yalnız bir pillə geri qalır. Vaqif poeziyasını A.Şaiqə sevdiren nə idi? Şairin irlsinə nəzər saldıqda görürsən ki, A.Şaiqin sənət və sənətkar haqqındaki ölçü meyarları burada öz əksini tapır. Alimin sənət kriteriyaları Vaqif poeziyasında öz məntiqinin nəticəsini tapır. A.Şaiq şeirdə görmək istədiyi, qiymətləndirdiyi tabiilik, səmimilik, canlılıq, nikbinlik, canlı xalq dili, xalq ruhu və bu kimi başqa xüsusiyyətlərə məhz Vaqif yaradıcılığında rast gelir. Şaiqə görə, əsl sənətkar qəlbinin dərinliklərindən gələn hissələri, arzuları xalqın anlaya biləcəyi bir dildə yaratmali və əsərdə xalqın ruhunu və istəyini ifadə etməlidir: «Şairin mənzumələrində xalqın zəngin, canlı dili, ifadəsi, ruhu, hətta vəzn, şəkli bir araya toplanaraq canlı və təbii bir dəmət təşkil edir ki, ondan xalq qoxusu, xalq rəngi, xalq ehtirası sezilir» (77, c.IV, s.229).

A.Şaiq Vaqisin böyüklüyünü onda görür ki, o, zülf, qaş, göz haqqında çeynənmış, köhnəlmış təşbeh, istiarə, metaforlardan böyük məharətlə istifadə edir. Əsrlər boyu yüzlərlə sənətkarın dilində işlənmiş bu şablon ifadələr Vaqif şeirində tamamilə başqa cür səslənir, başqa bir cildə girir. Aldığı məmən-niyyət hissini və hiss etdiyi məmənluğunu ifadə etmək üçün alim tez-tez əyani nümunələrə müraciət edir. A.Şaiq Vaqif lirikasında nikbinliyi təqdir edir, onun «əskidən bəri dərd çəkməyə etmək üçün alınmış Şərq ruhunu dəyişməyə» çalışdığını qeyd edir. Vaqisin «Həyat sevməkdir» fəlsəfəsini izlədiyini vurgulayan alim dediklərini təsdiq etmək üçün Vaqisin Vidadi ilə deyişməsindən bir parçanı verir.

A.Şaiq, bir qayda olaraq, Vaqif, Vidadi, Zakir yaradıcılığından qarşılıqlı şəkildə danışır. Müəllif onların hər üçünün yaradıcılığında ümumi cəhətlər gördüyündən, bu üç şair haqqında çox zaman müstərək söz açır. Onların hər üçünün ədəbi irsi içərisində xalq şeiri vəznində yaranan əsərləri daha yaxşı hesab edir. Həm də, yeri göldikcə, onların yaradıcılığındakı fərqli cəhətlərə də toxunur. Vidadinin Vaqifə nisbətən bədbin olduğunu, Vaqif kimi hər şeyə laqeyd olmadığını yazar. Alim Vidadini bədbin edən bir sıra amilləri göstərir: mühitindəki qarışılıq, hərcmərclik, xüsusən gənc oğlunun əlində açılan

tüfənglə ölməsi, cəmiyyətin ictimai-siyasi və iqtisadi həyatında baş verən qalmaqlar, bir sıra dini müdaxilələr və s. Həyatında baş verən kiçik bir hadisə belə onun ruhunda silinməz izlər buraxır və bu, şairi fəlsəfi düşüncələrə qərəq edirdi. Bu səbəbdəndir ki, Vidadi yaradıcılığında skeptikliyə, müəllifin təbirincə desək «reybiyyun» fəlsəfəsinə qədər yaxınlaşır. Bəzi məqamlarda isə müəllif Vidadini Vaqifdən yüksək tutur. Onun fikrincə, «Vidadi Vaqifdən daha alim, lisana daha hakimdir». A.Şaiq Vidadini Vaqifdən daha elmlı, dilini daha təmiz hesab edir. Çünkü klassik Şərq ədəbiyyatında ərəb-fars tərkibləri fars dilinin qanunlarına uyğun ikən, Vidadi poeziyasında ərəb-fars kəlmə və tərkibləri Azərbaycan dilinin ahəng və qanunlarına tabe olur. Bu baxımdan alim Vidadi yaradıcılığını daha yüksək tutur. A.Şaiq M.V.Vidakının Qazax mahalında, Şixli kəndində dünyaya gəldiyini yazar. Sonrakı tədqiqatlar yekdilliklə, şairin Şəmkirdə doğulduğunu, lakin sonralar Qazaxda yaşıdığını təsdiqləyir.

Zakir haqqında söhbət açan A.Şaiq onun həyatında baş verən faciəvi hadisəni anladır. Şairin bütün həyatını alt-üst edən həmin faciə müəllif tərəfindən təfsilatı ilə verilir. Bu hadisə haqqında müxtəlif qaynaqlarda fərqli versiyalar var. A.Şaiqin göstərdiyi qeydə əsasən, o, F.Köçərlinin «Azərbaycan ədəbiyyatı tarixi materialları» və S.Mümtazın «Q.Zakir» əsərlərinə istinad etmişdir. A.Şaiqin dediyinə görə, Q.Zakirin kürəkəni Əli Fuladov Mehdiqulu xanın vəkili idi. Onlar hər ikisi Kəbirli mahalında yaşıyirdi. Aleksandr Tarxanov Kəbirli mahalının hakimi, Konstantin Tarxanov isə Şuşa bəylərbəyi idi. Mehdiqulu xanın şikayətinə görə, A.Tarxanov işdən qovulub, məhkəməyə verilmişdi. Bu arada Mehdiqulu xan vəfat edir. Ə.Fuladov Şuşa qəzasına köçür. Həmin vaxt K.Tarxanovun rütbəsi artırılır, o, Şuşa qəzasına hakim təyin edilir. Hər şey bundan sonra başlanır. K.Tarxanov A.Tarxanovun intiqamını almaq qərarına gəlir. O, Ə.Fuladovun bütün qohumlarını, o cümlədən Zakiri, onun ailəsini, qardaşı oğlanlarını təqib edir. Zakirin qardaşı oğlu Rüstəmi öldürürlər, qardaşı oğlu İsgəndəri və oğlu Nəcəfqulunu Rusiyaya, Zakiri Bakıya sürgün edirlər.

Sonralar Zakir dostu M.F.Axundovun yardımında Şuşaya qayıdır (70, c.I, s.213-215). «Ədəbiyyatdan iş kitabı»nda hadisə belə təsvir olunur.

Digər mənbələrdə müxtəlif variantlara rast gəlirik. Prof. K.Məmmədov Zakirə qarşı törədilmiş bu hadisəni Tarxanovlarla yox, Mehdiqulu xanın qardaşı Cəfərqulu xan Nəva ilə əlaqələndirir. K.Məmmədova görə, Cəfərqulu xanı buna vadar edən bir yandan hakimiyyət istəyi idisə, digər yandan Zakirin əsərlərində Cəfərqulu xan və onun ətrafında toplaşan adamları tənqid atəsinə tutması idi. «Zakirin qazi Mirzə Əbülgasım, Cəfərquluxan kimi düşmənləri və bir çox başqa tənqid etdiyi şəxslər ürkəklərində ədavət hissi gəzdirir, şairi dolaşdırmaq, həbsə almaq üçün tədbirlər düşünür, bəhanələr axtarırlar. Nəhayət bir bəhana tapırlar və şairin pak ətəyi uzun müddət murdar əllərdən xilas ola bilmir» (48, s.23).

A.Şaiqin Konstantin Tarxanov adlandırdığı şəxs K.Məmmədovun tədqiqatında Tarxan Mauravov kimi təqdim olunur və həmin şəxsin acı hadisə rolu yalnız Zakirin qardaşı oğlu Rüstəmi həbs etdirib, öldürməkdən ibarət olur.

Acad. F.Qasızməzadə «XIX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı tədqiqat əsərində həmin hadisəni müxtəsər şəkildə işıqlandırır. Şairin ahlı vaxtında taqib olunmasında Cəfərqulu xanı və Konstantin Tarxan Mauravovu eyni dərəcədə günahkar sayır. Yeri gəlmışkən, göründüyü kimi, F.Qasızməzadənin əsərində Şuşa hakimi Konstantin Tarxan Mauravov şəklində adlandırılır. (41,s.208).

S.Ə.Şirvani yaradılılığı haqqında A.Şaiq həm «Ədəbiyyatdan iş kitabı»nda, həm «Türk çələngi»ndə, həm də «Gülzar» da söhbət açır. Seyid Əzimin ölüm tarixini o, «Gülzar» da 1890, «Ədəbiyyatdan iş kitabı»nda 1888-ci il kimi qeyd edir. Yəqin ki, tarix baxımından daha sonräki iş olduğu üçün şairin ölüm tarixi kimi «Ədəbiyyatdan iş kitabı»nda göstərilən rəqəm müasir ədəbiyyatşunaslığın qəbul etdiyi rəqəmlə uyğun gəlir (41, s.410).

A.Şaiq Seyid Əzimi oxuculara açıq zehinli, qabaqcıl, millətin tərəqqisi uğrunda mübarizə aparan bir ziyahı kimi təqdim edir. Geridə qalmış avam camaatın onun sözlərini din-

ləməyib onu «kafir», «dinsiz» adlandırmasını təessüf hissi ilə yazar. Alim yazar ki, istedadından və elmindən əlavə, Seyid Əzim şeiri elə sənətkarlıqla və asanlıqla yazır ki, maddeyi tarixləri qələmə aldıqda heç bir çətinlik çəkmir, həm də bunu çox aydın və incəliklə edirdi. A.Şaiq onu irad tutur ki, Seyid Əzim Füzuli, ya da Nəfi kimi feodalizmin tügəyan etdiyi bir dövrə yox, Azərbaycanda ticarət və sənaye kapitalizminin inkişaf etdiyi, Qərb mədəniyyətinin Azərbaycana yeni-yeni ayaq aćdığı bir dövrə yaşayıb yaratmasına baxmayaraq, o, «əski sxolistik ədəbiyyatı təqlid etməkdan özünü saxlaya bilmədi». Bununla belə, müəllif Seyid Əzim yaradıcılığının məziiyyətlərini də unutmur: «Qəzəl, qəsida və həcyləri ilə zamanının ən məşhur sinif şairləri arasında birinci mövqə tutmuşdur. Özü Füzulinini, qismən Nəvai və Hafizi təqlid etdiyi kimi, özünü də zamanında təqlid edənlər olmuşdur. Sabir, Səhəhat (ilk yazıları ilə), Naseh, Tərrah və digər bir çox Azərbaycan şairləri onun şagirdi və müqqəllidi olmuşdur. Əski məktəbi-ədəbinin son qafiyəsindən olmaqla bərabər, zamanının yeniliklərini təren-nüm etmiş mənzumələri az deyildir» (77, c.IV,s.301).

M.F.Axundov haqqında A.Şaiqin dörd məqaləsi var: «Mirzə realist və sənətkar bir şairdir», «Mirzə Fətəli Axundov haqqında müləvizlərim», «M.F.Axundov», «M.F.Axundovun «Aldanmış kəvəkib» haqqında mülahizələrim».

A.Şaiqin ədəbiyyatımızda yeni yol açan - milli dramaturgiyanın, bədii nəşrin, professional ədəbi-tənqidin əsasını qoyan M.F.Axundov yaradılığına dərin rəğbəti var. O, Mirzə Fətəlini «inqilabi fikir ordusunun ilk qafiləsələri, ilk rəhbəri» adlandırır. Cənki Qərb sivilizasiyasının, mədəniyyətinin elmi və ədəbi nailiyyətlərini Azərbaycana gətirən və təbliğ edən ilk ziyanı M.F.Axundov olmuşdur. Həm də, müəllifə görə, Mirzə Fətəli bunu çox çətin bir dövrə həyata keçirmişdir. Şərq zəhniyyətinin avam insanların sürüunu zəhərlədiyi, şəriətdən başqa bütün elmlərin küfr sayıldığı, rusca oxumağın günah hesab edildiyi və «rusça kitab olan evə malaike girməz» psixologiyasının hakim olduğu bir dövrə Mirzə Fətəli bu missiyani öz üzərinə götürmüş, mütərəqqi ideyalarını ədəbi-bədii və ya elmi-tənqidli üsullarla təbliğ etmişdir.

A.Şaiq yazır ki, Mirzə rus ədəbiyyatı və dili vasitəsilə Qərb mədəniyyətini mənimsemmişdir. O, bütün qərb sənətkarları içərisində hamidən ziyadə Molyerin təsirinə qapılmış, onun yolu ilə getmişdir. Müəllifa görə, M.F.Axundov əsərlərindəki tabloları, ideyaları və mövzuların bir qismini Molyerden almış, məharətlə Azərbaycan ruhu ilə yoğuraraq, milli məişətimizi, adət-ənənəmizi, tariximizi tərənnüm edən əsərlər yaratmışdır. Mirzə Fətəlinin sənətkarlığını o, həyatdakı bütün şəxslərdən tip yarada bilmək qabiliyyətində görür. A.Şaiq Mirzə Fətəlinin əsərlərindəki məzmun və forma vəhdəti ilə yanaşı, onun təbii koloritdən ustalıqla istifadə etmək bacarığını da qiymətləndirir. Mirzə Fətəli anlayırdı ki, onun tərənnüm etdiyi ideali cahil cəmiyyət dərk edə bilməz. Belə insanları başa salmaq üçün onların gündəlik həyat və məişətdən götürülmüş səhnələrdən, adı danışqlarından istifadə etmək lazımlı idi ki, A.Şaiq də Mirzə Fətəli yaradıcılığında məhz həmin xüsusiyyəti qiymətləndirirdi.

A.Şaiq Mirzə Fətəli yaradıcılığının səciyyəvi xüsusiyyətlərini, xarakterik cəhətlərini bariz şəkildə göstərmək üçün ənənəvi müqayisə metoduna müraciət edir. Müəllif Mirzə Fətəlini H.Cavid və M.Ə.Sabirlə müqayisə edərək, onları ideal, onu tərənnüm etmə yolları, mövzu seçimi, tənqid obyekti və tənqidetmə üsulları baxımından fərqləndirir. Bu, daha geniş planda götürsək, romantizm, maarifçi realizm və tənqidin realizmin estetik prinsiplərinin müqayisəsi idi. A.Şaiq hesab edir ki, Mirzə Fətəli Cavidən daha çox Sabirə bənzər. Sənətkar həyat həqiqətini bədii həqiqətə necə çevirir? Sualına cavab axtardıqda, onlar arasında ilk fərq meydana çıxır: Cavid «həqiqəti istədiyi kimi dəyişir, zövqünə görə istədiyi şəklə salır»; Sabir həqiqəti olduğu kimi verir, bir-iki firça ilə bir rəsm, bir karikatur yaradır; Mirzə Fətəli isə həqiqətə tənqid yanaşır, çünki həqiqət onun idealına müxalifət təşkil edirdi.

A.Şaiq onları başqa bir aspektdən müqayisə edərək, hər üçünün tənqid hədəfini doğru seçdiyini, lakin ona münasibətin müxtəlif olduğunu yazar. Müəllif yazır ki, M.F.Axundov tənqid hədəfinə qarşı daha radikal mövqe tutur, oxucuda ona

qarşı nifrat hissi yaradır. Cavid isə oxucu və ya tamaşaçıda nifrat hissi oyada bilmir. Əksinə, tamaşaçını canlı obrazın sonraklı taleyi düşündürür.

Janrı və tematika baxımından, Mirzə Fətəli və Sabir yaradıcılığı arasında daha çox oxşarlıq görən A.Şaiq onların satirik əsərlərinə istinad edir: «Hacı Qara»dakı gülüş Sabirin gülüşünə çox bənzər: onda laqeyd, laübali gəncliyin şüx qəhqəhələri eşidilir. Bunun verdiyi hüzn keçici bahar buludlarının, yaxud şiddetli qəhqəhələr sonunda gözlərdən çıxan bir damla göz yaşının biza verdiyi hüznə bənzər ki, keçici haldır. «Aldanmış kəvəkib»dəki gülüş isə acə və üzrəkyaxıcıdır (77,c.IV,s.175).

A.Şaiqın elmi əsərləri içərisində «M.F.Axundovun «Aldanmış kəvəkib»ı haqqında mülahizələrim» elmi dəyəri olan səmballı məqalələrindən biridir. O, mövzuya əsl tədqiqatçı marağının və dəqiqliyinin ilə yanaşır. Əsərin yaranma səbəblərini, ictimai-sosial köklərini araşdırır, yazıçının əsəri qələmə alarkən, izlədiyi qayəni müəyyənləşdirir: «..... cahil xalq üçün səadət və rifah məşəli tutaraq nicat yolu arayanlar onların ən böyük düşmənidir; zira ki, bəsirət gözləri açılmadığından o kimi fədakarlar qarşı hörmət və təşəkkür yerinə kin və intiqam bəslərlər» (77, c.IV, s.196).

A.Şaiq əsərin obrazalar aləminə müraciət edir. Mirzə Fətəlinin sahədən tutmuş saray xidmətçilərinə qədər hər bir obrazı canlı, təbii, olduğu kimi göstərdiyini alqışlayır. A.Şaiqə görə, bu obrazlar müəllisin ideal aləmindən çox-çox uzaqda dururlar və Mirzə Fətəli onlara sanki yüksəkdən baxır. Bu obrazlar özlüyündə rəngarəng, müxtəlif olsalar da, onlar eyni cəmiyyətin adamları idi. Buna görə də, alim bu obrazlar arasında mənəvi yaxınlıq görür. Yəni Şah Abbas, istər münəccimbaşı Cəmaləddin, Mirzə Möhsün, Sərdar Zaman, istərsə Mirzə Yəhya olsun, onlar maraq, qayə, dünyagörüşü, ictimai vəziyyət baxımından çox yaxındırlar.

A.Şaiq Mirzə Fətəlinin bir yazıçı kimi fərdi üslubuna xas olan bir cəhətə diqqəti yönəldir - Mirzə Fətəli əsərlərində, adətən, mənfi tiplərlə müsbət tipləri qarşılaşdırır və öz fikrini daim müsbət tiplər vasitəsilə çatdırır. Bu aspektdən çıxış

edərək, A.Şaiq belə qənaətə gəlir ki, hekayənin ikinci qismində Yusif Sərrac Mirzənin özüdür. O, müəllif və qəhrəman arasında bağlılıq görür. Belə ki, onlar hər ikisi sağlam fikir və mühakiməyə, kəskin əzm və iradəyə, insanı duyğulara, ülvi məfkurəyə malik uca simalardır.

A.Şaiq M.F.Axundovun təkcə «Aldanmış kəvəkib»ini yox, bütün ırsını həmişə müasir, aktual hesab edir: «Yarım əsr bundan əvvəl yazmış olduğu əsərləri bu gün belə təzə və bakır kimi görünür və hər kəsə füsunkar təsiri ilə özünü sevdirir» (77, c.IV, s.202).

Göründüyü kimi, klassik ədəbi ırsımız, ədəbiyyatımızın tarixi inkişafı və mənşəyi A.Şaiqin bir ədəbiyyatşunas alim kimi düşündürmüş, onun elmi əsərlərinin başlıca tədqiqat obyekti olmuşdur. Həmin problemlərin araşdırılmasında özünəməxsus yol tutan alim qarşıya qoymuş məsələlərin həllində heç bir təsirə, təbliğata uymur, öz elmi mövqeyini qoruyub saxlayır. Bu səbdəndir ki, A.Şaiqin elmi əsərləri sonrakı klassik ırs araşdırıcılarının six-six müraciət etdikləri elmi mənbələrdən biridir.

A.Şaiqin ədəbi-tənqidi görüşlərində Şərq ədəbiyyatı klassikləri

A.Şaiqin elmi ırsında, ədəbi-tənqidi görüşlərində Azərbaycan ədəbiyyatı klassikləri ilə yanaşı Şərq, Avropa sənətkarlarının yaradıcılığına yer verilir, Azərbaycan ədibləri ilə bərabər türk, fars, rus ədiblərinin yaradıcılığından müfəssəl bəhs edilir. A.Şaiq gah Xristofor Kolumbdan, gah da Ə.Hamiddən, gah Nikolsandan, gah da Ö.Xəyyamdan söhbət açır. İdeya-estetik mahiyyəti etibarilə müxtalif qaynaqlardan - Şərq, Avropa mənbələrindən bəhrələnən alimin elmi məqalələrində elmi müqayisə, ədəbi təhlil çox zaman ümumşərq kontekstində edilir, ümumiləşdirmələr daha geniş miqyasda aparılır. Fars, ərəb dillərini mükəmməl bilməsi ona bir tərəfdən orta əsərlər farsdilli Azərbaycan bədii və nəzəri ədəbiyyatı ilə yaxından, orijinaldan tanış olmağa imkan

verirdi, digər tərəfdən bu ona alim kimi zəngin elmi-nəzəri potensial vəd edirdi. Yeniyetməlik və gənclik illərini Xorasanda keçirən A.Şaiq müəllimi Yusif Ziyadan Şərq dillərini, ədəbiyyatı, fəlsəfəni öyrənirdi. Yəqin ki, fikri inkişafı, dünyagörüşü kiçik bir Şərq məmləkətində formalasdığı üçündür ki, şərqçilik ruhu onun romantik təbiətinə yaxın olmuş, bədii yaradıcılığına, ədəbi-estetik baxışlarına da hakim kəsilmişdir.

A.Şaiqin Azərbaycan ədəbiyyatı tarixi konsepsiyası Şərq ədəbi-bədii mühiti zəminində tədqiq edilir. Alıma görə, Azərbaycan ədəbiyyatı Şərq kontekstində təcrid edilmiş halda öyrənilə bilməz. Buna görə də o, Azərbaycan ədəbiyyatı tarixini mərhələlər üzrə təsnif edərkən islamın qəbul edilməsindən Mirzə Fətəliyə qədər, yəni IX-XIX əsrlər Azərbaycan ədəbiyyatını xalqların qaynayıb qarışlığı, bir-birlərinin mədəniyyətlərindən yaranıldığı dövr adlandırır. O yazır: «Ümumiyyətlə, islamı qəbul etdikdən sonra yaratmış olduğumuz ədəbiyyat ixtilat dövrü ədəbiyyatıdır. Bundan sonra heca vəzni yerinə əruz vəzni, türk, uyğur əlisbasi yerinə ərəb əlisbasi keçir. Yeni dilin, yeni mədəniyyətin təsirilə bir çox ərəb, fars kəlmə və tərkibləri lisanımıza girməyə başlar. Beləliklə, dil, şəkil və məna bütün-bütünə dəyişir» (77, c.IV, s.135).

A.Şaiq yaxından bələd olduğu fars ədəbiyyatı tarixinin təsnifatını tərtib edib. Xronoloji ardıcılığa əsaslanan bu təsnifat milli və coğrafi məhdudiyyət tanımır. Təsnifata görə, fars ədəbiyyatı tarixi iki böyük mərhələyə ayrılır: islamıyyətdən əvvəl, islamıyyətdən sonrakı ədəbi dövr. Bu mərhələlər hər biri ayrılıqda kiçik yarımmərhələlərə bölünür: Birinci ədəbi mərhələyə Həxamənişlər dövrü, «Avesta», Dara dövrü, pəhləvi dilini rəsmi dövlət dili elan edən Sasanişlər dövrü; ikinci ədəbi mərhələyə ərəb istilasından xilafətin süqtuna qədərki dövr, təcəddüb dövrü adlandırdığı lisanı və ədəbiyyatı təsirindən qurutuluş dövrü. Rudəki yaradıcılığı, qəsida dövü adlandırdığı Ənvəri, Mənuçöhri, Xaqani yaradıcılığı, hikmət və fəlsəfə dövü adlandırdığı Ö.Xəyyam, Ə.X.Dəhləvi yaradıcılığı, ürfan və təsəvvüf adlandırdığı Mollayı Rumi, Hafız yaradıcılığı, Sədi, Firdovsi və nəhayət Əramiyyət və məsnəviyyat növündə

birinci adlandırdığı Nizami yaradıcılığı aid edilir. Aydındır ki, A.Şaiq burada nə ümumislam, nə də ümumşərqi kontekstinə əsaslanmayıb. Belə olsa idi, Nəsimi, Füzuli, Y.İmrə, Nəfi kimi klassiklər təsnifatdan kənardı qalmazdı. Yalnız dil faktoruna istinad edən həmin təsnifat Şərqiñ farsdilli klassiklərini ehtiva edir. Bu səbəbdəndir ki, A.Şaiq fars ədəbiyyatı adı altında Rudəki, Xaqani, Dəhləvi, Xəyyam, Rumi, Sədi, Firdovsi, Nizami kimi azərbaycanlı, türk, fars, hind şairlərini birləşdirir. Maraqlıdır ki, o, Nizami, Xaqani kimi şairlərin əsərlərini Azərbaycan ədəbiyyatı nümunələri sayır və onların Azərbaycan ədəbi-estetik fikir tarixində heç bir yer tutmayacaqlarını qeyd edir: «Doğrudur ki, Xaqani və Nizami kimi müqtədir şairlərimiz fars lisanında törətdikləri bədiələr şərəfi yenə də bizlərə racedir. Lakin tarixi-ədəbiyyatımızın parlaq səhifələrində onların əsərləri heç bir yer tutmayacaq və nəmi-mübarəkləri ədəbiyyatımızı zinətləndirməyəcəyi təəssüf olunacaq şeylərdəndir» (77, c.IV, s.123).

A.Şaiq sənətkarın ədəbi portretini çox dolğun yaradır. Haqqında danışığı ədəbi simanın elə səciyyəvi, elə xarakterik xüsusiyyətləri təqdim olunur ki, əlavəyə heç bir ehtiyac qalmır. O, Ö.Xəyyamı oxucuya şair və filosof kimi təqdim edir. Müəllifə görə, Ö.Xəyyam «elminə və məlumatına görə çox az yazımışdır»: ona qədər osarı var ki, bunlardan biri ədəbiyyatda dairdir. Nəticədə isə müəllif bu fikri vurgulayır ki, Ö.Xəyyamı yaşıdan, onun adını əbədiləşdirən məhz rübaiılərdir. Alim şairin rübaiilerinin tematikasından söhbət açaraq, onların ictimai məsələlərə və fəlsəfəyə dair olduğunu qeyd edir. Onun fikrinə, Ö.Xəyyamın rübaiileri fikir etibarılı nizamlı deyil. A.Şaiq yazır: «Rübailəri həm məyus, həm vəhşi, həm inüvvəkil, həm asi, həm xəşin, həm rəqiq bir ruh və fikrə tacəlligah olub». Bunun səbəbinə o, şairin təbiətində, əhvali-ruhiyyəsinin və ya bir hadisənin təsiri ilə yazmasında görür.

A.Şaiq şairin rübaiirlərində şərabın mövqeyini açıqlayır, onun rəmzi mahiyyətindən danışır. Müəllif qeyd edir ki, şərab Ö.Xəyyam üçün «bir məşqə vicedandır», «bir mənbəyi-feyzib-payandır», «ruhi xəstəliklərə bir şəfa, bir əlacıdır», «eşqi-ilahi»dir, «sururi-ilham»dır. Şərabın Ö.Xəyyam

poeziyasındaki simvolik mənalarını şərh etdikdən sonra A.Şaiq ona bərəət qazandırılmış kimi yazar: «Şərq adətinə və təsəvvüfə vaqif olmayan bir əcnəbi şərabın Şərq ədəbiyyatında, xüsusilə Xəyyam, Hafız, Mənuçehr əsərlərində bu qədər mühüm yer tutmasına təəccüb edə bilər. Halbuki, bu əşər ilə Avropanın sərxoş müşribləri arasında heç bir münasibət yoxdur. Avropada qafası şərab nəşəsi ilə dumanlananların söyledikləri adı mənzumələrdir. Halbuki, bunlar müttəəssiblərə, riyakarlara, təbiati və başərin zəkasını dar bir dairə içərisinə almaq istəyənlərə qarşı üsyandır. Şairin şərab ismi ilə ifadə etmək istədiyi şey məzəhəb və din umurunda hürriyyəti-fikir və vicedandır. Bir mütəsəvvüf gözü ilə baxacaq olursaq, şərab eşqi-ilahidir» (77, c.IV, s.221).

A.Şaiqin Xəyyamın fəlsəfi baxışlarına dair mülahizələri də maraqlıdır. Filosof Xəyyamdan danışan alim onun pessimizminin və bədbinliyinin səbəbini dönyanın başlangıcı, həyatın mənbəyi ilə maraqlanan şairin bu məsələni həll edə bilməməsində görür və bunun da nəticəsində şair insanlara bu qorxunc dünyada keçirilən vaxtdan yaxşı istifadə etməyi tövsiyə edir. Çünkü Ö.Xəyyam ölümündən sonrakı həyatın varlığına inanmir və həyatın yalnız məzara qədər davam edəcəyinə, «bu gün iftixar etdiyimiz bu qafa tasının günlərin bir gündündə adı bir şərab kasası olmaqdan başqa bir şeyə yaramaya-cığına» inanır. Şaiqə görə, Ö.Xəyyamı Volterə, Lukretsiyə bənzədən qərb alımları yanılırlar. Çünkü Xəyyam nə Volter qədər dinsiz, nə də Lukretsi kimi inkarçıdır. Volterlə onun arasında oxşarlıq yalnız hər ikisinin fikir istiqlaliyyətinə, cəsarətə, təessübə qarşı kin və qəzəbə, insana məhəbbətə malik olmalarıdır. Ö.Xəyyamı skeptik, Lukretsiyi isə aqnostik hesab edən alim onlar arasındaki bənzərliyin yalnız zəka və istedadın tərəqqisine mane olan təessübə qarşı mübarizə aparmaqdan ibarət olduğunu qeyd edir.

Alim Şaiq üçün ictimai faktor həlliədici amildir. O, ədəbi prosesi ictimai-tarixi zəmində işıqlandırır. Aydındır ki, hər bir sənətkar öz dövrünün ictimai-siyasi görüşləri, ideologiyası zəminində durur. Bu baxımdan alimin bu metodoloji prinsipi, tədqiqat obyektinə yanaşma üsulu doğurur. O, Yunis İmrə

yaradıcılığının təhlilinə keçməzdən əvvəl sufizm elmi-fəlsəfi təlimi barədə məlumat verir. Burada təsəvvüf nədir?, hansı şəraitdə meydana gəlmişdir?, orta əsrlər ədəbiyyatında onun rolu nədən ibarətdir?, sufi ədəbiyyatının nümayəndələri, əsas xüsusiyyətləri və alimin bu təlimə münasibəti geniş şəkildə əks olunmuşdur. Sufizmi fəlsəfə ilə dindən yaranmış bir təlim hesab edən alim bu fəlsəfi təriqəti çox dəqiq səciyyələndirir: «Sufilik-siyasi bir qaya izləyən, islam dinindəki məhdudiyyətə və şəriət qanunlarındakı təzyiqə qarşı protest edən və bir çox digər məzhəblərin daşlığı mənəvi, fikri və siyasi qayəni az-çox təlimə çalışan bir məzhabdır ki, sistem etibarilə teolojiyə ilahiyyuna qarşı çıxmışdır» (77, c.IV, s.263).

Sufizmin fəlsəfəsi, mahiyyəti barədə fikirləri bizdə A.Şaiqin təsəvvüsü yaxşı bilməsi təəsüratını oyadır. O, vəhdəti-vücdud təlimini şərh edərkən göstərir ki, sufilərə görə həyat yalnız vəhdəti-vücud məxsusdur, insan ondan qopan bir zərrədir, insan ondan ayrılmış, ona da qovuşacaqdır, «vücu-dimütləqə» qovuşmaq üçün insan eşq yolunu seçməlidir, insan cövhəri-əslisi etibarılı məsumdur, hər fənaliq və şər ədəmi-vücudə və nəfsə aiddir. Müellifə görə, sufilik bəşəri qayə kəsb edir, çünkü sufilər üçün bütün dirlər və insanlar bir vəhdətdən ibarətdir. Şəriətlə təsəvvüf qarşılaşdırın alim mədrəsəni təkyəyə qarşı qoyur: mədrəsə Allah xofunu, «elmi-zahir» təbliğ, şeiri, musiqini haram hesab etdiyi halda, təkyə ilahi eşqi, «elmi-batin»ı, şeiri, musiqini təbliğ edir, «böyük alıcınlıqla yetmiş iki millətə bir gözə baxır.»

A.Şaiq təsəvvüsün mütərəqqi cəhətlərinə diqqəti yönəltədə, bu təlimin orta əsrlər Azərbaycan ədəbiyyatında bir durğunluq, ətalət, gerilik yaratdığını da qeyd edir. Alime görə, xəyal aləminə qapılan sufi şairlər həyat həqiqətlərindən uzaqlaşırıldılar. Sufi ədəbiyyatını o, sənətkarlıq baxımından zəif, nöqsanlı ədəbiyyat hesab edirdi, çünkü sufilər şeirdən bir vasitə kimi, təbliğat üsulu kimi istifadə edirdilər. Sufiyana şeirlərin nöqsanlı cəhətini, alim bir də, simvollardan, terminlərdən, çətin ərəb-fars tərkiblərindən ibarət olan mürəkkəb dilində görürdü. Bu məsələ ilə əlaqədar Şərqlə Qərbi müqayisə edən alim Qərbin elmi nailiyyətlər, yeni kəşflər etdiyi halda,

Şərqi xəyal aləminə qapılaraq səkkiz əsr eyni mövzudan bəhs etməsindən şikayətlənirdi. A.Şaiq Şərqə zəngin, qədim keçmiş, Qərba isə nicatlı galəcək kimi baxırdı: «Ölgün Şərq! Səndən doğan günəşin nuru sönmüş, açıq və şəffaf gözlərin buludlara bürünmüş, ayın, ulduzların, quyuqlu ulduzlar kimi, aydınlıq yerinə hər bucağına zəhər saçır. Səadət sabahı sandığın səhərlərin səadət yerinə öündə uçurumlar açır. Fəzalarında mələklər, pərilər yerinə cinlər, iblislər uçur» (77, c.IV, s.146).

A.Şaiq təsəvvüf ədəbiyyatı nümayəndəsi kimi türk şairi Y.İmrənin yaradıcılığına müraciət edir. Alim onun həyat və yaradıcılığına dair maraqlı faktlar təqdim edir, onun Tapdıq İmrə adlı dərvişlə səmimi münasibətindən danişir və sonralar bağladığı divanında Tapdıq İmrəyə bəslədiyi məhəbbət, dostluq münasibətini ifadə edən parçalar daxil etdiyini göstərir. Alime görə, Y.İmrənin əsərlərində Mövlananın təsiri duyulur.

A.Şaiq nəinki klassik, eləcə də çağdaş türk ədəbiyyatını mütəmadi izləyirdi. Elmi məqalələri, dərslikləri göstərir ki, o, Türkiyə şair və yazıçılarının yaradıcılığına yaxından bələd olmuşdur. Türk ədəbiyyatı, onun inkişaf yolları və meylləri, bütün Şərqi ədəbiyyatında yeri və bu kimi başqa məsələlər Şaiqin elmi əsərlərinin mühakimə obyekti olmuşdur.

A.Surun Gəncədən 1 may 1910-cu ildə A.Şaiqə yazdığı məktubundan aşağıdakı sətirlər fikrimizə bir qədər də əminlik gətirir: «Bir şey ərz eləyim: Siz qaliba Xalid Ziyənin əsərlərini pək çox oxumuşsunuz və ya oxuyursunuz. O adam o qədər yaxşı türkçə bilmiyor. Bunu bana Abdulla Zöhdì söylədi. O fransızca düşünür, türkçə yazar; bizim bəzi mühərrirlərimiz kimi. Mənəcə Tofiq Fikrət, Əhməd Hikmət, bir də Abdulla Zöhdì oxunmalıdır» (77, c.V, s.385).

O, tərtib etdiyi dərsliklərə Türkiyə şair və yazıçılarının əsərlərini six-six daxil edib. A.Şaiqin ayrı-ayrı dərsliklərində Nüsrət Əlkazımı, Sami Paşazadə Sezai, Qalib Bəxtiyar, Şükufə Nihal, Xalidə Ədib, Əhməd Hikmət, Ağa Gündüz, Tofiq Hikmət, Ziya Göyələp kimi türk sənətkarlarının yaradıcılığından nümunələrə rast gəlirik.

A.Şaiqin çox sevdiyi, rəğbət bəslədiyi türk şairlərindən biri

Tofiq Fikrətdir. «Gülzar» dərsliyində T.Fikrətin həyat və yaradıcılıq yolları barədə məlumat verən A.Şaiq onun «Xəstə cecuq», «Ramazan sədəqəsi», «Çəlik parçası», «Bir əyyaşın qarşısında», «Balıqçılar», «Sərxoş», «Sabah əzanında» şeirlərini də həmin məcmuəyə daxil etmişlər. A.Şaiqin bu türk şairi haqqında 1924-cü ildə yazdığı «Tofiq Fikrətin türk ədəbiyyatı tarixində əhəmiyyəti» adlı məqaləsi elmi dəyəri olan maraqlı məqalələrindən biridir. Məqalədə, adından da göründüyü kimi, T.Fikrətin ədəbi və ictimai fəaliyyəti bütöv türk ədəbiyyatı sonunda işıqlandırılır, şairin türk ədəbiyyatının təkamülündə rolu açıqlanır. Alim həcmə bu kiçik məqaləsində gözümüz önündə T.Fikrət qədərki və sonrakı türk ədəbiyyatını məntiqi mühakimələr və faktlar əsasında canlandırır. Şaiqə görə, Fikrət qədər türk ədəbiyyatı yalnız Qərbi təqlid etməklə məşğul idi. Ədəbiyyat öz mənbəyini, ilhamını türk mühitindən, türk xalqının istək və arzularından yox, məhz Qərb ədəbiyyatından alırdı. Bu, nainki ədəbiyyat, eləcə də incəsənətin digər sahələrinə də sirayət etmişdi. A.Şaiq Şünası, Ziya paşa, Namiq Kamal, Fikrətin müəllimi Əkrəmin də Qərb ədəbiyyatını təqlid etdiyini vurgulayırdı. Ədəbiyyatda bu meyl T.Fikrət yaradıcılığına qədər davam edir. A.Şaiq Fikrətin də ədəbiyyatı düzgün istiqamətə aparana qədər müxtalif təsirlərə qapıldığını, özünün də bir müddət təqlidən uzaqlaşma bilmədiyini qeyd edir. Lakin sonralar «Sərvəti-fünun» ədəbiyyatı adlanan ədəbi məktəbin yaradıcısı sayılan T.Fikrət tədricən ədəbiyyatın yanlış yol tutduğunu, hayatı əks etdirməyən ədəbiyyatın həqiqi olmadığını dərk edir. Lakin bütün öndərlər kimi T.Fikrət də yersiz tənqidlərə, amansız təqiblərə maruz qalır. A.Şaiq bu böyük şəxsiyyətin işqli məqsədlərinin, məramlarının həyata keçmədiyini böyük təssüs hissi ilə qeyd edir: «Fikrət hürriyyəti və doğruluğu son dərəcə sevirdi. Əbdülhəmidin amansız istibdadi, saray xəfiyyələrinin şiddetli təqibi və sonsuz bələləri olmasaydı və «Sərvəti-fünun» qapanmasaydı, Fikrət yeni açmış olduğu cərəyanla sağlam bir ədəbiyyat, böyük bir aləmi-ədəbi yaratmış olacaqdı. Hər halda sağlam bir ədəbiyyat yaratmağa tamamilə müvəffəq ola bilmədişə də, onun sağlam təməlini qoydu» (77, c.IV, s.157).

T.Fikrət yaradıcılığını yüksək qiymətləndirən akad. H.Arash «T.Fikrət və Azərbaycan ədəbiyyatı» adlı tədqiqatında onun Azərbaycan şairlərinin yaradıcılığına təsirindən səhbət açır. T.Fikrətin bir ustاد şair kimi C.Cabbarlı, S.Vurğun, M.Hadi, M.Müşviq yaradıcılığına müsbət təsiri olduğunu qeyd edən alim A.Şaiq şeirinin də Fikrət poeziyasından qidalandığını xüsusü vurgulayır. Akad. H.Arası A.Şaiqin Sabirin vəfati münasibətlə yazdığı şeiri ilə Fikrətin Füzuliyyə həsr etdiyi şeiri qarşılışdırır: «Fikrətin şeirlərini dərin bir sevgi ilə sevib, Azərbaycan gənclərinə sevdiren Abdulla Şaiq də Fikrət yaradıcılığından çox təsirlənmişdir. Onun Sabirin ölümü münasibətlə yazdığı şeiri gözdən keçirək:

*O geniş alı bir günsəli səma,
Bir sevimli düşüncəli sima
Gözlərində dərin bir ülyiyət,
Bir üfüqsüz səbat, ciddiyət...*

Şübhəsiz ki, bu misraları oxuyarkən Fikrətin «Füzuli»yə həsr etdiyi şeiri xatırlamamaq mümkün deyildir:

*Gözündə şələnümə mehri-atəşin-İrak
Baxışlarında hüveyda həzin bir istiğrak.*

- misraları ilə başlayan bu şeirin Abdulla Şaiqə nə qədər böyük təsir göstərdiyi aydınlaşdır. Hətta son misralar Fikrətin «Füzuli» şeirindən gəlir» (4, s.586-687).

T.Fikrətin, o cümlədən türk ədəbiyyatının təsiri A.Şaiqin bədii yaradıcılığında olduğu kimi, ədəbi-nəzəri görüşlərdə və dilində də təzahür edir.

Məktublarından bəlli olur ki, F.Köçərlini A.Şaiqin dərsliklərinin dili qane etmirdi. A.Şaiqin dilinin osmanlı türkçəsinə uyğun olduğunu qeyd edirdi. Onun leksikonunda tez-tez təkrarlanan «bən», «pək», «eyi» və s. kimi sözləri F.Köçərləi osmanlı türkçəsində olduğunu və onların azərbaycan variantının işlənilməsinin daha məqsədə uyğun olduğunu tövsiyə edirdi. A.Şaiqin leksikonu, həqiqətən, osmanlı

türkçesinə xas sözlərlə zəngindir, xüsusilə onun redakte olunmamış əsərləri, əlyazmaları. Bu xüsusiyyət, əsasən, romantiklərin dilində müşahidə edilir. M.Hadinin, A.Səhhətin dili ərəb-fars kəlmə və tərkibləri ilə zəngindirsə, H.Cavidin, A.Şaiqin dilində osmanlı türkçəsinin söz və ifadələri çoxluq təşkil edir. Nəinki leksikası, hətta sintaktik quruluşları da oxşardır. Qeyd etmək lazımdır ki, onların hər birinin dünyagörüşünün, baxışlarının formallaşmasında Şərq məfhumu mühüm rol oynayıb. A.Səhhət təhsilini Tehranda almış, M.Hadi şüurlu ömrünün bir hissəsini İstanbulda keçirmiş, H.Cavid İstanbulda türk filosofu və şairi Rza Tofiqdən dərs almış, A.Şaiq isə bildiyimiz kimi, Xorasanda yaşamış və təhsil almışdır. Digər tərəfdən, romantizm özünün nəzəri-estetik bazasını Ə.Hamidin, Ə.Hüseynzadənin əsərlərindən almışdır. Romantizmin ideoloqu Ə.Hüseynzadənin özünün də dili osmanlı türkçəsinə yaxın olmuşdur. Bu cərəyanın nümayəndəsi kimi A.Şaiqin leksikonuna osmanlı türkçəsinin təsirini təbii hal hesab etmək olar.

Şərq ədəbiyyatı, onun nümayndləri barədə elmi mülahizələri A.Şaiq ədəbi görüşlərinin mühüm bir tərkib hissəsidir. Çünkü, əvvəldə də qeyd etdiyimiz kimi, Şaiqi Şərqlə bağlayan qırılmaz tellər olmuşdur ki, onlar Şaiq şəxsiyyətinin formallaşmasında əsas amillərdən biridir. Bu amili nəzərə almadan onun ideya-fikri təkamülünü dərk etmək çətindir. Digər tərəfdən, Azərbaycan ədəbiyyatı tarixini ümumşərq kontekstində öyrənmək bütövlükdə ədəbiyyatımızın inkişaf mənzərəsinin tamamlanmasını təmin edir.

III FƏSİL

A.ŞAIQ XX ƏSR ƏDƏBİ TƏNQİDÇİLƏRİN DƏRİNDƏN BİRİ KİMİ

A.Şaiqin sənətə dair baxışları. Romantizm ədəbi-estetik fikir cərəyanı ilə bağlılığı

«Dünya müharibələri, inqilab firtininaları, milli və siyasi qalmaqallarla səciyyələnən XX əsr Azərbaycan tarixində həm də Ədəbi Tənqid əsri kimi qalacaq» (79, s.6).

Heç təsadüfi deyil ki, XX əsri tənqid əsri adlandırırlar. Məhz bu əsrə elmlə sənətin sintezindən ibarət olan bir sahənin başlanğıcı qoyulmuşdur. Əslində onun kökləri daha qədimlərə gedib çıxır. Lakin səhəbat professional ədəbi-tənqiddən gedirsə, ilk növbədə XX əsr tənqidindən danışmalı oluruq.

Əsrin əvvəllərində elə bir ədəbi mühit yarandı ki, tənqidin yaranması zərurəti meydana çıxdı. Bu istiqamətdə çoxlu işlər görüldü və onları saf-çürük etmək, yaxşını pisdən fərqləndirmək, bir sözə tənqidin süzgəcindən keçirmək lazımdı. Belinskinin sözləri ilə desək, elə bir dövr gəldi ki, tənqidin özünü də tənqid etmək lazım oldu. Doğrudan da o zamanın mətbuatında bədii əsərlərin, ayrı-ayrı yazıçıların yaradıcılığının təhlil və tənqidini ilə bərabər tənqidin mahiyyətini, onun məqsəd və vəzifələrini izah edən məqalələr silsiləsi nəzərə çarpardı. Demək olar ki, ədəbi-tənqidlə məşğul olan hər bir kəs gu məsələyə münasibətini bildirirdi.

«Yeni əqli intibah dövrünə qədəm qoymuş cəmiyyət hər şeyə olduğu kimi, özünün mənəvi vəziyyətinə də, ədəbiyyata da tənqidin münasibət bəsləməyə ehtiyac hiss edirdi. Cəmiyyətin bütün sinif və zümrələrində belə bir ümumi fikir yaranmışdı ki, artıq tənqidsiz keçinmək mümkün deyil, hər şeyə tənqidini yanaşıb onun yaxşı və pis tərəflərini meydana çıxarmaq lazımdır. Tənqidsiz müasir ədəbiyyat irəli gedə bilməz, odur ki, ədəbi tənqidə, fikirlər döyüşünə, mübahisə və müzakirəyə geniş meydan verilməlidir» (85, s.240).

Bu illər forma və məzmun axtarışları, klassik irsə münasibət, sənətin ideyalılığı, xalqılıyi, ədəbiyyatın həyatla əlaqəsi, bədii yaradıcılıq metodlarına münasibət və s. tənqidin aparıcı mövzularından idi. Tənqidin məşğul olduğu bu problemlərin həllində tənqidçilər arasında fikir ayılıqları meydana çıxırdı.

Tənqidçilər bu və ya digər sənət məsələsinə özlərinin dünyagörüşü, ictimai-siyasi baxışları zəminində yanaşırıldılar. Ədəbi-tənqid ədəbiyyatı istiqamətləndirdiyi, yönləndirdiyi üçün ədəbiyyatdan daha çox ideoloji funksiya yerinə yetirirdi. Ədəbi-tənqid həmisi həkim ideologiyani özündə əks etdirir. XX əsrin əvvəllerində isə bu tendensiya özünü ifrat dərəcədə göstərirdi. Tənqidçi əsərdə təhlil olunan əsər və ya yazıçı sənətkarlıq baxımından yox, sosioloji mövqedən, realizmi müdafiə edib-etməsindən, əsərin ideoloji mahiyyətindən asılı olaraq, qiymətləndirilirdi. Bütün bunlar isə tənqidçinin hansı siyasi əqidəyə, ictimai-siyasi baxışlara, hansı ədəbi cərəyanaya aid olmasından asılı idi. Tənqidçilərin demək olar ki, hamısı tənqid - «ədəbiyyatın əlavəsi», «ayineyi-millət», «zəmanənin ruhu», «ədəbiyyatı irəli aparan bir vasitə» adlandırsalar da, onların hər birinin öz prizması, siyasi mövqeyi əsas faktor idi. Aparıcı və yeganə partiya Kommunist partiyası olduğundan onun himaya etdiyi proletar mədəniyyəti ictimai həyatın bütün sahələrini, o cümlədən ədəbiyyat və ədəbi-tənqid özünün təbliğat aparatına çevirmişdi. Dövrün, zamanın tələbi ilə marksist tənqid meydana gəlmışdı. Onun başlıca funksiyası proletar mədəniyyətinin, inqilabi estetikanın təbliği idi. Proletar ədəbiyyatını idealizə edən, fetişləşdirən marksist tənqidin əsas prinsipi sosioloji prinsip idi.

Hansı ədəbi cərəyanın estetik prinsiplərini müdafiə etməsindən asılı olaraq, romantik və realist tənqid də fəaliyyət göstərirdi. Bu şərti bölgü akad. K.Talibzadəyə məxsus olduğu üçün onun öz sözləri ilə desək, «realist tənqid», «romantik tənqid», terminləri realizmi, romantizmi müdafiə və izah edən tənqid mənasında anlaşılmalıdır (85, s.239).

İstər tənqidin demokratik qolunu təşkil edən realist və romantik tənqidin, istərsə marksist tənqidin nümayəndələri ədəbi-tənqidin qarşıya qoyduğu bir sıra məsələləri həll etməli

oldular. Müasir ədəbiyyatın dəyərləndirilməsi, ədəbiyyatın mənşəyi, ədəbiyyat tarixinin təsnifatı, klassik irsə münasibət, metod kimi problemlər ədəbi-tənqidin əsas tədqiqat hədəfi idi. Bu istiqamətdə bir sıra tədqiqat əsərləri meydana çıxmışdır. Onların sırasında F.Köçərlinin «Azərbaycan ədəbiyyatı tarixi materialları», M.F.Köprülüzadənin «Azəri ədəbiyyatına dair tədqiqlər», İ.Hikmətin «Azərbaycan ədəbiyyatı tarixi», B.Cobanzadənin «Azəri ədəbiyyatının yeni dövrü», M.Quliyevin «Oktjabr və Azərbaycan ədəbiyyatı», Ə.Abidin «Azərbaycan ədəbiyyatı tarixi ətrafında», H.Zeynalının «Azərbaycanda Mirzə Fətəli ərisi», Ə.Nazimin «Ədəbiyyatımız və ədəbiyyat tariximiz», M.Ələkbərinin «Azərbaycan ədəbiyatı», H.Zeynallı, C.Əfəndizadə, A.Şaiq, A.Musaxanlinin «Ədəbiyyatdan is kitab» kimi tədqiqat əsərlərinin adını çəkmək olar.

Ədəbi hərəkatın bu iki müxtəlif qütbü «Molla Nəsrəddin» və «Füyuzat» ədəbi məktəbi adı altında öz ideya mübarizəsini davam etdirirdi. Mollanəsreddinçilər Mirzə Cəlilin rəhbərliyi ilə realizmin, füyuzatçılar, Ə.Hüseynzadə başda olmaqla romantizmin estetik prinsiplərini müdafiə edirdilər. Onların amalı, məqsədi bir olsa da, bu amala çatməq üçün müxtəlif yollar seçmişdilər. «XX əsrin əvvəllerində tarixi paralel mövcud olduqları səbəbindən həm realistlər, həm də romantiklər təxminən eyni ideyanı - ədəbiyyatın xalqla bağlılığı məsələsini irəli sürmüdürlər. Ümumən Azərbaycanda ədəbiyyat tarixçiliyi elminin yaranmasını realizmə bərabr, həm də romantizmin xidməti hesab etmək olar. O, ədəbi-nəzəri fikrin diqqətini konkret surətdə bir xalqın ədəbi taleyinə, onun milli varlığına yönəldti» (78, s.54). Dövrün ədəbi-nəzəri fikrini romantizm cəbhəsini Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşov, H.Cavid, A.Şaiq, M.Hadi, A.Səhhət təmsil edirdisə, realist-demokratik tənqid F.Köçərlı, S.Hüseyin, A.Sur, Y.Vəzir, S.Mümtaz kimi tənqidçilərin simasında fəaliyyət göstərirdi. N.Nərimanov, H.Sultanov, S.Ağamalioglu, T.Sahbazi və başqları isə marksist tənqidin nümayəndələri idi.

Romantizm ədəbi cərəyanının nümayəndəsi olduğu üçün A.Şaiqi romantik tənqidin nümayəndəsi hesab edirlər. A.Şaiq yaradıcılığına romantik ruh hakimdir. Bədii yaradıcılığı ro-

mantızm prisiplərini bütün tələblərinə uyğundur. Ancaq tədqiqatçılar Şaiq irsində realist ünsürlərdən, meyillərdən də danışmışlar. Əvvəlki fəsillərdə qeyd etdiyimiz kimi, Şaiq yaradıcılığında realizmə meyli araşdırıcılar Sabirin təsiri ilə izah edirdilər. Qeyd etmək lazımdır ki, A.Şaiqin bütün yaradıcılığı romantizm və realizmin çulğuşmuş şəkildə təcəssümündən ibarətdir. Burada həm romantizmin, həm də realizmin estetik principlərini görmək olar. Bədii yaradıcılığı ilə A.Şaiq romantizmə yaxındırsa, ədəbi-nəzəri görüşlərində realizm üstünlük təşkil edir. F.e.d. Ə.Məmmədov yazar: «Şaiq müəyyən anlarda, müəyyən təsirlərə qapılısa da yixilmədi. O, nə mullanəsrəddinçi oldu, nə də füyuzatçı, nə bədbin romantik oldu, nə də tənqidçi realist. Mürəkkəb həyat keşməkeşlərində çəşib qalmadı, orijinal bir yol seçdi, mütərəqqi romantik kimi işiq saçdı, bu amalın şaiqi kimi çalışdı» (44, s.63). Ədəbiyyatşunas alim A.Şaiqin bədii yaradıcılığından danışır. Ancaq bu meyl onun ədəbi-tənqidçi görüşlərinin də müəyyən təməyüldür.

A.Şaiqi bir tənqidçi kimi yüksək qiymətləndirən, onun XX əsr Azərbaycan ədəbi-tənqidində mövqeyini düzgün müəyyənləşdirən prof. N.Şəmsizadə yazar: «20-ci illərdə, o (A.Şaiq-A.H) yeni ədəbiyyatın nəzəriyyəsini işlərkən ənənə və klassik irs problemini mütərəqqi, tarixən obyektiv istiqamətdə araşdırılanlardan idi. A.Şaiq öz yeni nəzəri konsepsiyasını əsaslandırarkən onda həm romantik, həm də realist-demokratik tənqid ənənələrinin uğurlu sintezinə nail oldu» (79, s.23).

Maraqlıdır ki, A.Şaiq özü «Molla Nəsrəddin» və «Füyuzat»ın yaxşı və pis cəhətlərini müəyyənləşdirərək, onların fəaliyyətini qiymətləndirir, hər iki ideya cərəyanına konkret münasibətini bildirir. A.Şaiq bu iki yoldan heç birini seçmədiyi və özünəməxsus bir yol tutduğunu «Xatirələrim»da yazar: ««Molla Nəsrəddin» məcmuasında C.Məmmədquluzadə və Ömrə Faiq Məhəmməd Hadinin və Müzənnibin lisanına ciddi hücumlar yapır və kəskin məqalələri ilə dili təmizləməyə, sadələşdirməyə çalışırdılar. Fəqat, «Molla Nəsrəddin»in dili sadə və anlayışlı olmaqla bərabər, cümlə quruluşu cəhətdən rus və ərəb qramerinin müəyyən təsiri vardır. Hər iki tərəfdən nöqsanları açıq-açığına gördüğüm üçün iqtidar və istedadın

daxılində heç bir təsirə qapılmışdan əsərlərimi sadə, anlayışlı, həm də ədəbi bir dildə yazmağa çalışırdım. Nə qədər müvəffəq ola bildiyini bilməyirəm, onu hər halda alim münəqqidlərimiz təyin edər» (77, c.V, s.307).

Mətnəndə göründüyü kimi burada söhbət bu iki ideya cəbhəsinin dilindən gedir. Müəllif özü də qeyd edir ki, bizim ədəbiyyatçılar hələ dünya miqyasındaki ədəbi hərəkat, məslək və cərəyanlardan xəbər olmadıqları üçün onlar arasında məslək qovğası yox, «dil qovğası», «köhnə ilə yeni görüş qovğası» gedirdi.

Akad. Ə.Mirahmədov A.Şaiq yaradıcılığını formal, əslublu əlamətlər baxımından romantizmə, fikir, ideyaca realizmə daha yaxın hesab edir. Dil, əslub baxımından Şaiq yaradıcılığının romantizmə, onun nümayəndələri ilə bağlılığı haqqında biz artıq danışmışıq. A.Şaiqin romantizmin ideoloqu Ə.Hüseynzadə şəxsiyyətinə, onun ideyalarına münasibəti də bizi artıq məlumdur. Yeri gəlmışkən, sonat və onun mahiyyəti mövzusunda onların bir çox fikirləri də səsləşir. Doğrudur, indiyə qədər Ə.Hüseynzadə irsinə birtərəfli, yanlış münasibət hökm sürdü. A.Şaiqin, onun kimi digər romantiklərin də Ə.Hüseynzadə ilə yaradıcılıq əlaqələri inkar olunurdu. Lakin A.Şaiqin öz qeydləri və müasir tədqiqatlar bu köhnəlmış fikirləri təkzib etdi. F.e.n. E. Eminaliyev öz tədqiqat əsərində bu barədə yazar: «A.Şaiqi, bütövlükdə onun yaradıcılığını Ə.Hüseynzadənin fəlsəfi-estetik principlərindən, həmin dövrde çox böyük nüfuza malik «Füyuzat» və füyuzatlılıq deyilən ictimai ədəbi cərəyanından təcrid etməyə cəhd göstərənlər əsas fərqləndirici cəhət kimi A.Şaiqin demokratik görüşlərini, realizmə mənsubiyyətini, doğma irs və folklorla six münasibətini, milli və ictimai tərəqqi haqqında ideyalarını (bu, füyuzatlılığın əsas müddəələrindən biri olduğu halda) və s. göstərirler. Halbuki qeyd olunan və olunmayan milli zəminə əsaslanan yüksək bəşəri dəyərlərə malik xüsusiyyətlər Ə.Hüseynzadənin görüşlərində, füyuzatlılıq ictimai-ədəbi cərəyanın programında mühüm yer tuturdu. A.Şaiq isə həmin dövrün bir çox demokratik görüşlü ziyanları kimi füyuzatlılığın fəlsəfi-estetik principlərindən,

Ə.Hüseynzadənin ideyalarından bəhrələnmişdi ki, bu yaraların özünü onun həm bədii, həm də elmi-pedagoji əsərlərində göstərirdi» (20, s.122).

A.Şaiqin tənqidçi kimi fəaliyyətini araşdırarkən, onun bu istiqamətdə fəaliyyətinin peşəkar, yoxsa yazıçı tənqididə adı altında işıqlandırılmalıdır-sualı qarşıya çıxdı. Bu məsələ ilə bağlı müxtəlif röylər mövcuddur. Əslində bu problemi qaldırmaga ehtiyac yoxdur. Bir həqiqət məlumdur ki, ədəbi-tənqid mükəmməl bir elm sahəsi kimi XX əsrin əvvəllərində formalılmışdır. Bizcə, onun ağırlıqlarını öz ciyinlərində daşıyan bütün ədəbiyyatşunas-tənqidçilərin fəaliyyəti eyni dərəcədə qiymətləndirilməlidir. Onların hamısı ya professional, ya da qeyri-professionaldır. Bu illərdə tənqidçilərin işi bir istiqamətə yönəlmışdır. Həmin tədqiqatlar isə ilk araşdırmları idid. Ədəbiyyat tarixinin sistemləşdirilməsi, klassik ırsın araşdırılması, müasir ədəbiyyatın dəyərləndirilməsi, folklor nümunələrinin toplanması və s. bütün ədəbiyyatşunas-tənqidçilərin eyni dərəcədə məşğul olduğu problem idi. Bu baxımdan biz A.Şaiqin də elmi fəaliyyətini ədəbi-tənqidin mühüm istiqamətlərindən, aparıcı qollarından biri hesab edirik.

A.Şaiq bir tənqidçi kimi öz elmi mövqeyini qoruyan alimlərdəndir. Siyasi nəzarət, senzura rejimi nə qədər güclü olsa da, o, marksist metodologianın əsiri olmamışdır. A.Şaiq sosioloji tənqiddən də uzaq olmuşdur. Tənqid onun üçün sənətin, sənətkarın dəyərləndirilməsində ən dürüst, ən etibarlı yoldur. Dil və ədəbiyyatın inkişafında tənqidin rolunu qiymətləndirən müəllif yazar: «İntiqad mətbuatın əleyidir. İntiqadın lisan və ədəbiyyata nə qədər böyük faydası olduğunu bildiyimdən təqdir edərəm. Lakin intiqad haqli, yerli və nəzakət dairəsində olmalıdır ki, qarelərə faydası toxunduğu kimi, mühərrirlər də sehv və xətalarında qənaət hasil edərək, istifadədə bulunsunlar» (77, c.V,s.131).

A.Şaiqi düşündürən məsələlərdən biri sənətkarın cəmiyyətdə mövqeyi, ona verilən qiymət idi. Şaiqin fikrincə, ziyalıların, şair və yazıçılardan üzərinə böyük məsuliyyət düşür. Alim millətin tərəqqisində və ana dilinin ədəbi dil kimi təkmilləşməsində ədiblərin müstəsna rolundan danışır. Lakin

başqa millətlərin öz ədiblərinə verdikləri qiymətdən qıtbə hissili danişan A.Şaiq bizim cəmiyyətdə sənətkarın öz layiqliqi qiymətini almadığından acı-acı şikayətlənir. Alimi ilk növbədə narahat edən odur ki, sənətkarlarımızın əsərlərini əldə edən avropa oxucuları bu nadir incilərdən mənəvi, ruhi qida alırlar, öz millətimiz isə onların qədrini bilmir: «Vəli, həmin bu şum hesab etdiyimiz şəxslərin asarı-şəriyyələrini Avropa millətləri əl-əl gəzdirib öz ana dillerinə tərcümə edib qidayı-ruh edirlər ki, hal-hazırda Avropada kütüphanalarda, klublarda iftixarımız olan Sədi, Hafiz, Ömər Xəyyam və qeyrilərinin asarı mövcuddur» (77, c.IV,s.101).

Maraqlıdır ki, A.Şaiq «iftixarımız» dedikdə Nizami, Füzuli yox, məhz Sədi, Hafiz, Ömər Xəyyam kimi fars şairlerinin adını çəkir. Digər romantiklər kimi A.Şaiqda da şərqçilik qüvvətlidir. Bu təsadüfi hal deyildi. Cənubi Azərbaycanda uşaqlıq və gənclik illerini keçirmiş alim fars, ərəb dillərində təhsil almışdı, fars və şərq ədəbiyyatını mükəmməl bilirdi. Fars dili, fars ədəbiyyatı əhatasında böyüyən, fikri inkişafı bu mühitdə formalasan insanın ağlinə «dahi sənətkar» dedikdə, ilk növbədə kimlər gələr? Təbii ki, Sədi, Hafiz, Xəyyam, Firdovsi və b. Nəzərə almaq lazımdır ki, həmin məqalə 1906-ci ildə, Şaiqin Bakıya gəlisiindən altı il sonra yazılıb. 1946-ci ildə yazdığı məqaləsində isə onun baxışlarında əsaslı dönüş hiss edilir: «Öz qüvvət və mətanətini bu folklorдан almış olan xalq bədii zövq və görüşünü də dahi şair N.Gəncəvi, dünyanın böyük şairi Füzuli, Vüdadi və Vaqif kimi klassiklərimizin sevgi, gözəllik, əxlaq və humanizmi tərənnüm edən şeirlərindən alır» (77, c.IV,s.381).

Artıq A.Şaiq klassiklərimizdən danışarkən N.Gəncəvi, M.Füzuli, M.V.Vidadi, M.P.Vaqif kimi azərbaycanlı sənətkarların adını çəkir ki, bu da onun baxışlarında müəyyən dəyişikliyi göstərirdi.

Maraqlıdır ki, cəmiyyət və sənətkar dilemasında A.Şaiq sənətkar yox, cəmiyyət cəbhəsindən danışır. Xalqımızın layiqli sənətkarı olduğuna baxmayaraq, o, təvəzükarcasına oxucular adından danışır: «Namdar şüəralarımızın gözəl asarı-şəriyyə və ədəbiyyələri tamam aləmi heyrətə salar ikən, biz bir millət

kimi onların səvanehi-haliyyələrindən nə bilmışik və onların möcüzəyan asarlarına nə əhəmiyyət vermişik? Onlar bizə asarı-şeritlər və yadigar qoyduqda, bizlər onların adlarına nə yadigar qoyub onların ruhlarını özlərimizdən razı və xoşnud etmişik?» (77, c.IV, s.101).

Alimi narahat edən məsələlərdən biri bədii əsərlərin dili məsələsidir. O yazar: «Yaşamaq məramında olan hər bir qövm yalnız mükəmməl ədəbi dilə malik olmaq sayasında yaşaya bilər. Lisani mükəmməl surətdə islah olmuş bir qövmün milliyyətini, qövmiyətini nə zaman və nə də heç bir silah məhv etməyə qadir olmaz!» (77,c.IV, s.117).

Aksioma kimi səslənən bu fikirlər öz təsdiqini tarixin yaddaşında tapmışdır. Tarixdə elə xalqlar olub ki, onlar tarixin səhnəsindən siliniblər, dilləri isə hələ də yaşayır. Ölü dillər adlanan bu dillər, məsələn, latin dili bu gün də öyrənilir. Lakin latin xalqı artıq mövcud deyil. Mükəmməl dili zəmanəsinin «dəhşətli silahlarının» en qüvvətlisi və en dəhşətliyi adlandıran müəllif diqqətimizi ərəb xalqının və dilinin tarixinə yönəldir. O yazar ki, ərəblər Qafqazda ərablaşdırılmak siyasetində müvəffəq olmalarında mükəmməl dillərinə borcludurlar. Müəllifə görə, ərəb dilinin təsiri onun dövründə də davam etməkdədir. Buna isə onlar silah gücünə yox, zəngin, kamilləşmiş və uzun illər Şərqdə «elm dili» adını almış ərəb dilinin köməyi ilə nail olmuşlardır.

Şaiqin fikrincə, hər bir dil iki yerə ayrılır: ümumxalq danışq dili və ədəbi dil. Müəllisin dilində birinci - el dili, ikinci isə «ədib və şairlərin əsrlərə hüsulə gətirdikləri mükəmməl ədəbi lisan» kimi ifadə edilir. A.Şaiq idealist mövqedə dayanaraq, el dilini «təbii allah vergisi», «haqq-taala həzrətlərinin biza bəxş etdiyi qiymətsiz, ən böyük bir nemət» adlandırır. Dilimizin potensial imkanlarından, zənginliyindən hərarətlə, məstənluqla danışan müəllif xalq ədəbiyyatının nümunələrindən örnekələr gətirir. Dilimizin leksik-semantik xüsusiyyətlərini əyani nümunələrlə təsdiq edərək, eyni zamanda, onun az sözlə böyük məna ifadə etmək imkanına, yəni ləkənlikliyə malik olmasından iftixarla danışır:

«Ay gedər batan yerə,
Pərilər yatan yerə,
Sinəmi nişanə qoydum,
Yar oxun atan yerə

İnsaf üçün, bu sözlərdəki lətfat inkar olunacaq şeylərdənmi? Məşuqəsi uğrunda nə qədər fədakar bir aşiq olursa, qəlbindəki hissiyatının tərcüməni olan bu sözlərdən artıq nə söyləyə bilər?» (77, c.IV, s.120).

Bu tipli təhlillər A.Şaiq məqəələləri üçün səciyyəvidir. Xüsusilə, şeirlərin şərhində belə təhlillərə rast gələ bilərik. O, şeiri elmi nöqtəyi-nəzərdən təhlil etmir, yəni şeirin bədii kriteriyalara, heca, qasıya, ritm kimi forma əlamətlərinə uyğun gəlib-gəlmədiyini yoxlamır. Şeir, o cümlədən yuxarıda verdiyimiz parça şairi o qədər riqqətə gətirir ki, şeiri oxuduqda, yalnız özündə yaratmış olduğu təsiri qələmə alır. Belə təhlillər psixoloji effektlə əsaslanır. Yəni bədiiilik elmi əsərə bədii əsərin doğurduğu emosional hissi təsirdən gəlir. Heç təsadüfi deyil ki, məhz bədii əsərlərin, xüsusilə şeirlərin təhlilində bədiiilik, obrazlılıq nəzərə çarpar. Müəllisin təkcə alim yox, həm də şair olduğunu, özü da romantik ruhlu şair olduğunu nəzərə alsaq, f.e.d. K.Əliyevin aşağıdakı fikri ilə razılışmaya bilmərik: «Bəs necə olur ki, öz həmkarı haqqında məqalə yanan şair və ya nasırın yazısında bədiiilik axını meydana gəlir? Doğrudur, bir çox hallarda belə bədii yazarlar təhlil olunan kitab haqqında istənilən elmi fikir yarada bilmir - bu başqa mətbəbdür. Lakin əsl həqiqət belədir ki, öz şair dostu haqqında məqalə yanan şairin bədiiiliyə meyli onun poetik ələmindən irəli gəlir».

Müəllifə görə, xalq dili zəngin mükəmməl olduğu halda, ədəbi dilimiz ondan geri qalır. Bunun səbəbini isə o, tarixdə axtarır, orta əsrlərdə dilimiz üzərində böyük nüfuzu malik olan fars dilini və bu dildə yaran azərbaycanlı şairləri ittiham edir. O, Nizami və Xaqanını fars dilində əsərlər yaratdıqları üçün təqsirləndirir və yanlış olaraq, Azərbaycan ədəbiyyatı tarixinin onların heç bir mövqe tutmayacaqlarını yazar: «Doğrıldır ki, Xaqani və Nizami kimi müqtədir şairlərimiz fars lisanında

törətdikləri bədiələr şərəfi yenə də bizlərə racedir. Lakin tarixi-ədəbiyyatımızın parlaq səhifələrində onların əsərləri heç bir yer tutmayacaq və nami-mübarəkləri ədəbiyyatımızı zinətləndirməyəcəyi təssüs olunacaq şeylərdəndir» (77, c.IV, s.123).

A.Şaiq yenə də dünya təcrübəsinə müraciət edir. O, osmanlı türklərinin ədəbi dilindən söhbət açaraq, qeyd edir ki, fars və ərəb dillərinin şiddetli təsiri altında olduqlarından türk ədibləri dillərini fars-ərəb kəlmələri ilə bəlağətləndirmək, zinətləndirmək məqsədi ilə çalışmış və nəticədə dillərini korlamışlar. Türk dilində Fars-ərəb tərkiblərinin artıq dərəcədə işlənməsi və bir qədər sonra Türkiyədə baş qaldırmış purizm hərəkatı dilə iki müxtəlif qütbələrdən sünə müdaxilə idi. Müəllif, haqlı olaraq, sünə müdaxilənin dilə mənfi təsiri olduğunu vurğulayır. Çünkü ədəbi dil ümmumxalq dilindən qidalanır, yazılıçı qələmi isə onu cılalayır.

A.Şaiq dilə qarşı çox həssas idi. Bir alim kimi o, təhlil etdiyi bədii əsərlərin ilk növbədə dilinə fikir verirdi. A.Şaiqə görə, dil amili əsər və onun müəllifi üçün əsas şərtlərdən biridir. Alim, doğru olaraq, dil və üslubu hər bir yazıçının imzası adlandırır. Dili mədəniyyətin açarı hesab edən A.Şaiq bu açarın dilçilərlə yazıçıların əlində olduğunu qeyd edir. O, dillə bilavasita təmasda olanların-yazıçıların nəzərinə altı bənddən ibarət səmərəli təkliflərini çatdırır: 1) Ana dilimizdə müqabili olmayan, çoxdan bəri dilimizdə vətəndaşlıq hüququ qazanmış olan kəlmələri dilimizdə saxlamalı. 2) Xalqımızın dilində işlənməkdə olan kəlmələri toplamalı və istifadə etməli. 3) Müqabili olmayan yeni kəlmələr yaratmalı. Yeni kəlmələr yaratmaqdə şəkilçilərin böyük əhəmiyyəti olduğundan onların xüsusiyyətləri ilə yaxından tanış olmalı. 4) Qəbul edilmiş kəlmələri xalqın mali etmək məqsədi ilə kitab şəklində çap etməli. 5) Yazıçılarımızla dilçilərimizin arasında six əlaqə yaratmalı, tez-tez onların dilə aid müstərek yığıncaqlarını çağırmaq. 6) Dilçilərimizin yaradıcılıq inkişafına xüsusi diqqət yetirməli.

Ədəbiyyatın, sənətin həyatla qarşılıqlı əlaqəsindən söhbət açan A.Şaiq onları qarşılıqlı inkişafda götürür. Ədəbiyyat həyatda, həyat isə ədəbiyyatda öz əksini tapır-tezisini deməkla,

o, sənətin ideoloji funksiyasından danışır. Bu fikri ilə alim realist tənqidin astanasında dayanır. Romantik tənqidin «sənət azad olmalıdır», realist tənqidin «sənət ideologiyaya xidmət etməlidir» müdədalarını iqrar etdiyini nəzərə alsaq, aydınlaşdır ki, Şaiq bu mübahisədə realist tənqidin mövqeyində çıxış edir. Ümumiyyətlə, bədii yaradıcılığında romantik ruh üstünlük təşkil edirsə, tənqidin məruzələrində o realizmə daha yaxındar: «Hər ədəbiyyat yeni həyati-ictimaiyyədən təsir aldığı kimi, ədəbiyyati-ictimaiyyəyə yenidən təsir və nüfuz edir ki, bu dəxi ədəbiyyatın iki mühüm rol oynadığını göstərir...» (77, c.IV, s.161).

Müəllif ədəbiyyatın ictimai təsir qüvvəsini, didaktik-əxlaqi rolunu qiymətləndirir, onun oxucuya bir güzgü kimi yaxşı və pis cəhətlərini göstərdiyini inkareilməz fakt sayır. Maraqlıdır ki, müəllif tarixdə, sənətdə yaşayacaq ölməz sənət əsərlərindən danışaraq, bunların timsalında Əbdülhəq Hamid, Hüseyin Cavid kimi romantiklərin adını çəkir və bədii əsərin təsir qüvvəsini əsl romantik kimi şərh edir: «Ədəbiyyatın ən böyük əhəmiyyəti onun insanlarda yüksək bir qayə və ideal doğurmamasından ibarətdir. Şübhəsiz ki, osmanlı şairlərindən Əbdülhəq Hamidin, Azərbaycanımızda Hüseyin Cavidin əsərlərinin bu xüsusda cəmiyyət üzərində böyük bir əsər və nüfuzu vardır. Bu kimi nəfis əsərlər cəmiyyəti sönük və adi həyatdan tamamilə uzaqlaşdıraraq yüksək bir ideala, ülvə bir həqiqətə sövq edir. Şairlər həyatda laqeyd gözlərin görmədiyi, adi qafaların düşünmədiyi bir çox həqiqətləri kəşf edir» (77, c.IV, s.162).

Bu fikri ilə A.Şaiq romantizmin nəzəri-estetik prinsiplərindən çıxış edir, romantizmlə ideya bağlılığını göstərir. Burada romantizmin banisi, nəzəriyyəcisi Ə.Hüseynzadənin sözlərini xatırlamamaq olmur: «Ədiblərin, şairlərin borcu bir tərəfdən türkəmizi fəsahət və bəlağət ilə, ahəngi-üslub ilə islah və təzyin, digər tərəfdən ruhumuzu təsvirati-nəfisə və xəyalatı-mühəyyicə ilə məaliyyətə sövq etməkdir» (31, s.54).

Hər iki romantikin fikrincə, bədii əsər, əsl sənət nümunəsi insanı adı, yeknəsəq həyatdan uzaqlaşdırın, onu yüksək ideal haqqında düşünməyə vadar edən, ruhu zərif, qeyri-adi xəyal-

larla həyəcanlandıra bilən əsərdir. Romantiklərin ədəbi-estetik görüşlərinin görə, sənət, ədəbiyyat müəyyən məqsədə, ideyaya xidmət etməlidir. O, sənətkarın öz ruhundan, təxəyyülündən, arzularından doğmalıdır. Sənət nümunəsi məhz sənətin gözəlliyini göstərməlidir. Romantizm ədəbiyyatın, sənətin ideyalılığını inkar etmir. Bu fikir cərəyanı ideyanı bədii əsərin amilərindən biri hesab edir. Lakin ideya şairin öz şəxsi təxəyyülünüñ, individual qənaətinin məhsulu olmalıdır. Bədii əsər kiməsə və ya nəyəsə xidmət etməməli, diktə nəticəsində yazılmamalıdır. Bu tendensiya A.Şaiqin ədəbi-tənqidçi görüşlərində da nəzərə çarpar: «Şair əsərində izlədiyi ideya ilə səmimi surətdə ruhlanmalı, öz ehtizazatını oxucularla bölüşmək arzusu onda doğmali və yaratmaq istəyi onun mənəvi qüvvələri üzərində hakim olmalıdır» (77, c.IV, s.254).

Analoji mühəhizəyə Ə.Hüseynzadənin məqaləsində rast gəlirik: «Birçarə şairlər də məktəbin elm və sənətin xidmətçisi olmağa başlayıb, şeiri bütün-bütünə tədənniyə uğratdırılar ... Canım nəqqası, ya rəssama demək olurmu ki, nə üçün bir kuhşarın, bir məşcərənin, ... bir qırubun lövheyi-mənzəresi ilə məşqul olursan? Bizi bol-bol məktəb rəsmiləri ver, camaatımızı elm və maarifə təşviq et; şairliyin, rəssamlığın meydani-hünəri ayridır» (31, s.54).

Ədəbiyyatşunaslıqda belə bir yanlış tendensiya hökm sürdü ki, romantizm öz mövzularını «uzaqdan» alır, həyat həqiqəti yalnız realist əsərlərdə təqdim olunur, realistlər həyatı olduğu kimi, necə varsa elə də təsvir edirlər, romantiklər isə əksinə və s. Halbuki, romantizm də öz mövzularını real həyatdan götürür, bu, gündəlik, adı həyat olmasa da. Romantizm oxucunun qarşısında dar mənada, milli zəminda problemlər qoymur, onu bəşəri problemlərə cəlb edir. Romantizm həyatı olduğu kimi, fotosurətini vermir, həqiqəti rəmzlər, simvollar vasitəsilə, oxucunu düşündürə-düşündürə təqdim edir. Onun başlıca qayası insan və onun xoşbəxtliyidir. A.Şaiq H.Cavidin «İblis» əsərini onun bütün əsərləri içərisində «ən hayatı və realist əsər» adlandıranda, şübhəsiz, realizm badii yaradıcılıq metodunu nəzərdə tutmurdu. Alim əsərin real həyatdan götürüldüğünü, hər bir insanı düşündürən həyat

məsələlərini eks etdirdiyini vurgulayırdı. Bu, romantik tənqidin mövqeyi idi və A.Şaiqin, tənqidçi kimi, bədii əsərə romantizm aspektindən yanaşmasının məntiqi nəticəsi idi.

Biz A.Şaiqin nəzəri metodoloji yol kimi müqayisə metodundan tez-tez istifadə etdiyini qeyd etmişdik. Onun elmi məqalələrində, Cavidlə Sabir, Cavidlə M.F.Axundov, Füzuli ilə Nəfi və b. müqayisə obyektiñə çevrilirlər. Bu metodologiya romantik tənqidə xas xüsusiyyətlərdən biridir. Ə.Hüseynzadənin «Tolstoysiçuluq nədir?» məqaləsini yadımıza salaq. Əlibəy Tolstoyun Şərqdə çox tanındığını nəzərə alaraq, onun haqqında Şərq təfəkkürünə müvafiq təəssürat oyatmağa çalışır. O, Tolstoyu Şərqiñ üç böyük sənətkarı ilə müqayisə edir: Firdovsi, Sənai və Sədi ilə. Bu kimi nəzəri təhlillər romantizmə xasdır.

«Füyuzat»ın 1906-ci il 3-cü nömrəsində Ə.Hüseynzadə yazar: «Lakin şairlərimizi daha fəna yollara sövq etdirər. Bunlara dedilər ki, canım, bülbüldən, məhbubdan əl çəkiniz, bir az da elmə, maarifə, sənayeyə, məktəbə mədhiyyələr yazınız».

A.Şaiq romantizmi ilə Ə.Hüseynzadə romantizmi arasında fərqli burada meydana çıxır.

A.Şaiq bütün elmi-ədəbi fəaliyyəti boyu məktəbi, təlim-tədrisi təbliğ etmişdir. Onun romantizmi maarifçi, didaktik-əxlaqi mahiyyət daşıyır. Bu meyl A.Şaiqin ədəbi-tənqidçi görüşlərində realist ədəbi fəaliyyətlə mütamadı məşqul olduğu üçün yarana bildər. Bu istiqamət Şaiqin ədəbi-nazəri baxışlarında aparıcı xətdir, eyni zamanda onu romantik tənqidin digər nümayəndləri ilə birləşdirən əsas xüsusiyyətlərdən biridir. Onun elmi məqalələri içərisində gənc nəslin təlim-tərbiyəsinə həsr olunmuş «Atalarə aid», «Məktəblərimiz», «Uşaqların zövqünü oxşayan əsərlər yazaq», «Xoşbəxt işşərlərimiz üçün», «Gənc nəsl üçün yeni əsərlər yaradacaq», «Elmin əsaslarına yiyələnin», «Müəllim», «Kiçik vətəndaşlar tərbiyə edək» və s. məqalələri çoxluq təşkil edir.

Bu, Azərbaycan romantizminin spesifik xüsusiyyətlərdən biridir. Nəzəri mənbə kimi, Azərbaycan romantizmi öz xələfi – XIX əsr Azərbaycan maarifçiliyindən qidalanmış,

onun nəzəri-estetik bazasını digər mənbələrlə yanaşı maarifçiliyin də ədəbi-estetik müddəaları zənginləşdirmişdi. Romantizm özündən əvvəlki ədəbi irsin özünün prinsiplərinə müvafiq olan mütərəqqi cəhətlərini ehtiva etmişdi. A.Şaiqə yanaşı M.hadinin, H.Cavidin, A.Səhhətin elmi, məktəbi tabliğ edən elmi və bədii əsərləri mövcuddur. «XX əsr Azərbaycan romantikləri maarifçilik ideyalarını ən adi mənada maarif və məktəblə əlaqədar davam etdirmişlər» – deyən prof. K.Əliyev, eyni zamanda bu əlaqəni başqa cəhətlə də aydınlaşdırır.

Bir şəxsiyyət kimi Ə.Hüseynzadəni A.Şaiq yüksək qiymətləndirirdi. «Xatirlərim»də və elmi əsərləri daxil edilmiş IV cilddə Ə.Hüseynzadə pantürkist, panislamist, ədəbiyyatın inkişafına mane olan bir qüvvə kimi təqdim edilir. Biz əvvəlki fəsillərdə A.Şaiqin ideologiyanın tələblərinə cavab verməyən əsərlərinin redaktə olunduğuundan danişmışıq. A.Şaiqin nəzərində Əli bəy «zamanın yeni ehtiyac və tələblərini anlatmağa çalışın, «Azəri ədəbiyyatını əcəm və rus təsirindən qurtarmaq, ona yeni ruh, yeni cərəyan vermək fikrini təqib edən, «M.Hadi, Sabir, Səhhət, hətta Cavid və Cavad kimi qiymətli şairləri yetişdirən «bir qabaqcıl ziyalıdır (75, №3, s.57). Maraqlıdır ki, «Füyuzat və onun yaradıcısı Ə.Hüseynzadənin dili içtimaiyyət tərəfindən mənfi qarşılandığı, kəskin tənqidlərə məruz qaldığı halda, A.Şaiq onun dilini təqdir edir: «Əli bəy Osmanlı ədəbiyyatının altı əsrən bəri böyük inqilablara uğramaqla tədrici surətdə tekamül edərək, get-gedə sadəliyə doğru iləriləməkdə olan ədəbi lisanını götirmiş və ədəbiyyatımızdan bozuq və cansız insanına yeni qüvvət, yeni hərəkət vermişdi» (75, №3, s.57).

A.Şaiq öz çiyinlərində zamanın, dövrün ağırlıqlarını daşıyan, vətənpərvər, əzabkeş sənətkarları qiymətləndirir, təhlillərində daha çox onların əsərlərinə yer verirdi. Maraqlıdır ki, təhlil etdiyi şairlərin yaradıcılığında onu ilk növbədə dünya kədəri cəlb edirdi. «Burada şurasını da söyləyəlim ki, ruhumuzda hasıl olan bu həyəcanlar iki surətlə təzahür edər: biri həzz, digəri – ələmdir. Nəşeyi-bəxş bir musiqi dinlədiyimiz zaman ruhumuzda hasıl olan bu həyəcan «həzz və məmnuyyət» surətində, biləks bir də fəlakət xəbəri aldiğimiz zaman

hiss etdiyimiz həyəcan isə «hüzn və ələm» tərzində təzahür edər (69, s.4). Bir az əvvəl qeyd etdi ki, digər romantiklər kimi A.Şaiq də o əsəri əsl sənət nümunəsi hesab edir ki, o, insanın ruhunda «həyəcan hüsulə gətirə» bilsin. Şaiqə görə bu həyəcan «həzz və məmnuyyət» hissindən doğduğu kimi «hüzn və ələm»dən də meydana gələ bilər. Yəni bədii əsərin kamilliyyində hüzn həzzlə eyni qüvvəyə malikdir. Əsərin və sənətkarın kamilliyyinin mühüm attributlarından biri də məhz kədər və ələmin ifadəsidir. Çünkü o, insan ruhunu və vücudunu həyəcanlandıran amillərdən biridir.

Sual oluna bilər ki, yuxarıda sıfat götirilən kitab «Ədəbiyyat dərsləri» təkçə A.Şaiq qələminin məhsulu deyil. O, bu poetika kitabını H.Cavidlə birlikdə qələmə almışdır. Bu fakt bizim demək istədiyimiz fikri yalnız təsdiq etməyə xidmət edər. Yəni kədər və iztirab motivləri, onun ədəbi-tənqid idirdə təzahürünə yer vermək meylləri məhz romantizm üçün xarakterik idi. Bu baxımdan A.Şaiq və H.Cavidin fikirləri üstüste düşməli idi. Bizcə, bu fikrin A.Şaiqə və yaxud H.Cavidə aid olduğunu müəyyənləşdirməyə ehtiyac yoxdur.

A.Şaiq həyatın bütün çətinliklərini dadmış, iztirab adlı bir məktəb keçmiş insani kamil adlandırır: «Həqiqətən dünyada ən böyük məktəb həyatdır. İnsanlar həyata atılıraq qarşısına çıxan maneələrlə çarşılaşmaq, onun dadlı və acı cəhətlərini dadmaqla, böyük təcrübə sahibi olur. Həyatda müzərib olmayan, onun acılıqlarını dadmayan, mübarizədəki zövqdən binəsib olan insanlar nə həyatın zövqünü, nə də onun qayəsini anlamış olurlar. Iztirab insanları islah edir, çalışmağa, çarşılaşmağa, sinə gərərək, mətanət və istiqamətlə irəliləmək yollarını aydınlaşdırır; hər şeydən ziyadə insanları həyatlaşdırır və onda «əsərin tələb etdiyi yeni bir görüş və məfkürə doğurur» (77, c.IV, s.294).

Bu baxımdan A.Şaiqi Füzuli yaradıcılığının, Sabir poeziyasının cəlb etmasının səbəbi aydınlaşdır. O, məhz faciə əsərlərinin, kədərli, pessimist ruhlu əsərlərin çox əhatəli, məzmunlu təhlilinə nail olurdu. A.Şaiqə Füzuli yaradıcılığını da, Sabir poeziyasını da sevdirən, ilk növbədə onların poeziyasındaki içtimai kədər idi. Füzulidən danışarkən

«həyatın bütün acılıqlarını dadmış Füzulinin ruhunda qüvvət, qənaət, alicənablıq və mətanəti doğuran və onu həyata bağlayan iztirablardır» (77, c.IV, s.294) – deyən müəllif Sabir yaradıcılığına da həmin aspektdən yanaşır: «O pozuq mühit, o acı həqiqətlər Sabirin qüvveyi-fikriyyə və mühakiməsini inkişaf etdirdiyi və gözü öündəki dumanlı pərdələri yırtıb parçaladığı kimi, onun fitri istedadına da yaxıcı möhürünu vurmaşıdu» (77, c.IV, s.245).

O, nəinki Füzuli, Sabir yaradıcılığında bu istiqamətdə təhlillər aparır. Hətta Vaqif kimi nikbin bir şairin şeirlərini təhlil edən A.Şaiq onun bəzən bədbinliyə qapıldığını və «Bax», «Görmədim» kimi əsərlərinin məhz həmin anların məhsulu olduğunu xüsusiət vurgulayır.

Yaxud Abbas Səhhət yaradıcılığından danışan A.Şaiq yenə də kədər və iztirab motivləri üzərndə dayanır. Səhhəti «mütənazıl» («tənəzzül edən» -A.H.) romantik adlandıran alim onun yaradıcılığındaki kədəri şəxsi deyil, «cəmiyyətdən aldığı ümumi kədər» kimi səciyyələndirir.

Yeri gəlmışkən, 40-ci illərə qədər A.Şaiqin leksikonunda «romantizm» istilahına rast gəlmirik. İlk dəfə 1944-cü ildə yazdığı və yuxarıda sitat getirdiyimiz «Abbas Səhhət» adlı məqaləsində bu istilaha rast gəlirik. Doğrudur, bu anlayış onun təbiətinə, düşüncələrinə, mühakimələrinə hakim kəsilmişdi və bu istiqamətdə onun bir sıra nəzəri, təqnid məqalələri var idi. Artıq A.Şaiq M.Hadi, A.Səhhət, H.Cavid, Ə.Hüseynzadə yaradıcılığından danışan onlarla məqalənin müəllifi idi və bu sənətkarları o məhz romantik kimi, əsərlərini romantik əsərlər kimi səciyyələndirirdi. Təbiətən romantik olduğu üçün marksist, realist təqnidçilər kimi onların mövzularını, obrazları aləmini, dilini təqnid etmirdi. Əksinə, ruhuna yaxın olduğu üçün romantik əsərlərə xüsusi yanaşma üsulu var idi. Səhhətin, Hadinin, Cavidin əsərlərini A.Şaiq, bu termindən istifadə etmədiyi halda, məhz romantizmin fəlsəfəsindən, nəzəri-estetik prinsiplərindən çıxış edərək təhlil edirdi.

Yuxarıda qeyd etdiyimiz «Abbas Səhhət» məqaləsində A.Şaiq romantizmin nəzəri müddəələrini irəli sürür və əsl

romantik bir dilla. Onun fikrincə, Səhhət hayatı və mühiti öz idealına müvafiq görmək istəyir. Belə olmadıqda – «Xəyalında təsəvvür etməkdə olduğu yeni aləm eşqi ilə qanadlanaraq əngin fəzaların dərinliyində, rəngin bulutlar arxasında qaynaşan əlvən şəfəqlər içinde uçmaq istərkən həyatda qarşı-qarşıya gələn acı həqiqətlər onu uca göylərdən düşürüb yənə həyatın əzici qolları arasına atır» (77, c.IV, s. 365). A.Şaiqin obrazlı bir dillə Səhhət yaradıcılığının bir xüsusiyyəti kimi təqdim etdiyi bu fikir əslində romantizmin tərifinə bənzəyir. Bu, təkçə Səhhət yaradıcılığı üçün yox, bütövlükdə romantiklər üçün səciyyəvi haldır. Bir cümlə ilə A.Şaiq romantizm ədəbi-estetik fikir cərəyanını düşündürən bir neçə məsələni işləndirir: romantiklərin «yeni aləm» düşüncələri, sənətkar və cəmiyyət qarşısundurması, yənə də real həyat və s.

«Hüsnünə vurulduğu hüriyyətə matəm məclisi saxladığı üçün Şaiq Səhhətin «mütəsaид» («tərəqqi edən») olmadığını qeyd edir, onu «mütənazıl» romantik adlandırır. Onu bədbinliyindən, gələcəyə pessimist baxışlarından dolayı tənbeh edir. Səhhəti gələcəyə nikbin baxmağa çağırır. Romantiklər üçün gələcəyə şübhə ilə yanaşmaq, ictimai mühitdən qaynaqlanan bədbinlik, ümidsizlik xarakterik xüsusiyyət idi – A.Şaiqin də ədəbi-təqnidçi irsi bu meyllərdən kənardı deyil. Lakin romantiklər içərisində işqli gələcəyə inam A.Şaiqdə nisbətən qüvvətlidir. Yaradıcılığının sonlarına doğru onda bu inam daha da güclənir. Elmi, təqnidçi ərsinin yeni-yeni yaranmaqdə olan ilk illərində şikayət, narazılıq meyilleri üstünlük təşkil edirdi. Bu narazılıq klassik ərsə, diliimizə, cəmiyyət və sənətkar probleminə münasibətdə özünü göstərirdi. 40-ci illərə doğru A.Şaiqin görüşlərində liberallaşma sezilir. Artıq o, «Böyük yaradıcılıq, ruh yüksəkliyi» (1940), «Həqiqət bizimlədir, zəfər bizimdir» (1941), «İllanın başı azıləcəkdir» (1944), «Xoşbəxt uşaq-larımız üçün» (1945), «Yeni əsərlər yaradacağam» (1945), «Kiçik vətəndaşlar tərbiyə edək» (1951), «Gələcək sizindir» (1954) kimi nikbin ruhlu, gələcəyə inam dolu məqalələr yazar. A.Şaiqin baxışlarında, estetik görüşlərində əsaslı dönüs yaradıcılığının sonlarına doğru realizmə meyl etməsi ilə əlaqədar idi.

Romantizmdə əşəri problemlərə daha çox yer verilir.

Bələ əsərlərdə zaman, məkan anlayışları bir o qədər əhəmiyyət kəsb etmir. Əsas diqqət bütün dünyani düşündürən hər hansı bir bəşəri problemin həllinə yönəldilir. Əlbətta ki, milli zəmin, milli kolorit də yaddan çıxmır. Əslində işqalandırılan hər hansı bəşəri problem romantikin gördüyü, qarşılaşdığı hər hansı bir eybəcərliyin geniş miqyaslı mənzərasını əks etdirir. Dünyagörüşlərində, həyata baxışlarında romantiklər qatı tənqidçilərdir. Onları millətin hər bir problemi düşündürür. Millət məfhumu, onun sənətdən, yaradıcılıqda ifadəsi romantizm üçün xarakterik xüsusiyyətdir. Romantiklərdə sınıf anlayışı yoxdur. Realist və marksist tənqidin tez-tez müraciət etdiyi sınıf istilahı romantizmin leksikonuna yaddır. Romantiklər milləti proletariat, kəndli, burjua sınıflarınə ayırmırlar. Onlar bütövlükdə millətin işqli gələcəyi, elmi tərəqqisi, siyasi-etik əxlaqi uğrunda çalışır, bütün potensialını bu istiqamətə yönəldirdilər. Bələ nöqtəyi-nazərlərinə görə romantiklər marksist tənqidin tənqid hədəfinsənə çevrilmişdir. «Gənc işçi» qəzetiinin 4 iyun 1931-ci il nömrəsində çap olunmuş H.Əsfəndizadə və H.Arəslının «Marksizm maskası altında «elmi metodlar» məqaləsində A.Şaiq bəla siyasi baxışlarına görə tənqid olunurdu: «19-cu əsrin Osmanlı ədəbiyyatı tarixi» dərslərini aparan Abdulla Şaiqə görə tarix boyunca insan cəmiyyəti içərisində davam edən mübarizələr ancaq din, məzhəb və mənsəb (?) mübarizələri olmuşdur. Abdulla Şaiq üçün sınıflar olmadığı üçün bunların mübarizələri də yoxdur. Məsələn: Şaiqə görə proletariat bir sınıf deyil, bəlkə bir təbəqədir.

Şaiq sınıfı mübarizə nəticəsi olaraq, bir sınıfın sükut etməsini və o birinin hakimiyyət başına keçməsini və bunun nəticəsində sükut edən sınıfın mədəniyyət və o cümlədən sənət və ədəbiyyatının da düşgün, bayağı və gərəksiz olduğunu özüne təsəvvür edə bilmir. O deyir ki: düşgünlük, küsgünlük, sufilik və zahidlik ancaq aşağı təbəqə (?) nin məfkurəsidir»

Bu, proletkultçuluq nəzəriyyəsinin nöqtəyi-nazərləri idi. Proletariat hakimiyyətdə olduğu üçün onun yaradığı mədəniyyət daha yüksək, daha ali hesab edilirdi. Bu mədəniyyət yalnız proletariat sınıfının təbliğ, tərənnüm

edilməsinə xidmət edirdi. Digər sınıfların yaratdığı sənət nümunələrinə lazımsız bir şey kimi baxılırdı. «Burjua sınıfı»nın yaratdığı romantik ədəbiyyat birtərəfli qəbul edildi. Yuxarıda qeyd etdiyimiz məqalədə də səhbat bundan gedir. Sınıf mübarizədə məğlub olmuş sınıfın ədəbiyyatının lazımsız, gərəksiz olduğunu deyən müəlliflərin tənqidini bu sınıfları, onların mübarizəsini qəbul etməyən romantik ədəbiyyata tuşlaşmışdır. Öz obyektiv mövqeyini qoruyan, heç bir ideologiyaya uymayan A.Şaiq də məhz belə siyasi baxışlarına görə tənqid edilmişdi.

A.Şaiqin romantizm ədəbi-estetik fikir cərəyanına bağlayan başqa bir cəhət onun rus və Avropa ədəbi fikir tarixinə bələd olması və vaxtaşırı ondan istifadə etməsidir. A.Şaiqin şəxsi arxivindəki materiallara tanışlıq göstərir ki, o Avropa elmi-nəzəri, ədəbi-bədii fikri ilə yaxından tanış olmuşdur. Onun şəxsi kitabxanasında onlara rus və Avropa alimlərinin, yazıçı və şairlərinin əsərləri var: Belinskinin, Dostoyevskinin, Psibishevskinin, Koqanın, Baqrinin, Sinayskinin ədəbiyyatşünaslığa dair, eləcə də Puşkinin, Lermontovun, Tolstoyun, Brandesin, Skottun və b. «Seçilmiş əsərləri»nin bütün cildləri və s. A.Şaiq ədəbi-tənqidini irləndə Şərqi və Qərbi ədəbi-estetik fikir tarixinin mütəraqqi nəticələrinin orijinal sintezinə nail olmuşdu. O, bir tərəfdən Şərqi ədəbi-bədii mənbələrindən qidalanırdısa, digər tərəfdən rus və onun vasitəsilə Avropa ədəbi fikri ilə tanış olurdu. Bədii yaradıcılığında Şərqi amili, Şərqi təsiri üstünlük təşkil edirdi. Nəzəri biliklərini isə Avropa müəlliflərinin əsərlərindən əldə edirdi. A.Şaiqin elmi təhlillərinin metodoloji düzgünlüyü, sistemliliyi, ardıcılığı, tədqiqat obyektinə yanaşma üsulu, etbəttə ki, xüsusi nəzəri-estetik bazaya əsaslanır və alimdən elmi potensial tələb edirdi.

«XX əsr Azərbaycan romantikləri M.Hadi, H.Cavid, A.Səhət və A.Şaiqin estetik görüşlərinin formallaşmasında Avropa ədəbiyyatının, Avropa sənətkarlarının, filosoflarının mühüm rolları olmuşdur. Onlar Avropa klassiklərinin əsərlərini döñə-döñə oxumuş və bu əsərlərdən öyrənmişlər. Başqa sözlə, romantiklər öz estetik ideallarına müvafiq əsərlərə, hə-

min əsərlərin müəlliflərinin ədəbi-elmi yaradıcılıqlarına diqqətlə yanaşmış və lazımi səviyyədə qidalanmışlıar» (23, s.28).

Həm Şərq, həm də Qərb ədəbi-bədii elmi-nəzəri mənbələri ilə tanışlıq, bir alim kimi, A.Şaiqə Şərq və Qərb ədəbi mühiti, sənatkarları haqqında maraqlı məlumatlar verməyə, eyni zamanda onlar arasında oxşar və fərqli cəhətləri aşasdırmağa imkan verir. Onun «İran ədəbiyyatından mühazirə» materiallarından oxuyuruq: «Ceyms Rud Havez C.Ruminin «Məsnəvi»sinə və Nikolson Şəms Təbrizinin «Şəmsül-həqayiq» əsərini ingiliscəyə tərcümə etmişlər (77, c.IV, s.215).

Yaxud həmin məqalədə o, Şəms Təbrizi ilə Sokratı müqayisə edir: «Şəms Təbrizi ilə Sokrat arasında müşabihət vardır. Hər ikisi də əshabi-düha üzərində bir nüfuz yürütmüşlər və bu dahiilər onların ilqə etdikləri xam fikirləri birar kisveyi-sənayıyə soxmuşlardır. Hər ikisi ümumi zahirənin faydasızlığını, təzkiyeyi-nəfs və təsihiyeyi-vicdanın lüzumunu, eşqin ülüvvi-mahiyətini bəyan etmişlərdir» (77, c.IV, s.214).

Ö.Xəyyam haqqında danışan A.Şaiq belə bir məlumat verir ki, Qərb alimləri Ö.Xəyyami Volterə, bəzən də Lukresiə bənzədirlər. O isə öz növbəsində bu alimlərlə razılaşmış. «Dilimiz və ədəbiyyatımız» adlı məqaləsində A.Şaiq dilimizin gözəlliyyindən danışır və bu gözəlliyyi təkcə bizim yox, eləcə də Avropa alimlərinin duyduğunu iftiخارla yazar: «Baxınız Avropa üləməsindən Maks Müller türk lisani xüsusunda nə deyir: «Türk lisani fövqəladə, müəyyən və məntiqə müvafiq sürətdə mükəmməl olmaqla bu dil bütün Asiya üçün bir lisani – ümumi yerinə keçə bilər» (77, c.IV, s.119).

Avropa ədəbiyyatı ilə bağlılığı A.Şaiqin tərcümə yaradıcılığında da özünü göstərir. O, bir sıra Avropa ədiblərinin əsərlərini ruscadan dilimizə tərcümə etmişdir. D.Defonun «Məşhur ingilis Robinzonun hekayəsi», Şekspirin «Maqbet», Bartonun «Pinti qız» əsərləri, Krilovun təmsilləri bu qəbildəndir.

A.Şaiqin «Cavidin «İblis»nam hailəsi haqqında duyğularım» məqaləsi

Əvvəldə qeyd etdiyimiz kimi, A.Şaiq romantik əsərlərin daha əhatəli, daha məzmunlu, dolğun təhlilinə nail olurdu. H.Cavidin «İblis» faciəsi haqqında məqaləsi həmin təhlillərin ən bariz, ən yaxşı nümunəsi olmaqla bərabər, həm də Şaiq təqnidinin ən mütərəqqi, ən dəyərli cəhətlərini qabarıq şəkildə əks etdirən bir məqalədir. Bu əsər 20-ci illər ədəbi mühitində böyük hay-küyə səbəb olmuşdur. Əsərin əvvəllərinin dövri mətbuatında həmin əsərin ədəbi analizinə tez-tez rast gəlmək olur. Ə.Şərifin, Ə.Nazimin və b. «İblis» əsərinin təhlilinə aid elmi məqalələri dərc olunur. Belə məqalələrdə, əsasən, əsərin təqnidinə geniş yer verilir. Mövzunun uzaqdan götürüldüyü, müəllif ideyasının qeyri-müəyyənliyi, tiplərin aydın olmaması, ümumiyyətlə, əsərin ziddiyatlı olması kimi ittihamlar irəli sürürlər. Konfliktlilik nəzəriyyəsini müdafiə edən və əsərdə bu prinsipləri görməyən marksist tənqidçilər H.Cavidi güclü təqnid atəşinə tuturdular. Elə bu dövrdə, romantizmin estetik prinsipləri nəinki dərk edilməyən, hətta rədd edilən dövrdə A.Şaiq «Cavidin «İblis»nam hailəsi haqqında duyğularım» qələmə alır. Məqalə, 1925-ci ildə çapdan çıxır. Maraqlıdır ki, A.Şaiq bir neçə bədii əsərin dolğun təhlilini vermişdir ki, bunlar onun çox sevdiyi, yüksək qiymətləndirdiyi əsərlərdir. Bu əsərlərin ədəbi analizi dərinlən, əsaslı, dolğun şəkildədir. «M.F.Axundovun «Aldanmış kəvəkib»i haqqında mühəhizərim», «H.Cavidin «İblis»nam hailəsi haqqında duyğularım» və s. bu qəbeldəndir. Belə məqalələrində A.Şaiq yazıcıının demək istədiyini, hətta deya bilmədiyini duyur, dərk edir, onu öz təxəyülündə «əlyəir» və bədii əsərin ədəbi-elmi, fəlsəfi-estetik «tərcüməsi»ni verir. Bu kimi təhlillərində alim əsərin sadəcə təsvirini vermir, süjet xəttini nəql etmir, əsərin qaldırıldığı ideyanı, bu ideyanın mahiyətini, köklərini araşdırır. Onu bu günlə əlaqələndirir, keçmişlə tarixi müqayisələr aparır. Əsərdə qaldırılan probleminin real həyatda izlərini axtarır. Janrına uyğun ona yanaşma üsulu seçilir. Əsərin bədii dəyərini müəyyən edir, obrazlar aləminə baş vurur. Bütün bu xüsusiyyət

yətlər öz əksini Şaiq təngidinin ən gözəl nümunəsi olan «H.Cavidin «İblis»nam hailəsi haqqında duyğularım» məqaləsində tapıb. Bu, elmi çəkisi olan məqalələrdəndir. Məqalənin elmi məziyətlərindən biri odur ki, o «İblis» haqqında ilk tədqiqatlardan biridir. Qeyd etmək lazımdır ki, məqalə müəllifin obyektiv, müxtəlif təsirlərdən xali, individual fikir və qənaətlərindən ibarətdir. Yuxarıda dedik ki, «İblis» əsərinə görə H.Cavid güclü təqiblərə məruz qalmışdır. A.Şaiq isə bu məqaləsi ilə H.Cavidin bütün fikirlərinə həmrəy olduğunu bildirmiş, onuna ciyin-ciyinə dayanmışdır. Məqalədə müəllifi yersiz irad və tənqidlərdən qorumaq meyli sezilir. Bu cəsarətli addımı ilə, A.Şaiq öz məsləkdaşını amansız tənqid meydanında tək qoymur, onu müdafiə edir.

Məqalənin elmi dəyərini belə bir faktla da əsaslandırmaq olar ki, o çap edildiyi dövrən bu gına qədər cavıdşünasların müraciət etdiyi ən etibarlı mənbələrdəndir. Çağdaş dövrümüzə qədər «İblis» barəsində yazılan elə bir tədqiqat əsəri yoxdur ki, orada A.Şaiqin məqaləsinə istinad edilməsin. Mübaligəsiz demək olar ki, bütün sonrakı «İblis» tədqiqatçıları A.Şaiqin fikirlərinə əsaslanmış və onları davam etdirmişlər. «H.Cavidin «İblis» faciəsi» adlı monoqrafiyasında ədəbiyyatşunas-alim Ə.İbadoğlu yazar: «Əsər haqqında ən geniş və dolğun məlumat verən əsərlər A.Şaiqin «H.Cavidin «İblis»nam hailəsi haqqında duyğularım» adlı məqaləsi və M.C.Cəfərovun «H.Cavid monoqrafiyasındaki «İblis» bölməsidir» (33, s.44).

Buna bənzər fikrə S.Xəlilovun «Cavid fəlsəfəsi: «İblis»də fəlsəfi motivlər» adlı tədqiqat əsərində də rast galırıq: «Arif və Elxan obrazlarının və ümumiyyətlə, «İblis» faciəsinin əsərin özü ilə doğrudan da səsləşən ən düzgün şəhri, bizcə, öz əksini A.Şaiqin 1925-ci ildə yazdığı «Cavidin «İblis»nam hailəsi haqqında duyğularım» adlı məqaləsində tapmışdır» (32, s.49).

Nəzərə alsaq ki, adlarını çəkdiyimiz birinci tədqiqat əsəri 1969-cu ildə, ikinci tədqiqat isə 1996-ci ildə çapdan çıxb, A.Şaiqin haqqında danışılan məqaləsinin elmi aktuallığı göz qabağındadır.

Məqalədə əsərə həm ədəbiyyatşunaslıq həm də fəlsəfi aspektlər yanaşılır. Hər iki prizmada müəllif mövqeyi aydın

və inandırıcıdır.

A.Şaiqi, tənqidçi kimi, o ədəbi əsər cəlb edir ki, burada yaziçi böyük ictimai mətləbləri gizli şəkildə, bədii ustalıqla oxucuya çatdırı bilsin. Bu baxımdan Şaiq «İblis» əsərini yüksək qiymətləndirir və onun H.Cavidin digər əsərlərindən daha yüksəkdə durmasını «bir çox həqiqətləri bize gizli-gizli duyura bilməsi» ilə izah edir. A.Şaiq görə, H.Cavidin digər əsərlərinin qəhrəmanları kiçik sahəni təmsil edən, ictimai həyatdan çox fərdi həyata əhəmiyyət verən obrazlardır «İblis»də isə H.Cavid bilavasit Arif, Elxan, İblis obrazlarının köməyi ilə daha böyük bir problem qaldırmış, bütün bəşəriyyəti məşğul edən, düşündürən ictimai mətləblərə toxunmuşdur. Mühərribə, onun törətdiyi fəlakətlər, onun acı nəticələrinə nifrət – əsərin görünən tərifidir.

A.Şaiq diqqəti tarixə yönəldir. O, yazar ki, XX əsrin əvvəllərində Azərbaycan istihalə (keçid) dövrünü yaşayırdı. Müəllif bu anlayışa millət məshumunu da daxil edir. Nər bir canlı öz təkamülündə uşaqlıq, gənclik, kamal və ixtiyarlıq çağını keçirir. «İstihalə dövrü hər millətdə gəncliklə kamal arasındaki fikri və ruhi inqalabi göstərən bir dövrdür» (77, c.IV, s.178). Alim fikrini davam etdirərək istihalə dövrünü səciyyələndirir: bu dövrü yaşayan millət böyük arzular, ideallar, təmiz, saf məqsədlər aradınca gedir. Elm və texnika inkişaf etdikcə bu nailiyyətlər yeni nəslin gücünü elə qamaşdırır ki, o, ağılnı və təhsilin gücünü valeh olur. Lakin qarşıya çıxan bir çox suallara cavab tapmadıqda yeni nəsil din və allahdan şübhələndiyi kimi onun ağıl və təhsilin gücünə də inamı azalır. Özünü aciz və gücsüz görən insan şübhə və tərəddüdlər içində bədbinliyə qapılır, kədər və iztiraba duçar olur. Yeni nəsil gələcəyə şübhəli, qorxaq nəzərlərə baxır.

A.Şaiq Azərbaycanda XX əsrin əvvəllərinə təsadüf edən bu dövrün Qərbdə XVII-XVIII əsrlərdə baş verdiyini, həmin dövrün əhvali-ruhiyyəsinin Şekspirin Hamleti, Götenin Faustunun simasında görmək mümkün olduğunu yazar. Azərbaycan ədəbiyyatında isə bu dövrün səciyyəsini qabarık şəkildə M.Hadi yaradıcılığında əks olunduğunu qeyd edən müəllif onun müşkülpəsəndliyini, skeptikliyini, bədbinliyini

həmin dövrlə – istihalə dövrü ilə əlaqələndirir. Bu dövrün məhz M.Hadi yaradıcılığında geniş əks olunması Qərbdə XVII-XVIII, bizi XX əsrə aid olması, ağıl və elmin gücünə inam, gələcəyə şübhəli baxış bu kimi xüsusiyyətlər bizə belə düşünməyə əsas verir ik, A.Şaiq romantizm ədəbi cərəyanının və yaradıcılıq metodunun meydana gəlməsi şəraitindən danışır, eyni zamanda «yeni nəsil» dedikdə romantizm ədəbi cərəyanının nümayəndələrini nəzərdə tutur. Məhz «İblis» kimi romantik əsəri belə bir ədəbi-estetik baza əsasında təhlil etmək olardı. Digər romantiklərdə olduğu kimi, A.Şaiqin ədəbi-nəzəri görüşlərində ağılnı gücünə, elm və təhsilin əhəmiyyətli roluna inam motivləri daim müşahidə edilir.

«Əslində XX əsr Azərbaycan romantiklərinin müdafiə etdikləri yüksək elm də Azərbaycan maarifçiliyindəki ağıl kultu ilə bağlı idi. Maarifçilərdəki ağıl və zəkaya sığınmaq, bu baxımdan itirilməz inam Azərbaycan romantiklərinin ədəbi-estetik fəaliyyətlərində mühüm amilə çevrilmişdir» (23, s.43). «İnsan qəlbini ilə deyil, ağıl və mühakiməsi ilə hərəkət edəcəyi lazımlı gəldiyini və hər şeyin həqiqətinə onunla nüfuz edə biləcəyini qüvvətli dəlillərlə isbata çalışır» – deyən müəllif Arifin İblisin əsarətinə düşməsini onun ağıl və mühakiməsindən daha ziyadə «qəlbinin çırpıntıları» ilə maraqlanması ilə izah edir. Müəllif Ariflə İblisi müqayisə etdikdə İblisi ona görə qalib, hakim bir qüvvə hesab edir ki, o, kəskin ağıla, sarsılmaz iradəyə malikdir. A.Şaiq ağılnı gücünə nə qədər inansa və istinad etsə də insanın bütövlüyü, kamilliyyi naminə onu ağılnı və hissin vəhdətindən ibarət bir tam kimi görmək istəyir. Onun fikrincə, ağılı inkar etmək düzgün olmadığı kimi, səmimi hissələrdən uzaqlaşmaq da insanı vəhşiliyə aparıb çıxarıır. Bu istiqamətdə o, fəlsəfi təriqətlərin nöqtəyi-nəzərlərinə diqqəti yönəldir. A.Şaiq nə ağılı inkar edib «həyatın ən incə nöqtələrinə, ağılnı nüfuz edəmədiyi cəhətlərə yalnız hiss nüfuz edər» – deyən suflar və hissiyətin tərəfdarları, nə də ağılnı hakimliyinə inanan, hissin və əxlaqın rolunu tanımayan rasionalist və ensiklopedistlərlə razılaşdırır. Onların hər ikisini – ağılı və hissi insana bəxş edilən ən böyük nemət hesab edir. Bu, A.Şaiqin öz sözləri, öz qənaəti olsa da, ağıla daha böyük

yer vermək onun ədəbi-estetik görüşlərində mətnaltı kontekst, eləcə də tendensiya şəklində görünməkdədir. Heç təsadüfi deyil ki, bütün bu dediklərindən sonra, fikrinə nəticə olaraq, belə bir ifada işlədir: «Ağlin kontrolu altında olan həqiqi və səmimi duyğular insanlığın ülvî idealına doğru yürüyən bilmək üçün ən mühüm bir vasitədir» (77, c.IV, s.189). Göründüyü kimi, o yenə də ağlin üstünlüyünü təsdiq edir.

A.Şaiq «İblis»ın obrazlar aləminə diqqəti yönəldir. A.Şaiq qərə, insan maddi və mənəvi qüvvələrin məcmuyundan ibarətdir. Əgər insanda mənəvi qüvvələr kifayət qədər inkişaf etməyibsa, maddi qüvvələr onu üstələyir. Mühitindən, dövründən və başqa amillərdən asılı olaraq insanlarda bu iki qüvvədən biri üstünlük təşkil edir. Alim əsərdə bu qüvvələrin simvolu kimi İblis və Mələk obrazları təsvir edildiyini qeyd edir. İblis pisliklərin simvolu «mənəviyyatı və yaxşılıqları inkar edən ruhdur». Müəllif İblisin məqsəd və məramından səhbət açır. Onun insanları pis yollara cəlb etmək, onlarda maddi olana qarşı həvəs yaratmaq, bir sözə insani nəfsin qulu etmək niyyətində olduğunu yazar. Zəif, öz ağılı və iradəsi ilə hərəkət edə bilməyen Arif minlərlə insan kimi İblisin toruna düşür. Əvvəllər bir az tərəddüb etsə də sonralar onun quluna چevrilir. İblis bu arzusuna məhz ağıl və iradəsinin güclü olduğuna görə nail olur. «Dodaqlarından uçan hər söz məntiqli, hər bir hərəkət və fəaliyyət ağıl və mühakiməyə uyğundur. Həyatdakı ahəng və intizamı pozmaq üçün plan qurmaqdə, məqsədinə irişmək üçün vasitələr və səbəblər hazırlamaqdə çox mahirdir. İsbata çalışdığı həqiqətləri müxətibinə o qədər böyük bir məharətlə anladır və elə füsunkar bir təsir ilə nüfuz edir ki, qarşısındakının mağlub olmaması imkan xaricindədir... O amansız bir münəqqidir. Bu cəhətdən də realizmın müəssisidir» (77, c.IV, s.187-188).

Göründüyü kimi, A.Şaiq ağıl və mühakiməyə o qədər yüksək qiymət verir ki, hətta onda İblis obrazına qarşı bir rəğbat hissi də sezikir. Ariflə müqayisədə İblisi daha ağılli, daha məntiqli, həqiqətə daha yaxın hesab edir. Bu baxımdan İblisi realist, Arifi idealist adlandırır. Əslində A.Şaiq H.Cavidin İblisini əsətarı İblis hesab etmir. O, İblisi bir ruh hesab

etsə də, onun maddiliyinə də şübhə yeri qoymur. A.Şaiq daha böyük ümumiləşdirmə aparır, İblisi Qərb mədəniyyətinin simvolu, Qərb millətlərinin təmsilçisi, daha konkret, «Şərqi millətlərini öz zövq, öz arzu və səadətinə fəda edə biləcək qədər şəxsiyyətpərəst olması ilə İngiltərə müstəmləkəçilərinin nümayəndəsi» adlandırır (77, c.IV, s.188). Əsərdə İblisə qarşı qoyulan Arif isə XIX-XX əsrlər türk xalqının tarixi tipidir.

Biza məlumdur ki, A.Şaiqin həm ədəbi-tənqidi, həm də bədii irləsində Qərb yüksək mədəni mühit kimi daim tərənnüm olunmuşdur. O, bir qayda olaraq, bu və ya digər məsələ ilə əlaqədar Şərqə Qərbi nümunə göstərir. Alim ətalat, gerilik və mövhumat içərisində batıb qalmış Şərqi xalqlarının Avropa xalqları kimi bütün sahələrdən nailiyyətlər əldə edib irəlidə getməsini arzulayır. Bu meyl alimin «Atalara aid» məqaləsində özünü daha qabarlıq göstərir. Məqalədə A.Şaiq Avropa Şərqi və Qərb övlad tərbiyəsinə qarşı – qarşıya qoyur. O, şikayətlənir ki, «Avropada uşaqların tərbiyəsinə hər bir şeydən artıq diqqət» olunduğu halda bizim uşaqlar tərbiyədən məhrumdu. Avropalı uşaqlar 6-7 yaşadək ana tərbiyəsi altında olurlar. Bu yaşdan etibarən ana vəzifəsini başa çatdırır və qalan işləri ata görür. O «zahirən və batınən təmiz balasını aparıb mükəmməl məktəbxanaların birinə qoyur». Bunun əksinə, bizim uşaqlar 12-13 yaşınadək küçələrdə avara, sərgərdən gəzirler. Bu vaxt ataları onları köhnə üsullu məktəblərə qoyur. Bu yaşda artıq məktəbi bitirməli olduqları halda, 6-7 yaşdakı biliklərə yiyenlər. «Məsum uşaqlar neçə illər dəxi avara olub gözel ömürlərini və şərif vaxtlarını məktəbdə quru həsir palazının üzərində və çubi-fələqqənin altında çürüdürlər». Məqalənin sonunda alim atalara müraciət edərək, xahiş edir ki, övladlarının qiymətli vaxtlarını puç etməsinlər. Onları vaxtında və yaxşı təhsil ocaqlarına göndərsinlər.

A.Şaiqin bu istiqamətdə mülahizələrinə tez-tez rast gəlirik. Onların hamısında Qərb mədəni mühiti bizi örnek göstərilir. Akademik M.Cəfər yazır ki, bizim romantiklər Qərb həyatına aludə olduqları kimi, Qərb romantiklərini də Şərqi tabiatı, Şərqi həyatı cəlb edir: «Beləliklə, romantiklərdə Qərb həyatına,

Qərb mədəniyyətinə, maarifinə, ədəbiyyatına, fəlsəfəsinə bir romantik münasibət, hədsiz heyranlıq vardır. Bunlarda Qərb həyatına münasibətdə XIX-ci əsr Avropa romantiklərinin tamamilə əksinə olan bir baxış əmələ gelmişdir. Məlum olduğu üzrə, Qərb romantiklərinin əksinə Qərbin mədəni həyatından, başqa sözlə, burjuja «mədəni həyatından» narahatlıq çox qüvvətli idi» (13, c.II, s.110).

Bəs əsərlərində Qərb mühitini, əxlaqını, təlim-tərbiyəsini idealizə edən A.Şaiq nə üçün İblisi «Qərb mədəniyyətinin simvolu» «Qərb millətlərinin təmsilçisi» adlandırır? Demək olar ki, kultlaşdırılan bir mədəniyyəti indi belə bir məkrli obraz təmsil edir? Bu sualın da cavabını akademik M.Cəfərin tədqiqatında tapırıq: «Birinci dünya müharibəsinə qədər romantiklərin Şərqi və Qərb məsələsinə münasibəti belə idi. Müharibə illərində bu münasibət, xüsusilə Qərbe münasibət dəyişməyə başladı. İndi artıq onlar da maarifçi realistlər kimi elmi-mədəniyyəti olan «Qərb» təyfalarının» təcavüzkarlığından, «mədənilərin» vəhşiliyindən yazırıldilar» (13, c.II, s.111).

Qeyd edək ki, «Atalara aid» 1960-ci ildə yazılıb və ümumiyyətlə bu tipli məqalələri A.Şaiqin yaradıcılığının birinci dövrünə aiddir. «H.Cavidin «İblis»namənin hələsi haqqında duyğularım» isə 1925-ci ildə qələmə alınıb. Bütün bu faktlar və müqayisələr akademik M.Cəfərin nəzəri şəkildə qoyduğu problemi əyani şəkildə təsdiq edir, eyni zamanda A.Şaiqin ideya-fikri inkişaf yolunu düzgün müəyyən etməyə əsas verir.

Yuxarıda adını çəkdiyimiz «İblis» haqqında yazan tədqiqatçılardan Ə.Ibadoğlu A.Şaiqin haqqında söhbət gedən məqaləsinə də istinad edir və əsasən, A.Şaiqlə həmfikir olduğunu bildirir. Lakin o, A.Şaiqin İblis obrazına qarşı münasibətinə müəyyən iradalar tutur. İrad A.Şaiqin aşağıdakı fikrinə tutulub: «İblis həyatın bütün dərinliklərinə girmiş, onu uzun müddət müşahidə və təcrübələrdən keçirmiş; həyat və təbiətdə hər şeyi çox tez təbəddülatla uğradığından sabit bir ideal, əbədi bir səadət olmadığını inanmış bədbin bir simadır. O tikici deyil, yakıcı və yixicidir. İnsani duyğuları, əxlaqi, ma-

rağı inkar edir. Alicənablığa qarşı çox duyğusuzdur. Baş-qalarının səadət və fəlakəti ilə əylənir...» (77, c.IV, s.187).

Ə.İbadoglu yazır: «A.Şaiqin İblis haqqında söylədiyi bu mülahizələr əsasən doğrudur. İblis geniş həyat müşahidəsinə malik bir simadır. O, həyatda hər şeyin dəyişikliyə uğradığını çox tez hiss edir. Lakin məqalə müəllifinin İblis surəti «bədbin bir simadır» fikri ilə razılaşmaq olmaz. A.Şaiq iddia edir ki, bu bədbinliyə səbəb həyat müşahidəsi nəticəsində gəldiyi «sabit bir ideal» «ədəbi bir səadət olmadığını» inanımın onda yaranmasıdır. Yuxarıda qeyd etdiyimiz kimi, İblis Arifə öz fikirlərinin əyani şəkildə göstərmək üçün mövcud burjua-mül-kədər quruluşunun bütün qəbahətlərini özündə təcəssüm etdirən rəmzi surətdir. Onun təbiətində bədbinlik əlaməti yoxdur. O öz əməllərindən çox razıdır və hər bir təbəddülatlı məmənun və istehzalı «qəhqəhə»lər içərisində qəbul edir (33, s.67-68).

Yalnız pislik etməklə məşqul olan və bundan zövq alan məkrli, qara niyyəti bir obraz - İblisə nikbin «simə» demək olarmı? Bu nə dərəcədə həqiqətə uyğun olar? Onun qəhqəhələri də adı güliş deyil. Bu qəhqəhələr müəyyən bədii-psixoloji funksiya daşıyır və heç də İblisin nikbinliyindən xəbər vermir. Burada gələcəyə inamdan, niyyətdən, arzu və idealdan, nəhayət, əməldən söhbat gedir. İblisin qəhqəhələrini «qəhqəhə-ittihəm», «qəhqəhə-monoloq» adlandıran prof. Y.Qarayev yazır: «Əlbəttə, faciədə İblis də tragik surətdir. Bu tragizm-ruhi-mənəvi iflas, ideal və məqsəd yoxluğu, xeyrə, nəcib başlangıçca inanın qəti sarsılmasıdır» (39, s.128).

A.Şaiq yazır ki, H.Cavidin Arif və İblis obrazları ilə hər şeyi hissələrə qurban verənləri, eləcə də yalnız ağıl və mühakimə ilə yaşayınları pisləyir. Əsərin ideyasını belə müəyyənmişdir: «Cavidə insanların səadəti ağıl ilə qəlb arasında olan ahəng və uyğunluqdadır». A.Şaiq müəllifin bu ideyanı, arzunu Elxan obrazının timsalında təcəssüm etdirdiyini yazır. Cənubi Elxan həm qəlbi, həm də ağılı ilə yaşayan, tam Cavidin arzuladığı bir simadır. Başqa sözə, Elxan - Şərqlə Qərbin bütün nailiyyətlərini özündə cəmləşdirən, yetişməkdə olan türk xalqının nümayəndəsidir.

Lakin H.Cavidin ideyası ilə şərık olan A.Şaiq bir məsələdə

onuna razılaşmışdır. Onun fikrincə, uzun keşməkeşli bir yol keçib gələn Arifin rolunu son pərdədə Elxana vermək faciənin əsas komponentlərindən olan qəhrəman məfhumunun məzmununa xələl gətirir. Doğrudan da ilk pərdədə iztirablarla düşər olan, daim mübarizə aparan, bu yolda heç nədən çəkinməyən faciə qəhrəmanının sonrakı taleyi oxucunu düşündürür. O, əsərin sonunu, qəhrəmanın müqəddəratının nə ilə nəticələnəcəyini, gözlərkən, eksər hallarda qalib gələcəyinə inanarkən onun bu missiyasını başqasına həvalə etmək, yəqin ki, insafsızlıq olardı. A.Şaiqin fikrincə, həmin işi Arif özü də yerinə yetirə bilərdi.

Bu barədə əsərin fəlsəfi mahiyyətini açan filosof S.Xəlilov yazır: «Bizcə, A.Şaiqin faciə haqqındaki bu yeganə iradı çoxlu haqsız tənqidlərə və təhriflərə məruz qalmış «İblis» əsərinə tutulan iradlar içərisində ən çox elmi məzmun daşıyanı və ən dəyərlisidir. Çünkü bu irad müəllif mövqeyinin təhrif olunmasından deyil, onun əsasən düzgün və dərin başa düşülməsindən irəli gəlir».

A.Şaiq müəllifin bu addiminin - faciəni belə sonluqla bitirməyinin əsas motivini anlayır. Müəlliflə bu məsələdə həmrəy olmasa da, H.Cavidin qərarına hörmətlə yanaşır və ona haradasa haqq da qazandırır. A.Şaiq müəllifin əsəri belə bitirməsini real köklərlə bağlayır. Onun fikrincə, həyat həqiqətinə sadıq qalmaq, yoxsa faciə qaydalarına riayət etmək - məsələsində seçim qarşısında qalan H.Cavid birinci yolu tutmuş, yəni həyat həqiqətlərinin tərənnümünə yer vermişdir. Çünkü, «bu gün türk xalqı nümayəndələri içinde Arıflar çox olduğu halda Elxanlar yetişməmişdir». A.Şaiq çox əhəmiyyətli bir nyüansa toxunur: hər bir insanın fərdi səadət və fəlakəti dövlətin ictimai quruluşundan asılıdır. A.Şaiq müəllifin hansı mətbəti vurguladığını anlaysı: Arif hələ ictimai məsələləri həll etmək iqtidarına malik deyil. Yeni ictimai quruluşu yalnız həyat təcrübəsinə malik olan, həyata açıq gözə baxan, yeni nəslin nümayəndələri yarada bilər və Elxan obrazı həmin yeni nəсли təmsil edir. «Cavid bu həqiqəti, bu qayəni göstərmək üçün hələ çərçivəsini qıraraq onun xaricinə çıxməq məcburiyyətində qalmış» (77, c.IV, s.190).

A.Şaiq «faciə»ni «hailə» kimi işlədir. O, hailənin nəzəri qanun-qaydalarını şərh edir. Bu, bəlkə də Azərbaycan ədəbiyyatşunaslığında faciə janının nəzəri-estetik prinsiplərinin ilk şəhi idi. Alim faciənin faciəvi qəhrəman, konflik, zavyazka, razvyazka kimi komponentlərini izah edir və bu xüsusiyyətləri «İblis» tətbiq edir: «Hailə dram tarzında yazılın bir əsərdir ki, baş qəhrəmanları (şəxsləri) ağıl, hiss və iradəcə digər şəxslərdən ayrırlaraq ümumi şərt və qanunları parçalaya biləcək kəskin bir iradə və istedada malik olurlar. Bu kimi şəxslərin ruhunda təbii olaraq müəyyən şərtlər və təsirlər daxilində elə bir hal doğur ki, məslək və ideyasına qarşı olan şəxslər və şərtlərlə çarşılaşmağa məcbur olur». Faciə haqqında bu «köhnə» fikirlər heç də müasir faciə anlayışından fərqlənmir. Bu gün bizim bildiyimiz faciə həmin xüsusiyyətlərdən, həmin komponentlərdən ibarətdir. Doğrudan da faciə dramatik növün janrlarından biridir. Faciədə faciəvi qəhrəman anlayışı mühüm yer tutur. Faciəvi qəhrəman adı insanlardan fərqlənir. O, güclü iradəyə, hərtərəfli istedad və ağıla malikdir. Faciəvi qəhrəman müəyyən bir ideal uğrunda mübarizə aparır. Elə bu zaman idealla cəmiyyət arasında bir ziddiyət, konflikt yaranır. Lakin qəhrəman hansı böyük maneələrlə qarşılaşa, hətta bu onun ölümüնə səbəb olsa belə öz yolundan, amalından dönmür. A.Şaiqin: «Bu qəhrəmanlar fəaliyyətə başladıqları zaman özlərini o qədər şaşırır və düşüncəsiz hərəkətlərile o qədər böyük xətalar törədir və özünə elə dərin və çıxılmaz uçurumlar hazırlayıb ki, o çətin və qorxunc vəziyyətdən qurtulmaq ümidi qalmır». (77, c.IV, s.180) – fikri ilə bir qədər razılışmaq olmur. Güclü iradəyə, kəskin ağla, istedada malik, bəzən xarakter səviyyəsinə yüksələn faciəvi qəhrəmanın «düşüncəsiz hərəkətlər» etməsi ağlabatan deyil. Qəhrəman nəyin ardınca getdiyini yaxşı bilir, bu yolda hətta ölümü belə gözə alır. O, bütün hərəkətlərini düşünərək edir. Başqa bir yerdə müəllif özü yazar ki, «faciə qəhrəmanları xariquladə şəxsiyyətlərdir». «Qəhrəman qarşısındaki təhlükəni bütün dəhşəti ilə dərk edir. Lakin varlığı ilə bağlılığı yüksək məqəddəs amallar uğrunda bu təhlükələrə atılmaqdan, hətta lazımlı olarsa, həyatını belə qurban verməkdən çəkinmir».

«İblis» əsərində dram nədən ibarətdir? – deyən müəllif faciədəki konfliktdən söhbət açır. Birincisi, Ariflə onun ideyasına zidd olan mühit və şəxslər arasında baş verir. Arif mühiti görmək istədiyi şəkla salmaq istəyir. Lakin qarşısına müxtəlif maneələr çıxır. O, arzuladığı aləm yaratmaq iqtidarına malik deyil. Bu hal onda acı hissələr, kədər doğurur. Arif mühitlə və onun qarşısına çıxan şəxslərlə mübarizə aparır.

A.Şaiq yazar ki, ikinci konflikt Ariflə Rəna arasında baş verir: «O dəlicəsinə sevdiyi Rənasına qovuşmaq üçün iztirablar içənə yuvarlanır, ona mane olan əngəllərlə sıddətli surətdə çarpişır və heç bir fədakarlıqdan çəkinmir» (77, c.IV, s.181).

A.Şaiq «İblis»dəki qadın obrazlarının səciyyəsini verir. Xavər və Rənanı türk qadınlarını təmsil edən sevimli tiplər adlandırır. Alim bu obrazları «safla və şəffaf bir qəlbə malik», «vəzifəsinin qəhrəmanı», «bəşəri və milli qaya daşıyıcısı», «ağlı və qəlbi, hissi ilə düşüncəsi bir olan» qadınlar kimi səciyyələndirir. Sonra o, Cavidə haqqsız tənqid edənlərə: «Həp cinayət qadın cinayətidir» – deyən Cavid qadınlıq düşməni kimi tələqqi edənlər bu qadın tiplərini, hələ Xavəri gördükdən sonra yenədəmi fikirlərində israr edəcəklər?» deyə tənəli cavab verir (77, c.IV, s.191).

A.Şaiq «İblis» barəsində fikirlərinə gözəl bir müqayisə və ümumiləşdirmə apararaq son verir: «Cavid də Jan Jak Russo kimi demək istəyir ki, «kainatda hər şey gözəl yaranmış, hər şeyi fənalasdırıban insanlar və onların kirli əlləridir» (77, c.IV, s.191).

A.Şaiqin ədəbi-tənqidli görüşlərində realist meyllər

Bütün yaradıcı həyatı boyu, ümumiyyətlə, təpədən-dırnağa qədər romantik olan Abdulla Şaiq baxışlarında bəzən realizmə yuvarlanır. Bu meyl, xüsusiələ alimin həyata, ictimai-siyasi məsələlərə münasibətlərində özünü göstərir. Bu da A.Şaiqin ictimai-siyasi həyatda, eləcə də ədəbi mühitdə baş verən bütün hadisələrə real yanaşmasından, səmimi münasibətindən irəli gelir. Cəmiyyətdə baş verən hadisələrə

obeyktiv və tənqidi münasibət A.Şaiqin reallığı sadiqliyindən xəbər verirdi. Bir alim kimi də o, bədii əsərdən, sənətkardan həyatlılıq, xəlqilik, canlılıq, millilik, ideyalılıq tələb edirdi. Bədii əsəri və sənətkarı məhz bu baxımdan qiymətləndirirdi. Lakin bu təzahür A.Şaiq romantizminin kölgəli bir tərəfidir. Onun ədəbi-tənqidi görüşlərində bu, yalnız bir ünsür, meyl şəklindədir. Yuxarıda qeyd etdiyimiz fikrə zidd olsa da, A.Şaiq realizmində romantik ünsürlər axtaran akad. M.İbrahimovun sözlərində müəyyən həqiqət var: «Şaiqin realizmində romantik gözəllik, insana məhəbbətdən, insan pərvərlik duyğularının şairanə gözəlliyindən doğan bir lirizm, bir müləyimlik var. Buna görə də Şaiqin çox əsərlərində ictimai, siyasi tendensiyalılıq zahirən, qabarlıq şəkildə gözə çarpdırılmışdır. Hər hansı idealə və fikrə fanatik ehmənci münasibətin məhsulu olan açıq, kobud tendensiyalılıq Şaiq realizminin mahiyyətinə ziddir. Bunun tərsinə olaraq, Şaiq realizmində əxlaqi, tarbiyəvi ünsür çox güclüdür. Yəni onun realizmi həmişə insanlara müəyyən qayşları aşlayan, müəyyən fəlsəfi, əxlaqi prinsipləri təbliğ edən realizmdir» (36).

Realist yazıçıları və əsərləri yüksək qiymətləndirən də realist yazıçıların dili A.Şaiqi qane etmirdi. Xatirələrində yazır ki, ilk dəfə N.Nərimanovun əsərlərini oxuduqda yazıcının dili manə qəribə göründü. Sonralar N.Vəzirovun, Ə.Haqverdiyevin, S.S.Axundovun əsərlərini oxuduqda anladım ki, bu, təkcə N.Nərimanova xas xüsusiyyət deyil. «Azərbaycan mühitində rus məktəblərinin təsiri altında yaranmış müəyyən bir dövrün bədii məhsulunun dilidir». Eyni vəziyyəti A.Şaiq fars və ərəb dillərində təhlil almış ziyanlıların da dilində görürdü. Eyni dil xatalarının əmələ gəlməsinin səbəbini A.Şaiq dil mütəxəssisi kimi düzgün izah edirdi: Azərbaycan dili nəhvi, rus, fars və ərəb dilləri isə sərfi dillər qrupuna aiddir. Eyni dil qrupuna aid olduğu üçün farsca, ərəbcə təhsil almış yazıçılarımızın danışq və yazı dili ilə rusca təhsil alanlarının danışq və yazı dili cümlə quruluşu etibarılı o qədər də fərqlənmir. Buna görə də mürəkkəb cümlələri ruscadan farscaya, ərəbcəyə eynilə tərcümə etmək mümkün olduğu halda, Azərbaycan dilinə tərcümə etdikdə cümlənin quruluşu tamamilə dəyişilir.

Akademik M.Cəfər yazır ki, «Romantiklərin hamisində realizmə, realist yazıçılara çox yaxşı münasibət vardı. Bu cərayana mənsub olan yazıçılar tərəfindən realizm əleyhinə bircə kəlmə də olsun söz deyilməmişdir. Əksinə, realizmin, realist yazıçıların lehinə onlar çox danışmış və çox yazmışlar» (15, s.31).

«Dil etibarılı nəzərimə çarpan nöqsanlarına baxmayaraq, realist ədəbiyyat o zaman ədəbi inkişafımızda çox böyük rol oynayırdı» (77, c.V, s.188) – deyən A.Şaiq Azərbaycan ədəbiyicimai həyatında «Molla Nəsrəddin»in fəaliyyətini də qiymətləndirirdi. Məcmuəyə o, xalqımızı mövhumat, gerilik və xurafatdan qurtarmağa çalışan xilaskar kimi baxırdı. A.Şaiq xatirələrində yazır ki, mətbuat tariximizdə, ictimai-siyasi həyatımızda, ədəbiyyatımızın inkişafında mühüm rolü olan «Molla Nəsrəddin» məcmuəsindən aldığım təsiri heç bir qəzet və jurnaldan almamışam. «Molla Nəsrəddin»in yüzlərlə oxucusundan birinə çevrilən A.Şaiq çox keçmir ki, bu məcmuənin təsirinə düşür. «Molla Nəsrəddin»ə və C.Məmmədquluzadəyə olan hörməti onda satiraya da rəğbat yaradır. «Keçəl» və başqa imzalarla məcmuəyə üç-dörd felyeton gündərir. Ancaq bundan bir qədər əvvəl «Mirzə Cəlil hələ tanımadığı gənc şairin ilk mətbü əsəri olan və 1906-ci ildə «Dəbistan»da çıxan «Layla» şeirinə elə həmin ildə bir parodiya yazaraq «Molla Nəsrəddin» jurnalının 12 may nömrəsində buraxılmışdır» (44, s.63). Romantik əsərlərlə bərabər realist planda da qələmini sınayan A.Şaiq özü etiraf edir ki, «satirik şeir və felyeton yazmağa istedadım olmadığını baxmayaraq, «Molla Nəsrəddin»ə «Keçəl» və başqa imzalarla üç-dörd kiçik felyeton yazıb göndərmişdim» (77, c.V, s. 194).

A.Şaiqin təvazökarlığına baxmayaraq, «Layla» şeiri kimi «Molla Nəsrəddin»ə göndərdiyi «Nişanlı qız» şeiri də Mirzə Cəlilin diqqətini çəkmiş, böyük satirik buna bir parodiya da yazımişdı.

Bunları nəzərə alaraq, A.Şaiq yaradıcılığında realist meylərin «Molla Nəsrəddin» və Sabir təsirilə izah edən alımlarla – akad. K.Talibzadə, akad. Ə.Mirəhmədov, f.e.d. K.Əliyev, f.e.d. Ə.Məmmədov və b. ilə razılaşmalı oluruq.

A.Şaiqin leksikonunda six-six «realist» istilahına rast gəlirik. «Realist əsər», «realist yazıçı» kimi ifadələrə tez-tez müraciət edən alim hayatılıyi bədii əsərin, səmimiliyi yazıçının əsas məziyyəti hesab edir. Ədəbiyyat həyatda, həyat isə ədəbiyyatda öz əksini tapır - deyərək, A.Şaiq həyatı, realist anamlarını bədii metod mənasında işlətmir. «Mirzə realist bir şairdir!», «Odur ki, Sabirə xalq həyatının acı və siyah cəhətlərinin tərənnüm edən realist bir şair deyirik», «Cavidin bütün əsərləri içinde «İblis» qədər həyatı və realist bir əsər yoxdur zənn edərəm» - deyən A.Şaiq bədii əsəri hansı bədii yaradıcılıq metodunun müşaiyət etməsindən asılı olmayıaraq, əsərdən realiqliq tələb edir. Bu, heç də o demək deyil ki, A.Şaiqin bədii metodlar baradə təsəvvürləri yanlışdır. Onun, öz sözləri ilə desək «məsləki-ədəbilər» baradə təsəvvürləri həqiqətə uyğun idi, daha doğrusu, bu təsəvvürlər alimin dövrünün ədəbi-estetik baxışları zəminində idi. O, bədii metodların adlarını şərq istilahları ilə işlədir: hissiyyun-sentimentalizm, xəyalıyyun-romantizm, həqiqiyyun-realizm. Bu istilahlara A.Şaiqin yalnız bir məqaləsində təsadüf etdi. Rus ədəbiyyatı tarixində bədii ədəbiyyatı müşaiyət edən yaradıcılıq metodlarının inkişaf mənzərəsini canlandıran müəllif yazır: «Uzun bir müddət yaşamış olan klassizm ədəbiyyatı yixilmiş, yerinə daha həyati olan Karamzin tərəfindən hissiyyun, Jukovski tərəfindən xəyalıyyun məsləki qaim olmuş, ədəbiyyatda şəkil, əda, fikir və mənaca yeni bir hərəkat başlanmışdır. Həqiqiyyun məsləki-ədəbisinin təməli Krılov və Qribəyedov tərəfindən qoyulmuş, XVIII əsrdən etibarən başlanmış olan xalqçılıq fikri də gündən-güna inkişaf edərək, o dövrün şairləri tərəfindən tərənnüm olunurdu» (77, c.IV, s.169).

A.Şaiq realizmi bədii yaradıcılıq metodu və ədəbi cərayan kimi əsaslandırır. İlk realist meyllerin başlanğıcını Vaqif poeziyasında görən A.Şaiq realizmin inkişaf tarixində üç mərhələni fərqləndirir: Vaqif, M.F.Axundov, Sabir mərhələsini. Alim realizmin bədii metod kimi təkamülü tarixində bu üç mərhələnin ayıralığını, özünəməxsusluğunu qeyd edirə də, hər bir mərhələdəki realizmin xarakterinə, mahiyyətinə varır. Azərbaycan realizmi, eləcə də Azərbaycan ədəbiyyatı

tarixində xüsusi bir mərhələ, ədəbi epoxa saydıgı Sabir, A.Şaiqin fikrincə, «realizm məsləkinin müəssisidir». Mirzə Fətəli isə realizmi bir metod kimi ədəbiyyatımıza gətirmişə də, A.Şaiqə görə, zamanından əvvəl meydana çıxdığı üçün ədəbi məktəb kimi qəbul və təqib edilməmişdi. A.Şaiq Mirzə Fətəlinin əsərlərini realizmin estetik prinsiplərindən çıxış edərək təhlil etmiş, ancaq bu realizmin maarifçi, Sabir realizminin tənqididi xarakterinə toxunmamışdır.

A.Şaiq bizim bu gün qəbul etdiyimiz «maarifçi realizm», «tənqididi realizm» anlayışlarını kortəbii, ibtidai şəkildə M.F.Axundov və M.Ə.Sabir yaradıcılığına tətbiq edir. A.Şaiq cəmiyyətin eyiblərini, dövrün ictimai qüsurlarını üstü örtülü şəkildə, bədii don altında tənqid edən Mirzə Fətəli realizmini - tərbiyədici, islahedici realizmi əsl «realizm məsləki» hesab etmirdi. Onun fikrincə, daha keşkin qələmə malik, Azərbaycan həyatının bütün incəliklərini əsərlərində ifşa edici, sərt bir dillə tənqid edən, ədəbiyyatımıza ilk dəfə kəndli, fəhlə, əkinçi obrazları gətirən Sabir yaradıcılığı «realizm məsləki – ədəbisinin» bariz nümunəsidir. A.Şaiqin görüşlərində Sabir yaradıcılığı realizm bədii yaradıcılıq metodunun zirvesini təşkil edir: «O, azərbaycanlıların həqiqi xalqı şairi və realizm məsləkinin müəssisidir» (77, c.IV, s. 248).

Sabir yaradıcılığına özünün ədəbi-tənqididi görüşlərində xüsusi yer ayıran A.Şaiq onu azərbaycanın intibah şairi, realizmin banisi, təqlidə son qoyan ilk şair adlandırır. A.Şaiq Sabirin həyatının və yaradılığının ən kiçik məqamlarını belə nəzərdən qaçırırmır. Sabir şəxsiyyətini yetişdirən mühit, ictimai-siyasi şərait, onun satirik kimi formallaşmasında inqilabın rolu və sair məsələlər alimin diqqət mərkəzindədir. A.Şaiqə görə, Sabiri realist şair kimi yetişdirən ilk növbədə mühit-acınacaqlı, ehtiyac dolu həyat, başdan ayağa haqsızlıqlardan ibarət olan cəmiyyət olmuşdur. Təbiətən fitri istedadada malik olan şairin bu mühit gözlərini açmış, gördüklerini qələmə almağa sövq etmişdir. Burada A.Şaiq hikmətamız bir ifadə işlədir: «Lətirab bir məktəbdir ki, insanlar həyatın bütün səhifələrini, onun bütün dərinliklərini və incəliklərini o məktəbdə öyrənmişdir». Doğurdan da, Sabiri mövcud ictimai şərait,

zəmanə yetirdi. Başqa dövrə, başqa cəmiyyətdə yaşasayıdı, bəlkə də o, başqa səpkili şair olardı.

A.Şaiq Sabir yaradıcılığının iki müxtəlif tarixi dövrə təsadüf etdiyini yazar. Onun yaradıcılığının birinci mərhəlesi iqtibas dövrünə təsadüf edir. Sabir də digər həmvətənləri kimi qərb və şərq şairlərinə təqlidən əsərlər yazar. Lakin alimin fikrincə, bu ədəbi mühit şairin azad ruhunu sıxır, onun yaradıcılıq imkanlarını məhdudlaşdırır. Yalnız 1906-ci ildə «Molla Nəsrəddin» məcmuəsinin nəşrə başlanması ilə şair «öz ruhunun pərvaz edə biləcəyi azad səmanı tapdı». «Hophop-nama» şairi üçün hayat və təbiətdə görüyü gözəlliklər əhəmiyyətsiz şəylərdir. O, həqiqi bir məhkəmə rəisi kimi zəifləri və məhkumları müdafiə edir, onlara səadət və hüriyyətlərini anladır, hakimlərə və qüvvətlilərə haqq və hüququnu göstərir. Kəskin bir lisana tənqid etdiyi o yonulmamış, qaba insanlara qarşı qopardığı qəhəhələri ruhundan qopan acı fəryaddan başqa bir şey deyildi» (77, c.IV, s. 249).

A.Şaiq yazar ki, şair Azərbaycan həyatına daha yaxından bələd olduqca mühitin pisliklərlə dolu mənzərəsi ona dəhşətli görünür, şairdə «kədər doğururdu» və bu kimi əhval, Sabirdə həcv marağı oyatmışdı. Burada «həcv» «satira» mənasında işlənmişdir. Ümumiyyətlə, A.Şaiqin leksikonunda «satira» istilahına rast gəlmirik. Alim yazar ki, Sabir həcva heç bir zaman şəxsiyyət qarışdırırmaz. Buradan da görünür ki, A.Şaiq «həcv»i «satirax» mənasında işlətmüşdür. Cənki, «həcv» müasir ədəbiyyatşunaslıqda məhz konkret bir şəxsin haqqında yazılan satirik əsərdir.

A.Şaiq Sabir yaradıcılığını onun üç əsas sıfəti ilə səciyyələndirir: xalqlılığı, həqiqətçiliyi, sənətkarlığı. Alimin fikrincə, Sabir əsl azərbaycanlıdır. Onu hər bir azərbaycanlı anlayır. O, hər sinfi, təbəqəni öz dilində, öz ləhcəsində danışdırır. Sabir, həqiqəti olduğu kimi verir, əsərləri başdan-başa həyatdan götürülmüş canlı tiplərdir. Sabirin ən ümidi sıfəti sənətkarlığıdır. A.Şaiq Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətlərini realizm prinsiplərində çıxış edərək, şəhər edir. O ilk növbədə Sabir şeirinin ləkənəliyinə qiymət verir. Həcmə kiçik, fikir və mənaca böyük olan Sabir mənzumələrinin

nəinki azərbaycan, digər türk dilli xalqların da siyasi tərbiyəsinə əhəmiyyətli təsirindən danışır. Alim Sabir sənətkarlığının başqa bir cəhəti kimi şairin bir-iki çizgi ilə dolğun bir tablo yarada bilmək qabiliyyətini vurgulayır: «İşlətdiyi boyalar o qədər kəskindir ki, başqa rənglərə ehtiyac hiss edilməz. Onun hər kiçik mənzuməsinin oxuculardan ən mükəmməl, parlaq ədəbi bir əsər qədər maraq hissi oyatmasının füsunu bundan ibarətdir» (77, c.IV, s. 250).

A.Şaiq Sabirin əsərlərinin forma və məzmun vahdətindən danışır. Bunu şairin ədəbi ustalığının nəticəsi hesab edir. O, Sabirin əsərlərindən bir neçə sitat götirərək, siyasi, nisbətən ciddi mövzudan danışan əsərlərinin ağır, mürəkkəb bəhrərdə, satirik planda yazdığı əsərlərinin daha oynaq, ritmik bəhrərdə olduğunu vurgulayır. Professor Ə.Cəfər yazar ki, Sabir şeirlərinin vəzni, onun hər mövzuya uyğun bəhr seçməsinə diqqət yetirən ilk alim A.Şaiq olmuşdur.

A.Şaiq Sabir yaradıcılığının daha bir incə məqamına toxunur. Sabir gülüşünün onun hər bir əsərində dəyişdiyini qeyd edir. Alıma görə, Sabir bütün qəhrəmanlarına eyni cür gülmür. Şairin bəylərə, xanlara, ruhanilərə qarşı qopardığı qəhəhələrlə, fəhlə, kəndli, ziyanlılara gülüşü arasında kəskin fərq var. Bunlardan birincisi «yaxıcı», ikincisi «hüzün və kədər verici» gülüsdür.

A.Şaiq şairin həyatda görüyü adı insanlardan tipler yaratmaq qabiliyyətini vurgulayır, onun tipler qalereyasını nəzərdən keçirir. İlk dəfə məhz Sabirin Azərbaycan ədəbiyyatına fəhlə, kəndli, əkinçi obrazları götirdiyini xüsusilə qeyd edir.

A.Şaiq Sabirin ədəbiyyat tarixində ən böyük xidmətini onda görür ki, «Fars əşarina bütün ruhu ilə alışmış bir çox zəvatın: «türk lisanı ədəbiyyata müsaid deyil» - deya etiraz etdikləri xətayı – cahilanəsini bu böyük şairimiz dəhşətli bir lisan ilə rədd və türk lisanının nə qədər xoşahəng və ədəbiyyata müsaid bir lisan, olduğunu bütün aləmə qarşı isbat etdi. İsbat deyil, hər kəsi böht və heyrət içinde buraxdı da getdi. Həm də gələcək arkadaşlarına geniş çiçəkli bir cığır açdı» (77, c.IV, s. 116).

Məlumdur ki, bu missiyanı şeirdə hələ XVI əsrə Məhəmməd Füzuli, XVIII əsrə M.Vaqif yerinə yetirmişdi. Türk dilinin yüksək səviyəli bir dil olduğunu və bu dilin kamil, sənət nümunələri yaratmaq potensialına malik olduğunu bu iki dahi təsdiq etmişdir. Onların hər ikisi öz dövrünün ən böyük ədəbi inqilabını etmişdir. Lakin türk dili və türk həyatının vəhdəti öz kamil təcəsümünü məhz Sabir yaradıcılığında tapmışdır. Sabir Füzuli və Vaqif kimi türk dilində yüksək səviyyəli mənzum ədəbiyyat yaratmağın mümkünlüyünü təsdiq etməklə bərabər, həm də bu dildə kamil satira nümunələrini təqdim etdi. Sabir poeziyası öz sələflərinin poeziyasından məzmunu, ictimai-siyasi mahiyyəti, kəskin üslubu ilə fərqlənir. Bu da, əvvəldə qeyd etdiyimiz kimi dövrün, zamanın tələbi idi.

A.Şaiq ədəbi-tənqidi irsi ilə ədəbiyyatşunaslıq elminə, ədəbi-elmi, ictimai fikir tariximizə dair zəngin material vermişdir. Bir çox sənətkarların - Sabir, Səhhət, Cavid və b. ilk bioqrafi olmaqla yanaşı, bir sira ədəbi faktların aşkarla çıxarılmasında, bir çox ədəbi mübahisələrin aydınlaşdırılmasında A.Şaiqin misilsiz xidmətləri olmuşdur. Müasir ədəbiyyatşunaslıqda «Millət necə tarac olur olsun, nə işim var?» satirasının Sabirə aid olub-olmaması mübahisəli məsələlərindəndir. Bu məsələyə dair versiyalardan biri də A.Şaiqə məxsusdur. Əlbəttə ki, müasir ədəbiyyatşunaslıq elmi A.Şaiqin də fikrini dəyərləndirməli və mövcud mübahisənin həllində qıymətli mənbə kimi istinad etmalıdır.

Sabırşunaslardan prof. Ə.Şərif «Hop-hopnamə»nın 1948-ci il nəşrinə yazdığı ön sözdə «Nə işim var?!» satirasını Sabirin əsəri kimi təqdim edərək yeni şeirlərin tarixini bu şeirlə başlamağı yaza da, nədənsə 1962-ci ildə heç bir sabəb göstərmədən bu fikrindən geri çəkilir. Onun fikrincə, Sabirin ilk satirası «Molla Nəsrəddin»in sakızinci nömrəsində çıxmışdı. «Nə işim var?!» şeiri isə, jurnalın dördüncü nömrəsində verilmişdir. «Dördüncü nömrədə Sabirin «Hop-hopnaməsi» ilə şöhrət tapmış «Millət necə tarac olur olsun, nə işim var?» mətləli imzsız şeir çap edilmişdir ki, Cəlil Məmmədquluzadənin izahatından və Ömər Faiqin təsdiqindən sonra bu şeirin Sabirə aid olmamasını mühabisəsiz qəbul etmək lazımdır» (80, s.71).

Alim fikrini bir sıra arqumentlərlə isbat etməyə çalışır. Birinci, özünün dediyi kimi, Mirzə Cəlilin və Ömər Faiqin sözlərinə istinad edir. Ə.Şərif «Hophop» imzasının əvvəller Mirzə Cəlilə məxsus olduğunu və sonralar Sabirə keçdiyini də yazar. O, fikrini belə əsaslandırır. Sabirin jurnalın 8-ci nömrəsində nəşr edilmiş «Ol gün ki sənə xalıq edər lütf bir övlad» satirası «Niyə mən dərsdən qaçıdım?» adlı felyetona əlavə edilmişdir. Felyetonun əvvəli 7-ci nömrədə verilmişdir. Alim bu felyetonun nəşr hissəsinin Sabir tərəfindən yox, C.Məmmədquluzadə tərəfindən yazılıdığını mümkün hesab edir. Buna felyetonun üslubu, dili, Danabaş kəndinə işaret və s. əsas verir. 7-ci nömrədə həmin felyeton «Hophop» imzası altında verilib. Buna görə də prof. Ə.Şərif «Hophop» təxəllüsünün əvvəller Mirzə Cəlilə aid olduğunu qeyd edir.

Prof. A.Zamanov da «Nə işim var?!» satirasını Sabirinkı hesab etmir. O da Ə.Şərif, Ə.Müznib kimi Mirzə Cəlilin «Sabir barəsində xatiratım» məqaləsinə istinad edir. Eləcə də Sabirin 1911-ci ilə kimi «Molla Nəsrəddin» də çıxan şeirlərinin siyahısını tərtib edən Ö.Faiqin bu siyahıya həmin şeiri daxil etməməsinə əsaslanır. Alim Sabirin şeirlərini «Hophop» imzasıyla, əgər imza yoxdursa da, bu imzaya bir işaret ilə verildiyini, bu satiranın isə imzsız olduğunu vurgulayır. O, «Nə işim var?!» satirasını Sabirinkı hesab edən S.Hüseyn, Ə.Mirəhmədov, C.Xəndam, M.Məmmədov kimi alimlərin arqumentləri ilə öz arqumentlərini qarşı-qarşıya qoyur.

Prof. T.Hacıyev yazar ki, «Molla Nəsrəddin»in ilk nömrəsini alan Sabir oradakı «Lal ol və danışma» şeirini oxuyur və düşünür ki, belə zəruri mətləb, səciyyəvi mövzu çox sönük məzmla verilib. Belə parça «Molla Nəsrəddin»ə bir yamaq kimi görünür. Bu qüsura Sabir özlüyündə belə cavab tapır ki, məcmuənin şairi yoxdur, «...bu, nömrəni şeirsiz buraxmaq istəməyən bir nasir qələminin məhsuludur». Sabir qələmini götürüb «Molla Nəsrəddin»in üslub və tərzinə müvafiq «Millət necə tarac olur olsun, nə işim var?» satirasını yazar və məcmuəyə göndərir. «Nəhayət, «Molla Nəsrəddin» öz şairini tapdı. «Molla Nəsrəddin» bu rəvan musiqili, sərrast qəfiəli,

dərin məzmunlu şeiri intizarla, nəhayətsiz həyacanla gözləyirdi. Bir həqiqətdir ki, jurnalın gələcək taleyi bəla bir şairdən, onun məzmunlu, düzlu şeirindən çox asılı idi. Şeir jurnalın ruhuna son dərəcə yaxındı, onun üslubunda idi. Lakin burada qələm sahibinin öz nəfəsinin hərarəti xüsusi bir qızğınlıqla seçiliirdi. Aydın olurdu ki, «Molla Nəsrəddin»in nəfəsinə yeni bir istilik gəlir, təzə bir ətir, ruhu oxşayan xoş bir təravət artırılır, onun qanadlarına sonsuz bir qüvvət dolurdu» (28, s.138-139).

«Xatirələr»ində oxuyuruq ki, məcmuədə həmin satiranı görən A.Şaiq onun müəllifinin kimliyi ilə maraqlanır, lakin bir məlumat əldə edə bilmir. «Bir gün şəhər baxçasında müəllimlərlə ilə oturub danışırıq. Birdən «Molla Nəsrəddin»dəki şeir («Nə işim var?») - A.H.) yadına düşdü, onlardan şeirin müəllifini soruşdum. Sabirin və Şəhətin ən yaxın dostu olan müəllim Mahmudbəy Mahmudbəyov gülümşəyərək: «Sənin dostun Sabirindir», - dedi». Göründüyü kimi, A.Şaiq də satiranın Sabirə aid olmasına dair maraqlı bir fakt göstərir.

Satiranın müəllifi ilə bağlı M.Məmmədov da M.Mahmudbəyovun sözlərinə istinad edir. M.Məmmədov «Sabir və mətbuat» adlı tədqiqat əsərində qeyd edir ki, «Nə işim var?» satirasının Sabir qələminə məxsus olduğunu M.Mahmudbəyov hələ şairin sağlığında qələmə aldığı bir məqaləsində göstərmüşdür (51, səh.32).

Özündə XX əsrin əvvəllerinin ədəbi-elmi atmosferini eks etdirən də, A.Şaiqin ədəbiyyat tarixi konsepsiyası orijinal, özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Alim ədəbiyyat tarixinin dövrləşdirilməsində xronoloji ardıcılığa, tarixilik prinsipinə, ictimai-sosial amillərə və onların ədəbiyyatda əksinə əsaslanır.

A.Şaiqə görə hər bir ədəbiyyat öz inkişafı dövründə üç mərhələdən keçməlidir: 1. Xalq ədəbiyyatı (yaranandan islam qədər); 2. İxtilat, yəni qaynayıb-qarışma dövrü ədəbiyyatı (islam dininin yaradılmasından M.F.Axundov yaradıcılığına qədər); 3. Taqlid və iqtibas dövrü ədəbiyyatı (M.F.Axundov yaradıcılığından M.Ə.Sabir yaradıcılığına qədər).

A.Şaiq yazılı ədəbiyyat tarixinin mənşeyi məsələsində dil faktoruna əsaslanır. O, milli ədəbiyyatımızın mənşeyini ana-dilli poeziya ilə bağlayır. Bəzi istisna hallar nəzərə alınmasa, ədəbi-elmi fəaliyyəti boyu A.Şaiq yazılı Azərbaycan ədəbiyyatı tarixinə Vaqif poeziyası ilə başlayır.

Elmi fəaliyyətinin ilk dövrlərində A.Şaiq bəzi ədəbi-tarixi faktları yanlış dəyərləndirir. O, fars dilində yazıdları üçün Nizami, Xaqani kimi şairlərin poeziyasını Azərbaycan ədəbiyyatı faktı hesab etmir. Yaradıcılığının sonrakı illərində baxışlarında müəyyən liberallaşma sezikən A.Şaiq Nizamini, Xaqanini Azərbaycan şairləri adlandırır.

Ədəbiyyatda millilik, orijinallıq, özünəməxsusluq axtaran A.Şaiq bəla qənaətə gəlir ki, orta əsrlər Azərbaycan ədəbiyyatının etalətdə olmasının əsas səbəbi onun ərəb-fars mədəniyyətinin təsiri altında olması idi.

Müasir ədəbiyyatşunaslıqlıda Vaqif irsi ətrafında gedən mübahisəli məsələlərdən biri Vaqif şeirinin metodu barədədir. Realizmin Vaqif yaradıcılığında metod şəklində tacəssüm olunduğunu iddia edən prof. A.Dadaşzadən, «predrealizm», «erkən realizm» adlandırdığı Vaqif poeziyasında realizmi rüşeym, ünsür kimi dəyərləndirən prof. Y.Qarayevdən fərqli olaraq, şairin irlisinin canlı, təbii, xəlqi xüsusiyyətlər kəsb etməsini yüksək qiymətləndirən və bunu şairin realist olması

ilə əlaqələndirən A.Şaiq bu realizmin metod və ya ünsür şəklində olmasını problem kimi qaldırmamış, Vaqifin realist olduğunu deməkələ kifayətlənmişdi.

A.Şaiqin ədəbiyyat tarixi konsepsiyası Azərbaycan ədəbiyyatı tarixinin sistəmli və tam şəkildə araşdırılması sahəsində atılan mühüm addımlardan biri idi. İctimai amilin nəzərə alınması – sənətkarı yetirən ədəbi-tarixi mühitin, ictimai-sosial sferanın mühüm bir faktor kimi qiymətləndirilməsi, sənətin milli səciyyə daşımاسının onun özünəməxsusluğunuñ ön plana çəkilməsi, ədəbiyyatı, mədəniyyəti yad təsirlərdən qorumaq meyli konsepsiyasının mütərəqqi cəhətləri kimi səciyyələndirilsə də, ədəbiyyat tarixinin dövrləşdirilməsində ədəbi dövrlərin zaman baxımından qeyri-mütənasib bölünməsi, hər biri ayrıca ədəbi epoxa sayila biləcək dövrlərdən ibarət olan IX-XIX əsrlərin ikinci ədəbi dövr adı altında verilməsi, bəzi ədəbi-tarixi faktorların yanlış dəyərləndirilməsi kimi məhdud cəhətləri var.

«Ədəbiyyatdan iş kitabı»nda XIV-XIX əsrlər Azərbaycan ədəbiyyatı təsnifatının A.Şaiqə aid olmasının tərəfdarı deyilik. Bu hissəni A.Şaiq qələmə alsa da, bölgünün ona məxsus olmadığı aydındır. XIV-XIX əsrlər ədəbiyyatının dövrləşdirilməsi kitabdakı ümumi təsnifatın bir tərkib hissəsidir. Bölgü prinsipi, terminlər dərsliyin ümumi ahəngini tamamilayır və onlar A.Şaiqin leksikonuna tamamilə yaddır.

Milli klassik irsə münasibətdə A.Şaiq yaradıcılığı 20-ci illər ədəbiyyatşunaslığına müxalifət təşkil edir. Marksist tənqidin, sosioloji təhlilin tügyan etdiyi 20-30-cu illər A.Şaiq, M.Füzuli, M.P.Vaqif, M.Hadi, Ə.Hüseynzadə, H.Cavid kimi yanlış dəyərləndirilən sənətkarlar haqqında məqalələr yazar, onların bioqrafiyasını və əsərlərini dərsliklərinə salırı.

A.Şaiq klassik irsin dəyərləndirilməsində daima obyektiv, orijinal, qərəzsiz, individual mövqedə olmuşdur. A.Şaiqin görüşlərində Xaqani qəsidi, Füzuli qəzəl, Nizami məsnəvi ustasıdır, hürufilik Nəsimi poeziyasının ideoloji özünlünü təşkil edir, Xətai dövlət başçısı, sufî şair, həm də ideoloqdur, Vaqif yaradıcılığı xalq dilini, xalq ruhunu özündə cəmləşdirən nikbin poeziyadır və s. Ədəbiyyat tarixini qələmə alan müəllisin

yazlarında klassik sənətkarlarının həyat və yaradıcılığına dair maraqlı və zəngin materiallara tanış oluruq.

Orta əsrlər Azərbaycan ədəbiyyatına dair tədqiqatlarında A.Şaiq «klassik şair», «klassisizmin əsasları» ifadələrini işlətmışdır. Araşdırmacların nəticəsində aydın oldu ki, «klassik» sözü A.Şaiqin leksikonunda heç də bizim bu gün bildiyimiz mənada, yəni keçmişin, yaxud müasir dövrün ən dəyərli, qiymətli nümunəsi anlamında işlənməmişdir. Bu söz «sinif», «tabəqə» sözlərinin sinonimi kimi işlənir. Bu da «klassik» sözünün «klass» sözündən götürüldüyü anlamanı gəlir. Bəzən isə bu sözün «əski», «qədim» mənasında işləndiyinin də şahidi olurraq. Orta əsrlər Azərbaycan ədəbiyyatının bir bölməsini «Klassisizmin əsasları» adlandırmış, bu hissədə Şərq və Qərb klassik şairlərini müqayisə etməsi, Qərb klassik şairlərdən danışarkən üç vəhdət prinsipinə toxunması A.Şaiqin də həmin sözün – «klassik» sözünün yanlış mənalandırıldığını göstərir.

A.Şaiqin elmi-tənqidli ırsında Azərbaycan sənətkarları ilə yanaşı Şərq ədəbiyyatı nümayəndələrinin yaradıcılığı da işqalandırılır. Şərq ədəbiyyatı, mədəniyyəti, mühiti onun ədəbi-tənqidli görüşlərinin mühüm bir tərkib hissəsidir. Fikri inkişafi, dünyagörüşü kiçik bir Şərq məmələkətində formalasdığı üçün şərqçilik ruhu onun romantik təbiətinə yaxın olmuş, ədəbiestetik baxışlarına hakim kəsilmişdi.

Şərq məfhumu düşüncələrinə elə hakim kəsilmişdi ki, elmi fəaliyyətinin ilkin mərhələsində A.Şaiq fars ədəbiyatının təsnifatını vermiş və bu ad altında Avestadan, Rudəki, Mənuçohri, Xaqani, Nizami, Dəhləvi, Rumi, Hafız, Xəyyam, Sədi, Firdovsi yaradıcılığından danışmışdır.

A.Şaiq Ö.Xəyyam, C.Rumi, Y.İmrə kimi Şərq ədəbiyyatı klassiklərindən səhəbət açdığı kimi, çağdaş Şərq ədəbiyyatı xüsusilə türk ədəbiyyatı nümayəndəleri – T.Fikrət, R.Tofiq, Z.Göyalp, Ə.Hikmət və b. bioqrafiyasını və əsərlərini dərsliklərinə daxil edir, onlar haqqında məqalələr yazardı.

A.Şaiq XX əsr Azərbaycan ədəbi-tənqidinin öncüllərindən biri olmuşdur. Bir alim kimi, A.Şaiq də tənqidin qarşıya qoyduğu bir sıra vəzifələri – klassik irsə münasibət, çağdaş

irsin dəyərləndirilməsi, cəmiyyət və sənətkar problemi, şifahi xalq ədəbiyyatı nümunələrinin toplanıb, çap etdirilməsi, bədii əsərlərin dili və bu kimi başqa sənət məsələlərini həll etməyə nail oldu.

Bir elm kimi XX əsrin əvvəllərində formalasən ədəbi-tənqidin ağırlıqlarını öz çıxınlarında daşıyan bütün ədəbiyyatşunas alımlərin fəaliyyəti, bizcə, eyni dərəcədə qiymətləndirilməlidir. Onların hamısı ya professional, ya da qeyri-professionaldır. Tənqidçilərin hamisini işi bir istiqamətə yönəlmüşdi, onların tədqiqatları isə ilk araşdırmlar idı. Bu baxımdan A.Şaiqin də elmi fəaliyyəti ədəbi-tənqidin mühüm istiqamətlərindən, aparıcı qanadlarından biridir.

A.Şaiqin ədəbi-tənqidin görüşləri romantizm və realizm estetik prinsiplərinin çulgaşmış təcəssümündən ibarətdir. Onun elmi mülahizələri bəzən romantik, bəzən də realist fikir cərəyanının nəzəri müddəələrini müdafiə edir. Lakin təbiətən, fitrətən romantik olduğu üçün bu meyl onun ədəbi-tənqidin görüşlərində matnaltı kontekst, tendensiya şəklində olsa belə, özünü göstərir.

Romantizmin ideoloqu, nəzəriyyəcisi Ə.Hüseynzadəyə dərin rəğbat bəsləyen A.Şaiqin sənət, onun funksiyası, ideyalılığı, əhəmiyyətinə dair məsələlərdə onunla fikirləri üst-üstə düşür. Hər ikisi sənətin azlığı, sıfarişlə yaranmadığı, əsərin şairin öz ruhundan, təxəyyülündən doğulduğu, ideyanın müellifin öz beyninin məhsulu olmalı olduğu, bədii əsərin insanı qeyri-adi xəyallarla həyecanlaşdırılmalı, onu adı həyatdan uzaqlaşdırırmalı olduğu fikrindədir.

Vətənpərvər, əzabkeş sənətkarları, iztirab, kədər motivli əsərləri daha çox təhlilə cəlb etməsi, bəşəri problemlərə yer verması, Avropa həyatına, mədəniyyətinə hədsiz heyranlıq, Şərqə gerilik, mövhumat yüvası kimi baxmaq meyli və bu kimi başqa xüsusiyyətlər A.Şaiqin ədəbi-tənqidin görüşlərində romantizmin nəzəri müddəələrinin əyani nümunəsi idi.

«Cavidin «İblis»nam hailəsi haqqında duyğularım» məqaləsi A.Şaiq tənqidinin ən gözəl nümunəsidir. H.Cavidin tənqidə məruz qaldığı dövrdə qələmə alınan bu məqalə A.Şaiqin obyektiv, səmimi, orijinal fikirlərinin məcmuyundan

ibarətdir. Məqalədə əsərin bədii dəyəri, obrazlar aləmi, janra yanaşma üsulu, ideya, müasir dövrlə əlaqəsi və tarixi izləri, fəlsəfi mahiyyəti ustalıqla şərh edilib. «Cavidin «İblis»nam hailəsi haqqında duyğularım» məqaləsi cavidşünasların və «İblis» tədqiqatçılarının bu günə qədər istinad etdikləri və yüksək qiymətləndirdikləri mənbədir.

Qeyd etdik ki, A.Şaiq bəzən realist mövqedən çıxış edir. Bu meyl, xüsusilə, alimlin həyatı, ictimai-siyasi məsələlərə münasibətində özünü göstərir. Bu, bir tərəfdən Sabirin tasirilə izah edilirsə, digar tərəfdən onun ictimai-siyasi həyatda, eləcə də ədəbi mühitdə baş verən hadisələrə real yanaşmasından, səmimi münasibətindən irəli gəlir.

Əsrin əvvəllərində A.Şaiq ədəbiyyatşunas-dilçi kimi bütün potensialını xalqının tərəqqisinə maariflənməsinə həsr etmişdir. Bu istiqamətdə o, bir sıra yeniliklərin təşəbbüskarı olmuşdur. Həmin illərdə A.Şaiq qədər səmərəli fəalliyət göstərən ikinci bir adam tapmaq çətindir.

Səriət dərslərinin yerinə dil və ədəbiyyat dərslərini tədris edən A.Şaiq eyni zamanda məktəblərdə ictimai işlərin də təşkilinə başlayır. Uşaqların zövqünə uyğun əsərlər yazır, onları məktəb şagirdlərinin iştirakı ilə səhnələşdirir. Məktəbdə kitabxana yaradır, dərsliklər tərtib edir.

Milli kadılar yetişdirmək yolunda bütün gücünü sərf edən A.Şaiq üçün 1917-ci ildə verilən məktəblərin milliləşdirilməsi qərarı yeni imkanlar açıdı. A.Şaiq beş milli sinif yaradı. Bununla da o sonralar Şaiq adına nümunə məktəbi adını daşıyacaq tədris müəssisəsinin əsasını qoymuşdu.

Ə D Ə B İ Y Y A T

1. Abbaszadə H. Ömrünün axırına kimi. Ədəbiyyat və incəsənat. 1970, 17 oktyabr.
2. Ağamirov M. A.Şaiqin dünyagörüşü. Bakı, Maarif, 1983, 244 səh.
3. Arası H. Böyük Azərbaycan şairi Füzuli. Bakı, Uşaqgəncnəşr, 1958, 312 səh.
4. Arası H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, Gənclik, 1998, səh. 678-688.
5. Arif M. Seçilmiş əsərləri. I c. Azərb. SSR EA n-ti, 1967, 620 səh.
6. Arif M. Şaiq müəllim. Azərbaycan, 1971, № 2.
7. Arif M. Krilov və əsimiz. Ədəbiyyat qəzeti, 1994, 21 noyabr.
8. Babayev N. Ədəbi mübahisələr. Bakı, Yaziçi, 1986, 180 səh.
9. Baranov V.İ., Boçarov A.Q., Surovüv Ö.İ. Literaturno-xudojestvennaə kritika. Moskva, Vişşaə şkola, 1982. str. 40-48.
10. Bayramoğlu A. A.Şaiq poeziyası Azərbaycan Demokratik respublikası dövründə. Borçalı, 1994, 30 aprel.
11. Bayramoğlu A. Şamaxıda maarif və maarifçilik. Bakı, Maarif, 1997, 237 səh.
12. Cəfər Ə. Sabir şeirinin vəzni, Sabir, məqalələr məcmuəsi, Azərb SSR EA nəşriyyatı, 1962, səh. 123-157.
13. Cəfər M. Seçilmiş əsərləri. II c. Bakı. Azərnəşr, 1974, 342 səh.
14. Cəfər M. Füzuli düşünür. Bakı, Uşaqgəncnəşr, 1959, 236 səh.
15. Cəfər M. Azərbaycan ədəbiyyatında romantizm. Bakı, Azərb. SSR EA nəşriyyatı, 1963, 217 səh.
16. Cəfərov N. Şairi-vətəndən dünyada nə iz qalır, nə bir nam. Ədəbiyyat qəzeti, 1991, 22 fevral, № 8.
17. Cəlal M., Xəlilov P. Ədəbiyyatşünashığın əsasları. Bakı, Maarif, 1972, səh. 197-237.
18. Dadaşzadə A. M.P.Vaqif. Bakı, Azərb. SSR EA, 1996, 190 səh.
19. Dilbazi M. Xatırələrdə yaşayan insan. Azərbaycan, 1981, 7 iyul.
20. Eminaliyev E. A.Şaiqin «Xatırələrim» əsəri kamil memuar nümunəsi kimi. Namizədlik dissertasiyası. (AMEA-nın kitabxanası).
21. Əlimirzəyev X. Vətənpərvər şair. Ədəbiyyat və incəsənat. 1981, 25 dekabr, № 52.
22. Əlioğlu M. Şaiqin romantik dünyası. Ədəbiyyat və incəsənat. 1966, 13 avqust.
23. Əliyev K. XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri. Bakı, Elm, 1985, 118 səh.
24. Əliyev K. Ədəbi-tənqidə bədiilik. Ədəbi-tənqid. Bakı, Yaziçi, 1984, 148 səh.
25. Əliyev K. A.Şaiqin ədəbi görüşləri. Ulduz, 1979, № 4
26. Əmrəhoğlu A. «Mənçə Şaiq nümunədir mələyə». Kommunist, 1991, 23 fevral, № 39.
27. Feyzullayeva V. Füzulinin qəsidiələri. Bakı, 1985, 182 səh.
28. Hacıyev T. Sabir, qaynaqlar və sələflər. Bakı, Yaziçi, 1980, 174 səh.
29. Herişçi Q. Xaqani Şirvani. Bakı, Elm, 1989, 592 səh.
30. Hüseynov S. S.Ə.Şirvanının yaradıcılıq yolu. Bakı, elm, 1977, 217 səh.
31. Hüseynzadə Ə. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar. Bakı, Azərnəşr, 1996, 253 səh. (Tərtib, ön söz, izah və şəhərlər f.e.n. O.Bayramovanındır).
32. Xəlilov S. Cavid fəlsəfəsi. I kitab: «İblis»də fəlsəfi motivlər. Bakı, Qanun, 1996, 110 səh.
33. İbadoğlu Ə. H.Cavidin «İblis» faciəsi. Bakı, Azərb. SSR EA n-ti, 1969, 164 səh.
34. İbadoğlu Ə. Şaiq humanizmi haqqında bəzi qeydlər. Azərb. SSR EA Xəbərləri, ədəbiyyat, dil, incəsənat seriyası, 1974, № 2.
35. İbrahimov M. Sönməz günəşdir doğan. Ədəbiyyat və incəsənat. 1982, 1 yanvar, № 1.
36. İbrahimov M. A.Şaiq realizminin bəzi xüsusiyyətləri. Ədəbiyyat və incəsənat. 1966, 26 fevral.
37. İsmayılov Y. A.Şaiqin həyatı və yaradıcılığı. Bakı, Elm,

- 1962, 210 səh.
- 38.Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı, Elm, 1980, 258 səh.
- 39.Qarayev Y. Azərbaycan ədəbiyyatında faciə janrı. Bakı, Azərb. SSR EA-n-tı, 1965, 190 səh.
- 40.Qarayev Y. Qəlb şairi. Azərb. EA-nın Xəbərləri. Ədəbiyyat, dil, incəsənət seriyası, 1996. M.Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş xüsusi buraxılış.
- 41.Qasimzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1974, 486 səh.
- 42.Quluzadə M. Füzulinin lirikası. Bakı, 1965, 476 səh.
- 43.Qurbanov A., Tanrıverdiyev Ə. A.Şaiq xalq təhsili və dil haqqında. Azərbaycan müəllimi. 1991, 20 mart, № 2.
- 44.Məmmədov Ə. Abdulla Şaiq. Bakı, Gənclik, 1989, 210 səh.
- 45.Məmmədov Ə. A.Şaiqin ədəbi-tənqidi görüşləri. Azərb SSR EA-nın Xəbərləri. Ədəbiyyat, dil, incəsənət seriyası, 1978, №2
- 46.Məmmədov Ə. A.Şaiq ırsinin yeni nəşri. Kommunist, 1977, 22 sentyabr.
- 47.Məmmədov Ə. Ş.İ.Xətai. Bakı, Yaziçi, 1988, 158 səh.
- 48.Məmmədov K. Q.Zakir. Bakı, 1957, 285 səh.
- 49.Məmmədov K. Humanist sənətkar-müəllim. Ədəbiyyat və incəsənət, 1981, 25 dekabr, №52
- 50.Məmmədov N. A.Şaiqin M.F.Axundov haqqında mülahizələri. Azərb. Müəllimi, 1991, 6 mart
- 51.Məmmədov M. Sabir və mətbuat. Bakı, Elm, 1974, səh.30-37.
- 52.Mirəhmədov Ə. Azərbaycan ədəbiyyatına dair tədqiqlər. Bakı, Maarif, 1983, 364 səh.
- 53.Mirəhmədov.Ə. A.Şaiq – Azərb. SSR EA-n-tı, 1956, 140 səh.
- 54.Mirəhmədov, Ə.A.Şaiqin mullanəsərdçilərlə ideya – yaradıcılıq əlaqəsi. Azərb. SSR EA-nın Xəbərləri. Ədəbiyyat, dil, V incəsənət seriyası, 1971, №3-4
- 55.Nəbiyev B. Söz ürkəkdən gələndə. Bakı, Yaziçi, 1984, 284 səh.
- 56.Nəbiyev B. 60 il xalqın xidmətində. Azərbaycan, 1979, 12 dekabr, №12
- 57.Osmanlı V. Azərbaycan romantikləri. Bakı, Yaziçi, 1985, 224 səh.
- 58.Paşayev M.C. Füzuli sənətkarlığı. Bakı, Maarif, 1994, 252 səh.
- 59.Rüstəmova A. Nizami Gəncəvi. Bakı, Elm, 1979, 209 səh.
- 60.Rüstəmova A. Füzuli şeir və şair haqqında. Azərb. SSR EA-nın Xəbərləri. Ədəbiyyat, dil, incəsənət seriyası, 1996, M.Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş xüsusi buraxılış.
- 61.Rüstəmova A. Fəna səhrasının çıx seyrinə. Azərbaycan jurnalı, №1-3, 1996.
- 62.Rüstəmova A. Mütfəkkir mövlana Füzuli. Bakı, Sabah, 1996, səh. 40-48.
- 63.Səfərli Ə. Müdirlik zirvəsi. Nizami Gəncəvi – 850. Bakı, 1992, səh. 3-10.
- 64.Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, Maarif, 1982, 238 səh.
- 65.Sultانlı Ə. Abdulla Şaiq. Ədəbiyyat məcmuəsi. V c. Bakı, 1941, 154 səh.
- 66.Şaiq A. Gülgəz. Bakı, Orucov qardaşları mətbəəsi, 1912, 286 səh.
- 67.Şaiq A. Qiraət kitabı. Bakı, 1924, 163 səh.
- 68.Şaiq A. Türk çələngi. Bakı, Hökumət mətbəəsi, 1919, 405 səh.
- 69.Şaiq A., Cavid H. Ədəbiyyat dərsləri. Bakı, 1919, 134 səh.
- 70.Şaiq A., Zeynallı H., Musaxanlı A., Əfəndizadə C. Ədəbiyyatdan iş kitabı. I hissə. Bakı, Azərnəşr, 1928, 294 səh.
- 71.Şaiq A., Zeynallı H., Hikmat İ., Musaxanlı A. Ədəbiyyat dərsləri. I hissə. Bakı, Azərnəşr, 1928, 266 səh.
- 72.Şaiq A. Milli qiraət kitabı. II nəşri. Bakı, Birinci hökumət mətbəəsi, 1922, 232 səh.
- 73.Şaiq A. Cavidin «İblis»nam hailəsi haqqında duyğularım. Maarif və mədəniyyət, 1925, № 2.
- 74.Şaiq A. Molla Pənah Vaqif. Ədəbi parçalar. Maarif və mədəniyyət jurnalına əlavə, 1926, № 1.
- 75.Şaiq A. 1905-ci sənət inqilabından sonra yetişmiş ədəbiyya-

- tümüza səthi bir nəzər. Maarif işçisi, 1927, № 2, № 3, № 4.
- 76.Şaiq A. Dil və ədəbiyyatımızı öyrənmək yolunda nə kimil işlər görülür. Kommunist, 1930, 5 mart.
- 77.Şaiq A. Əsərləri. 5 cilddə, IV və V cildlər, Azərnəşr, 1977, 1978; 477 səh., 501 səh..
- 78.Şəmsizadə N. Azərbaycan ədəbiyyatşunaslığı. Bakı, Ozan, 1997, 289 səh.
- 79.Şəmsizadə N. Türk təfəkkürü məcrasında. Bakı, Təhsil, 1998, 81 səh.
- 80.Şərif Ə. Sabir və «Molla Nəsrəddin». Sabir, məqalələr əcması. Bakı, Azərb. EA N-ti, 1962, səh. 69, səh.93.
- 81.Şərif Ə. Bu günün şeiri. İnqilab və mədəniyyət. 1928, № 1.
- 82.Şərif Ə. Azərbaycan şura yazıçıları haqqında. İnqilab və mədəniyyət. 1930, № 6.
- 83.Şərif Ə. Azərbaycan şura yazıçıları haqqında. İnqilab və mədəniyyət. 1930, № 6.
- 84.Talıbzadə K. Seçilmiş əsərləri. II c. Bakı, Azərnəşr, 1994, səh. 80, səh. 105.
- 85.Talıbzadə K., A.Səhhət. Bakı, Azərb SSR EA nəşri, 1955, 192 səh.
- 86.Yusifov X. Şərqdə İntibah və Nizami Gəncəvi. Bakı, Yaziçi, 1982, 238 səh.
- 87.Zamanov A. Abdulla Şaiq. Bakı, Yaziçi, 1956, 37 səh.
- 88.Zamanov A. Əməl dostları. Bakı, Yaziçi, 1974, 372 səh.
- 89.Zamanov A. Sabir və müasirləri. Bakı, Az. Dövl. n-ti, 1973, 280 səh.

KİTABIN İÇİNDƏKİLƏR

GİRİŞ.....	5
------------	---

I FƏSİL

A.ŞAIQİN ƏDƏBİ-TƏNQİDİ İRSİNİN TƏDQİQİ VƏ TARİXİNDƏN	9
--	---

Abdulla Şaiqin ədəbi-tənqidi irsinin tədqiqinə dair.....	9
Abdulla Şaiqin elmi əsərlərinin nəşri tarixindən.....	17

II FƏSİL

A.ŞAIQİN ƏDƏBİYYAT TARİXİ KONSEPSİYASI	24
--	----

Azərbaycan yazılı ədəbiyyatının mənşəyi və dövrləşdirilməsi haqqı da.....	24
Klassik ərsə münasibət.....	37
A.Şaiqin ədəbi-tənqidi görüşlərində Şərq ədəbiyyatı klassikləri.....	58

III FƏSİL

A.ŞAIQ XX ƏSR TƏNQİDÇİLƏRİNDƏN BİRİ KİMİ	67
--	----

A.Şaiqin sənətə dair baxışları. Romantizm ədəbi-estetik fikir cərəyanı ilə bağlılığı.....	67
A.Şaiqin «Cavidin «İblis»nam hailəsi haqqında duyğularım» məqaləsi.....	87
A.Şaiqin ədəbi-tənqidi görüşlərində realist meyllər.....	97
NƏTİCƏ.....	107
İSTİFAD OLUNMUŞ ƏDƏBİYYAT.....	112

ŞƏHİD MƏHMƏT
ZİYAH İBRAHİM
ŞƏHİD MƏHMƏT
ZİYAH İBRAHİM

ŞƏHİD MƏHMƏT ZİYAH İBRAHİM

Şəhədən əvvəl mənimdə
şəhədən sonra qəzəbdə
şəhədən sonra qəzəbdə
şəhədən sonra qəzəbdə
şəhədən sonra qəzəbdə

ŞƏHİD MƏHMƏT ZİYAH İBRAHİM

ŞƏHİD MƏHMƏT ZİYAH İBRAHİM

Kitab «Ziya +» şirkətinin mətbəəsində çap olunmuşdur.....

Formatı 60x84 16/1. Həcmi: 7,5 ç.v. Tiraj: 100 nüsxə

Qiyməti müqavilə yolu ilə

1115
H14